

63
1778
ƏLİBALA MƏHƏRRƏMZADƏ



XOCAGI SOYQIRIMI


(Ermənilərin Azərbaycanlılara qarşı apardığı
soyqırım siyasətinin xronologiyası)



Əlibala Məhərrəmzadə

Xocalı soyqırımı

(Ermənilərin Azərbaycanlılara qarşı apardığı
soyqırım siyasətinin xronologiyası)



Əlibala Məhərrəmzadə : “Xocalı soyqırımı”

(Ermənilərin Azərbaycanlılara qarşı apardığı

soyqırım siyasətinin xronologiyası)

Bakı, 2011-ci il, 184 səh.

Redaktor: Sabir Hüseynov

Kitabda ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırım və genosid siyasəti, Dağlıq Qarabağ ətrafında baş verən hadisələr, Xocalı soyqırımı barədə geniş, əhatəli məlumatlar verilir.

Giriş

ERMƏNİSTAN ADLI DÖVLƏTİN ƏRAZİSİ TARİXİ AZƏRBAYCAN TORPAQLARIDIR

Tarix sübut etdi ki, hazırkı Ermənistən deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazi-lərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyaının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun yoxluğu tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Ermənilərin əsas məskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına gəliblər. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaza doğru genişlənməsi tədricən bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə müşayiət olunurdu. Azərbaycan torpaqlarının şimal hissəsinin “Gülüstan” və “Türkmənçay” sülh müqaviləleri ilə çar Rusiyasının tərkibinə daxil edilməsi zamanı İran və Türkiyə ərazisindən məqsədyönlü şəkildə kütləvi halda ermənilərin Qafqaza köçürülməsi prosesi baş verirdi. Bu, təsadüfi deyildi. Çünkü məlum olduğu kimi, I Pyotrun dövründən başlayaraq çar Rusiyasının xarici siyasətinin əsas istiqamətlərindən biri Osmanlı imperiyası ilə İran arasında münaqişəni dərinləşdirmək və bu dövlətlərlə öz arasında bufer xristian dövləti yaratmaq olmuşdur. Qafqazda yalnız Azərbaycan xanlıqları var idi

ki, onların da əhalisinin mütləq əksəriyyətini azəri türkləri təşkil etmişdir.

Çar Rusiyasının süqtundan sonra isə Cənubi Qafqazda yalnız iki xalqın - azərbaycanlıların və gürcülerin öz dövlətlərini yaratmaq üçün maddi və mənəvi imkanları var idi.

1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdi. Çarın devrilməsi, müvəqqəti hökumətin qurulması, sonra bolşeviklərin Rusiyada çevriliş edərək hakimiyyəti ələ almaları Cənubi Qafqazda azərbaycanlıların və gürcülerin öz müqəddərlərini həll etmək istiqamətində hərəkətə keçmələri ilə müşayiət olunurdu. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Zaqafqaziya Seymindən çıxdığını bəyan edərək dövlət müstəqilliyini elan etdi. Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə Milli Şuranın bəyannaməsi faktiki olaraq ölkəmizin sərhədlərini müəyyənləşdirdi. Bu sərhədlər, indiki Yerevan şəhəri də daxil olmaqla, böyük bir ərazini əhatə edirdi.

Zaqafqaziya Seymi dağlında ermənilərin müstəqillik iddiaları olmayıb. Sadəcə, Azərbaycanın və Gürcüstanın müstəqil dövlət olduğunu görən ermənilər məcburiyyət qarşısında müstəqillik iddiasına düşdülər. Amma ermənilərin müstəqil dövlət qurmaq üçün söykənəcəkləri şəhər yox idi. Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcıları, Milli Şuranın üzvləri erməni milli şurasının müraciətinə cavab olaraq bəlli olan addımı olmuşlar. Edilən güzəşt nəticəsində İrəvan ermənilərin ixtiyarında qalmışdır. Bu fakt məlumdur və tarixdə vardır.

Prezident İlham Əliyevin cəbhə bölgələrinə səfəri zamanı söylədiyi fikirlərin də qayəsində indiki şəraitdə bu faktın bir daha dünyaya çatdırılması dayanır. Tarixi faktların bir daha qaldırılmasında və dünyaya çatdırılmasında məqsəd Ermənistən adlanan və 29 min kv.km ərazisi olan dövlətin əslində azərbay-

canlıların bir vaxtlar güzəştə getdiyi torpaqlar üzərində qurulduğunu diqqətə çatdırmaqdır.

İşgalçi Ermənistən Azərbaycan torpaqlarına müdaxiləsi, 17 min kv.km ərazimizi işgal etməsi, eyni zamanda erməni tarixçilərinin və siyasetçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələri ermənilərin zamanında edilən güzəştlərə nankorluqlarının və hər bir əməllərinin kökündə işgalçılıq siyasetinin dayanmasının bariz nümunəsidir. Əgər erməni işgalçuları Azərbaycanın əraziləri ilə bağlı heç bir fakta söykənməyən sərsəm iddialarını ortaya qoyurlarsa, niyə Azərbaycan əsl həqiqətləri bəyan etməsin? Bu həqiqətləri vaxtilə rus tarixçiləri də qələmə alıblar. Məlumdur ki, rus diplomati Qriboyedov İranda səfir olduğu dövrde ermənilərin köçürülməsi ilə bağlı narahatçılığını ifadə edərək çara məktub yazmışdır. Bu məktubda açıq şəkildə bildirilirdi ki, ermənilər məskunlaşdıqları yerlərdə bir qədər yaşıdıqdan sonra oranın onların ata-baba torpağı olduğunu iddia edirlər. Ermənilərin Cənubi Qafqaza gəlmə olmalarını sübut edən faktlar çar Rusiyası dövründə nəşr olunmuş ensklopediyalarda da öz əksini tapmışdır. Tarixən İrəvan şəhərinin əhalisinin böyük əksəriyyətinin azəri türkü olması danılmaz faktdır.

Erməni təbliğatı vaxtilə tarixin saxtalaşdırılması istiqamətində öz işini görmüşdür.

Ermənilər bütün dünyaya car çəkirlər ki, Naxçıvanda onların tarixi abidələri dağıdırılır. Halbuki Naxçıvanda heç vaxt ermənilərə məxsus abidə olmamışdır. Hətta ermənilər Ağdamda "arxeoloji qazıntılar" apararaq "paytaxtlarını" tapıblar. Çox gülməli faktdır. İndinin özündə də Azərbaycanın əzəli torpaqlarında köhnə şakərlərinə sadıq qalaraq əvvəlcədən basıldıqlarını çıxarmaqla məşğuldurlar. Hələ sovet dövründə ermənilər Yerevan şəhərinin 2500 illiyini qeyd etmək barədə hay-küylü

bir tədbir keçirmişdir. Hətta guya bir neçə min il yaşı olan bir xaçı da nümayiş etdirmək isteyirdilər. Amma sonradan ekspertlər müəyyən etdilər ki, "arxeoloji tapıntı" kimi təqdim edilən həmin əşyanın heç 5 yaşı yoxdur. Ermənilər Rusiyada, Gürcüstanda, Şimali Qafqazda, Ukraynada və dünyanın başqa yerlərində də qədim erməni məskənləri olması barədə cəfəng iddialarını ortaya qoyurlar. Bu, bir erməni xəstəliyidir. Bu xəstəliklə ən çox üzləşən isə türk etnosudur, azərbaycanlılardır. Bu xəstəliyin nədən ibarət olduğunu biz daha yaxşı görürük. Bu prosesin ermənilər üçün faciəvi sonluqla başa çatacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.

İstənilən tarixi sənədi araşdırsaq, orada ermənilərə yer olmadığını görərik. Çar Rusyasının Cənubi Qafqazla bağlı imzaladığı müqavilələr ya Azərbaycan torpaqları ilə bağlıdır, ya da ki, gürcülərlə.

"Türkmənçay" sülh müqaviləsinin də ermənilərə heç bir dəxli yoxdur. Rusiya-Türkiyə və Rusiya-İran müharibələrinin nəticəsində imzalanmış müqavilələr zamanı bölünən torpaqlar Azərbaycan əraziləri olmuşdur. Bu müqavilələrin nəticəsi olaraq ermənilər sadəcə Cənubi Qafqaza köçürülmüşlər.

Azərbaycan xalqının qatili M.Qorbaçovu ələ alan erməni millətçilərinin təhribi ilə 1918-20-ci illərdə olduğu kimi, Dağlıq Qarabağda sıfarişlə separatçı-erməni terrorçularının qiyamı təşkil edildi. Eyni zamanda, Qərbi Azərbaycanın yerli sakinləri olan azərbaycanlıların tarixi vətənlərindən deportasiyası da başa çatdırıldı. XIX yüzilliyin əvvəlində əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkü olan indiki Ermənistən Respublikasının ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Azərbaycanlılara məxsus olan bütün tarixi abidələr məhv edilmiş, yer adları dəyişdirilmişdir.

Bütün bunlar müasir dünyanın gözləri qarşısında baş vermişdir!

Qorbaçovu və Kreml rejimini öz əllərində oyuncağā çevirmiş ermənilər bütün sovet imperiyasında Azadlıq hərəkatının önündə gedən Bakıya iri qoşun kontingentinin yeridilməsinə və 20 Yanvar 1990-cı il qırğıının həyata keçirilməsinə nail oldular. 20 Yanvar qırğıınında Kreml rejiminin qəsdən azərbaycanlılara divan tutmaq məqsədilə Şimali Qafqazdan səfərbərliyə aldıqları ehtiyatda olan erməni əsgər və zabitləri xüsusi "fəallıq" göstərdilər. Erməni millətçiləri və terrorçuları 1990-93-cü illərdə Azərbaycanda baş alıb gedən hərc-mərclikdən və hakimiyyət çəkişmələrin-dən istifadə etdilər. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini pozaraq, ölkəyə müdaxilə etmiş Ermənistən silahlı birləşmələri Rusiya hərbi qüvvələrinin bilavasitə yaxından köməyilə Dağlıq Qarabağı və ətraf rayonları, respublika ərazisinin 20 faizini işgal etdilər. Bir milyondan çox Azərbaycan vətəndaşı doğma yurd-yuvasından didərgin salındı, öz Vətənində qaçqına və məcburi köçkünə çevrildi. 1992-ci ilin 26 fevralında - 20-ci yüzilliyin sonuna yaxın bütün dünyanın gözləri qarşısında qəddarlığı ilə misli görünməmiş Xocalı soyqırımı tövətilər. İşgal aktını pərdələmək üçün Dağlıq Qarabağda oyuncaq "respublika" yaradıldı. Dağlıq Qarabağ separatçı-terrorçu qruplarının rəhbərləri (R.Köçəryan və S.Sərkisyan) Ermənistanda da hakimiyyəti ələ keçirdilər.

İkili standartlar və "xristian həmrəyliyi"nin beynəlxalq münasibətlərdə mühüm rol oynadığı müasir dövrdə, beynəlxalq hüquq normalarına açıq-aşkar zidd olaraq Azərbaycan torpağı olan Dağlıq Qarabağ erməni separatçı-terrorçularının əlində qalmaqdadır.

Erməni millətçiləri isə Türkiyə və Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməkdə davam edirlər. İkili standartlar dünyasında erməni terrorçularının Azərbaycan və Türkiyə ərazisində 200 ildən artıq bir müddət ərzində törətdikləri soyqırımlar, deportasiyalar, vəhşiliklər, tarixi abidələrin, yaşayış məskənlərinin yerlə-yeksan olunması faktları qulaqardına vurulur.

Erməni yalanları, saxtakarlıqları, həqiqət kimi qəbul olunur. Elə bunun nəticəsidir ki, xarici qüvvələr tərəfindən müdafiə olunan erməni separatçı-terrorçuları və beynəlxalq terroru dəstəkləyən Ermənistən Respublikası Cənubi Qafqazda təhlükəli gərginlik ocağına çevrilmişdir.

Beynəlxalq terrorun ən yaşılı və ən "təcrübəli" dəstələri olan erməni terror təşkilatları himayə olunduqca, "Böyük Ermənistən" "doktrinası" ilə zəhərlənən erməni-daşnak terror qrupları və təşkilatları Beynəlxalq antiterror alyansının diqqətindən kənarda qaldıqca, regionda və dünyada gərginlik də aradan qalxmayacaq, bəşəriyyət terror təhlükəsindən qurtulmayacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev özünün bütün yüksək səviyyəli görüşlərində, nitq və çıxışlarında ermənilərin Cənubi Qafqaza gəlmə əhali olduğunu, onların bu ərazidə məskunlaşmasından sonra regionda gərginliyin artdığını, müasir Ermənistən Respublikasının və nəzarətdən kənarda qalmış oyuncaq Dağlıq Qarabağ rejiminin terror yuvalarına çevrildiyini xüsusi olaraq vurgulayır. Azərbaycan Prezidenti indiki Ermənistən Respublikasının tarixi Azərbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində yarandığını bütün dünyaya bəyan edir. Ölkə başçısı bütün müvafiq strukturları erməni saxtakarlarına qarşı informasiya

mühəribəsində hücumu keçməyə çağırır. Erməni faşizmi üzərində qələbə calmaq, doğma torpaqlarımızı azad etmək üçün önce informasiya mühəribəsində qalib gəlmək gərəkdir. Bütün xalqımız ölkə başçısının çağırışına cavab verməli, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövlətinin ətrafında sıx birləşməlidir.

Tarixi həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla informasiya mühəribəsində qələbə və hərbi-iqtisadi cəhətdən qüdrətli Azərbaycan dövləti yaratmaq! - Terror, soyqırımları və zorla özgə torpaqlarına yiylənməyə çalışan erməni faşizmini diz çökdürmək üçün yeganə düzgün yol məhz bu yoldur. Başqa yol yoxdur!

I FƏSİL

XALQIMIZIN TARİXİ ERMƏNİ IDEOLOQLARININ TƏCAVÜZÜNƏ MƏRUZ QALMIŞDIR

Daş dövrü, eramızdan 1 mln. 500 min il əvvəl. Münbit torpağa və əlverişli şəraitə görə hələ daş dövründən burada insanlar məskən salıblar. Azərbaycanın bu regionunda olan Azıx mağarasından tapılmış neandertal insanın çənə sümüyü, digər qədim sümüklər və o dövrdən qalan ocaq qalıqları deyilənləri təsdiqləyir ("Azıx" sözü qədim türk dilində ayı deməkdir).

Bu nadir tapıntıya görə Azərbaycanın ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir (Təəssüf ki, Azərbaycan xalqı təkcə Avropanın deyil, bütün dünyanın ən qədim xalqları sırasında olsa da, biz bu tarixi həqiqəti hələ də açıb göstərə bilməmişik).

İnkişaf qanununun optimal mühit prinsipinə görə dünyada ilk insanlar dağətəyi ərazilərdə əmələ gəlmışlər (Hazırda inkişaf etmiş dövlətlərin Yer kürəsinin təxminən eyni qurşağında yerləşmələri də bunu təsdiq edir). Tarixən bu dövrdə odunla od optimal mühitin əsas göstəriciləri idilər.

İlk insanlar odu sönməyə qoymamaq, lazım geldikdə onu yenidən əldə etmək üçün çox çətinliklər çəkirdilər. Yerdən çıxan təbii qazlar hesabına yaranan atəşgahlar qədim Azərbaycanda oda sitayıslə yaranan ilk dindarlığı da (maqları da) əmələ gətirdi.

Bakının Suraxanı qəsəbəsindəki "hind atəşgahı"nın hind

zəvvarları tərəfindən tikilməsi göstərir ki, insan tarixinin əsas qolundan birinin yaradıcısı olan qədim hindlilər belə vaxtilə Azərbaycan ərazilərindən "dərs" almışlar (7 at. 461).

İlk insan piyada olduğu üçün doğulduğu yerdən uzaq məsa-fələrə köçüb gedə bilmirdi. Digər tərəfdən yaşamaq üçün hər bir şərait - optimal mühit olduğu yerdən nəinki insan, heç bir canlı köçüb getmək istəmir. Bütün bunlar o deməkdir ki, Azıx mağarasının insanları indiki Azərbaycan xalqının çox uzaq, lakin doğma babaları idilər.

E.ə. IV minilliyyin sonu. Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.

L.N.Qumilyovun əsərində və Böyük Sovet Ensiklopediyasında yazılır ki, Qafqazda ilk yaşayan xalqlardan biri də kaspilər olmuşdur. Onlar indiki Xəzər dənizi sahillərində məskunlaşmışlar üçün dənizi də Kaspi adlandırmışlar. Midiyalılar, albanlar və atropatlar da bu ilk xalqdan törənmışlər.

Xəzəryanı ərazidə yerləşən Qobustandakı qayaüstü təsvirlər vaxtilə burada yaşamış ibtidai insanların ilk əmək fəaliyyətləri və yaşayış tərzləri haqqında geniş məlumatlar verirlər.

Bu dövrlərdə Azərbaycan ərazilərində qədim şumerlər yaşamaqla, özlərinin ilk mixi yazılarını (e.ə. 2700-2300 illərdə) düzəltmişdilər (12-10,11). Bir çox dünya alimləri (Donner, Uyfalvi, xüsusən də Lenorman və Qommel) şumer dilinin Ural-Altay (Turan) dili olmasını göstərərək qeyd edirlər ki, şumerlər təkcə ilk dövrlərin ixtiraçıları deyil, həm də ilk mədəniyyətin əsasını qoyanlar idilər.

Şumer dili başqa dillərlə qohumluğa malik deyildi (18-17). Burada ata - atta, oğul - uğul və s. kimi göstərilməklə, yalnız hazırkı dilimizlə coxsayılı uyğunluqları var idi (15-şum. 63). Şu-

merlər Aralıq dənizi və Balkanlarda da yaşamaqla indiki türk - "Qafqaz" irqinə mənsub idilər (9-şum. 517).

Şumerlər (qədim türklər) günəşlə müqayisədə ayı daha vacib (daha əsas) hesab edirdilər. Onlara görə sutka gecədən başlayır- di (18-138). Elə bu səbəbdəndir ki, Qara dənizin şimal sahillə- rindən başlayaraq, Volqa boyu, Orta Asiya, Sibir çölləri də da- xil olmaqla, e.ə. 2300-1700-cü illərdən sonrakı türk (kimmeri) qəbirlərinin əksəriyyətindəki xüsusi milli əşyalarda ay və ayı ifadə edən ornamentlər çoxluq təşkil edirlər (Bax. A.İ.Terenoj- kin, Kimmeriyov, 1976).

E.ə. II minillik. Arxeoloji qazıntılar və qədim tapıntılar gös- tərir ki, indiki Dağlıq Qarabağın tarixi məhz bu dövrdən başla- yır. İndiki Xocalı qəbiristanlığı da e.ə. I minilliye aiddir və bu ərazidə üzərində ilk yazı olan mixi ilə yazılmış muncuq da ta- pilmişdir.

Fransız antropoloqu E.T.Amiyə görə Həmədan şəhəri yaxın-lığında tapılmış, e.ə. 2000-ci ilə aid olan türbanlı (Türk papaqlı) çar heykəlcisi Dağlıq Qarabağın Şuşa rayonunda yaşayan azərbaycanlı tipi ilə eynidir (12-116).

Beləliklə, Azıx mağarasının tapıntıları, Qobustan və Kəlbə- cər qayalarındaki ibtidai insanın çəkdiyi rəsmlər qeyd etdiyimiz digər faktlarla birləşərək sübut edirlər ki, Azərbaycan ərazisi və Azərbaycan xalqı dünya sivilizasiyasının yaranmasında və yayılmasında budaq deyil, gövdə deyil, əsl kök rolunu oynamışdır.

Yer üzərində xalqların yayılmağa başladığı dövr. Dünya tarixçiləri, etnoqrafları və coğrafiyaşunasları (xüsusən də L.N.Qumilyov) xalqların yaranması və yayılmasını 9 təkana bö- lürlər. İlk təkan (ilk millət) xətti qədim Misirdən başlayaraq, Qafqaz ərazisindən keçir və Xəzər dənizinin şimalında dayanır.

Yada salaq ki, bütün canlılar həmişə münbitlik və münasib- lik xətti üzrə hərəkət edir və əlverişsiz şəraitə çatdıqda dayanır, sonra geriyə - münbitə qayıdırılar. Bu xəttin də üzərində qədim hetlərin və kaspilərin ən yüksəkdə durmaqla, indiki Türkiyə (Anadolu), İran, İraq və Qafqaz ərazilərində yaşadıqları göstə- rilir.

İlk təkan xətti göstərir ki, bütün qədim Qafqaz millətləri (er- mənilər istisna olmaqla) haradansa gəlmə deyil, yerli olaraq ya- ranmışlar.

Azərbaycanda da dəmir dövrü e.ə. II minilliyin axırlarından başlamışdır. Xocalı, Gədəbəy və Füzuli rayonlarındakı qədim qəbirlərdən e.ə. XIII-VII əsrlərə - son tunc və ilk dəmir dövrü- nə aid olan silahlar: qılınc, nizə, ox ucluqları və s. tapılmışdır. Mingəçevirdə isə qədim dövrün misəritmə kürələri aşkar edil-mişdir.

Yeri gəlmışkən qeyd edək ki, ermənilər öz dövlət tarixlərini sünü surətdə o qədər qədimə aparıblar ki, həmin tarix dəmir dövrünü də ötüb keçərək daş dövrünə gəlib çatır (12-353). ("Daş dövrünün dövləti" isə erməni lətifələrinin ən çox gülüş doğuranıdır). Elmin inkişaf etdiyi indiki kosmos əsrində belə, erməni alimlərindən bir çoxu utanmadan efsanələrə uyaraq, hətta Nuh peyğəmbərin də erməni olmasını iddia edirlər (15-ap. 122).

Araşdırımlar (xüsusilə "tarixin atası" adlanan Herodotun ki- tabları) göstərir ki, fars imperiyasının gücünə səbəb burada ilk dəmirin əridilməsi və ondan silah-sursat hazırlanması olmuşdur. Herodot yazır ki, Hindistan həm əhali, həm ərazicə fars padşahlığından böyük olsa da, onun tabeliyində idi. Çünkü bura- da qalxanı dəridən, yaxud quş lələyindən hazırlayırdılar. O, də- fələrlə qeyd edir ki, farslar midiyalılarla əvvəllər hərbi müttə-

fiq idilər və buna görə də regionda onlardan başqa heç bir müstəqil padşahlıq yarana bilmirdi.

Herodot kitablarında göstərir ki, bu dövrdə ən məşhur sərkərdə olan Tiqrən (hansı ki, indi ermənilər bunu erməni çarı I Tiqrən kimi təqdim edirlər) fars idi və Əhəmənilər sülaləsindəki Artabanın oğlu idi. (Odur ki, Tiqr-Dəclə çayının ərazisində yaşayan hər kəs oğlunun adını Tiqrən qoya bilərdi. Strabon yazar ki, Tiqr çayının adı midiyalıların "tiqrīs" (ox) sözündən götürülməklə, sürətli axını ifadə edir).

E.a. IX əsr. Urartu dövləti indiki Türkiyə ərazisindəki Van gölü ətrafında yaranmışdır. Ermənilərin iddiasına baxmayaraq, dünya tarixçiləri nə Urartu dövlətinin, nə də onun dilinin ermənilərlə heç bir əlaqəsi olmadığını sübuta yetirmişlər (12-318, 355; 13-64). Həmçinin Kiçik Asiya xalqlarının bir çoxunun əsasını təşkil edən qədim arameylərin də ermənilərlə heç bir əlaqəsi yoxdur. Ermənilər oxşar sözləri (armina, harminu, uraaştu və s.) əlaqələndirmək vasitəsilə öz tarixlərini qədimləşdirməyə cəhd göstərirlər. Lakin bunların heç biri elmi əsaslar üzərində qurulmamışdır.

Faktlar göstərir ki, vaxtilə Balkanlarda (Makedoniyada) yaşayan meziyalıların ərazisində Ruminiyadan aromunlar adlı qəbilə köçüb gəlir. Çox keçmir ki, onlar ərazi iddiasına görə yerli meziyalılar tərəfindən kütləvi surətdə qovulurlar (17-270; 16-376, 550). Aromunlar yerli frakiyalılarla birgə Mesopotamiya (indiki İraq) ərazisində olan Assuriya dövlətinə qaçıb gəlirlər (16-550). Onlar Hindistanın Pəncab əyalətindən (skiflərin işgalindən) qaçıb gəlmiş haylar və siqinlərlə Üçüncü Dairə adlanan əyalətdə birgə məskunlaşdırılır və birgə də silah hazırlanmasına - dəmirçiliyə cəlb edilirlər. (Bir sıra erməni alımları də "hay" sözünü "Himalay" sözünün qısaltılmış forması olması ilə izah

edirlər) (15-ap. 105).

Aromunlarla hindlilərin bir əsrdən çox müddətdə birgə yaşamları və birgə işləmələri, qaynayıb-qarişmaları nəticəsində yeni xüsusiyyətli ailə qrupları (erməni və qaraçı) əmələ gəlir.

(Təsadüfi deyildir ki, erməni, pəncab, sinjal və qaraçı dilləri bir-birinə oxşar olmaqla, başqa heç bir dünya dillərinə uyğun gəlmirlər ("Narodonaselenie stran mira" Moskva. 1984 q. str. 335). Bu o deməkdir ki, qəbilə dövrünün birgə yaşayışından yeni xalqlarla paralel olaraq yeni dillər də əmələ gəlmişdir).

Həmçinin Herodotdan məlum olur ki, yuxarıda qeyd olunan dövrdə nəinki erməni qəbiləsi, hətta qəbilələrin tərkibində erməni adı yox idi (16-376, 45).

Beləliklə, bir çox tarixçilərin göstərdiyi kimi, türk dili Ural-Altaydan deyil, Ural-Altay dilləri türk dilindən yaranmışdır.

Qədim türklərin (turanların) ümumdünya tarixini yazıb qurtarmaq mümkün deyildir. Biz heç bunu qarşımıza məqsəd kimi də qoymamışq. Məqsəd türkün heç yerdən gəlmədiyini, məhz Ön Asiyada (Azərbaycanın və Krasnodarın boş düzənliliklərində) qəbilə dövründən yaşadığını, məhz buradan da bütün dünaya yayıldığını göstərməkdir.

ERMƏNİ VƏ QARAÇI TAYFALARININ YARANMASI

(E.ə. 616-550-ci illər)

Strabonun və Herodotun yazdığı kimi, bununla da başçısı fars olan erməni əyaləti (erməni tayfası) yaranır (17-477, 499). Onlar padşahlığı nəinki şərabla təmin edir, əlavə olaraq müntəzəm vergilər də verirdilər. Erməni qəbiləsinə təkcə üzüm bağları deyil, həmçinin (ordunu yedirmək üçün) taxıl əkinin, süvari qoşun üçün "midiya otu" (yonca)becərmək və heyvandarlıq da tapşırılır və bu məqsədlə onlara suvarılan ərazi - Fərat çayının orta yaylası da icarəyə verilir (12-329).

Ermənilərin qarışq xalqlardan (qaçqın frikiyalılardan) əmələ gəlməsini təkcə Herodottan deyil, həmçinin böyük və kiçik sovet ensiklopediyalarından da oxuyuruq (14-85).

Qədim Suriyada erməni tayfası başqa çoxsaylı tayfalardan yalnız (və yalnız) icarəyə götürdüyü kənd ərazilərinə görə fərqlənirdi ki, bu ərazi də midiyalılar tərəfindən Ermənistən yayası adlanmağa başladı. Cənki o zamanlar yaranan hər yeni qəbilə sərkərdənin adı ilə adlanırdı. Yaranan xalqa isə mühit (quldar) ad verirdi. Görünür midiyalılar "armyan" adı versələr də ermənilər özlərində "hay" sözünü saxlamışlar.

Nəzərə almaq lazımdır ki, bu zaman Midya imperiyasının Ermənistən yayası hissəsində onun kimi 80-dən çox "ölkə" var idi (12-135).

Fərat çayı öz başlanğıcını indiki Türkiyə ərazilərindən götürməklə, Suriyadan və daha sonra isə İraqdan keçib Fars körfəzinə töküür. (İndi Qafqaza yaxınlaşmaq məqsədi ilə ermənilər ulu ba-

balarının Türkiyə ərazisindəki Fərat vadisində məskunlaşdıqlarını sübut etməyə cəhd göstərilər). Herodot yazır ki, ermənilər yaşayan kəndlərdən şərab, üzüm, taxıl, küləş və s. almaq üçün bura ya 5 min talanta (168 tona) qədər yük götürən gəmi işləyirdi. Əgər nəzərə alsaq ki, Fərat çayının dərinliyi heç zaman 10 m-ə çatmır, deməli, bu gəmi öz yükünü indiki Türkiyə ərazisindən deyil, yalnız çayın orta hissəsindən (yəni İraq və Suriyə ərazilərindən) götürə bilərdi.

Herodot yazır ki, fars padşahlığında (imperiyasında) yüzlərlə qəbilələr müxtəlif əyalətlərdə birləşdirilmişdi ki, bütün hallarda onların başında farslar, midiyalılar və yaxud, onlardan törəmələr dururdu.

Akademik N.Y.Marr VI əsrədə yaşamış erməni müəllifi Zelob Qlakin əsərinə əsaslanıb yazır ki, ermənilərin kökü Hindistandan bu vadiyə gəlib çıxan qaraçıların bir qolu olmuşdur.

Böyük sovet ensiklopediyası da yazır ki, Hindistandan qaçıb gələn qaraçılar Bizansın şərqində (indiki Suriya-Livan ərazilərində) uzun illər yaşamış, dəmir və ağac emalı işləri ilə məşğul olmuş və yerli əhaliyə qaynayıb-qarışmışdır.

Bir sıra qafqazşunaslar (o cümlədən V.L.Veliçko) da ermənilərin qanında qaraçı qanı olduğunu göstəirlər.

Beləliklə, aydın olur ki, ermənilərin tarixi qaraçıların tarixi ilə müəyyən dövrdə kəsişmiş və kəsişmə (birləşmə) hesabına da hər ikisində hibridleşmə gedərək çoxsaylı oxşarıqlar yaranmışdır. Sadə formada desək, "balkanlı və hindli valideynlərindən iki etnik qardaş: erməni və qaraçı doğulmuşdur".

Bu qardaşlıq aşağıdakı faktlarla da təsdiq olunur:

1. Erməni və qaraçının hər ikisinin dilində oxşar sözlərin çoxluğu və ləhcələrində oxşar əlamətlərin olması;
2. Hər ikisinin adlarında oxşarlıq; nəzərə alaq ki, qaraçılar özlərini "aroma" adlandırırlar;

3. Hər ikisinin dəmirçilik, ev əşyaları (ələk, çomçə, soba) və araba düzəltmək, ağlagılməz biclik, kartla fokus göstərmək, falçılıq, rəqs etmək, humor-lətifə söyləmək və s. qabiliyyətlərinin çoxluğu;
 4. Köçəriliyin - miqrasiya meylinin irlən möhkəmlənməsi;
 5. Qaraçılar indi Avropada ən çox Ruminiyada (ermənilərin ulu babalarının vətənində) və Bolqarıstanda çoxluq təşkil edirlər; SSRİ dövründə isə onlar Moldaviyaya miqrasiya edərək, bununla da Ruminiyaya yaxınlaşmışlar. Aromunlarla qaraçılar indi də Albaniyanın Korçə şəhərində çoxluq təşkil edirlər;
 6. Antropoloji göstəricilər: diş və çənə sümükləri üzrə oxşarlıq;
 7. İstənilən mühitə az vaxt ərzində uyğunlaşma (genetika elmi uzaq ailəqurma zamanı mühitə davamlılığın artmasını sübut edir), hətta adlarını və soyadlarını belə mühitə uyğun dəyişdirmələri;
 8. Çəkişmələrdə hər iki tərəfə işləmək qabiliyyəti; siyasi və dinî baxışları zidd olan ölkələrdə (Türkiyə, İran, Pakistan, Misir və s.) belə yaşamaları;
 9. Ər və arvadın tam müstəqilliyi;
 10. Bəzi erməni alımları də qaraçılarla qohumluqlarını etiraf edirlər (erməni jurnalı "Murç" 1897-ci il);
 11. Tayfa (şəcərə) əlaqələrini yazıb saxlamaq adəti.
- Ötən 2 min il ərzində Qafqaz xalqlarına sürətlə uyğunlaşsalar da, erməniləri indi də uzaqdan tanımaq yerli əhali üçün çətinlik törətmir. Çətin vəziyyətlərdə hay-küy salmaq (qaraçılıq etmək), bic, məkrli və xəyanətkar olmaq da erməni xarakterinin əsas göstəricisi kimi qalmaqdadır (17-693). Heç bir millətdə olmayan "erməni xəstəliyi" onların genlərində mutasiya (zədələnmə) getdiyindən xəbər verir.

İLK MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN YARANMASI

(E.ə. 321-ci il)

Makedoniyalı İskəndər e.ə. 323-cü ildə təsadüfi bir xəstəlikdən ölürlər. Bundan sonra onun nəinki nəzərdə tutduğu planları həyata keçmər, ümumiyyətlə, padşahlıqda hakimiyyət uğrunda çəkişmələr başlayır. Onu müvəqqəti olaraq əvəz edən sərkərdə Perdikk də öldürülür.

Atropat bu çəkişmələrə qarışır və əyaləti daxildən möhkəmləndirir. O, daxildəki azsaylı xalqların möhkəm ittifaqı hesabına yunanlarla əlaqələri kəsməyə başlayır. Buna görə də e.ə. 321-ci ildə ərazilərin yenidən bölgüsü aparıllarkən Atropatena tabelikdən çıxaraq tam müstəqil bir dövlət olur (12-451). Azərbaycan Parfiya padşahlığı (e.ə. 250-eramızın 224-cü illəri) dövründə də öz müstəqilliyini çətinliklə də olsa saxlaya bilməşdi (15-mi. 239).

Beləliklə, Azərbaycan 200 il müddətində çox güclü bir əyalət, ayrı-ayrı dövrləri cəmləsək, təxminən 600 ildən çox müddətdə isə tam müstəqil bir dövlət olmuşdur.

E.ə. III əsr. Sonralar inkişaf edərək qüdrətli bir dövlət olan Alban carlığı yaranır. Onun paytaxtı Bərdədən sonra Qəbələ, sonra isə yenə Bərdə olmuşdur. Carlığın əyalətlərindən biri olan Arsaqda maqlarla yanaşı, həm də əsasən qarqarlar, udinlər, hunlar və başqa qəbilələr yaşayırdılar. Əhali çox müxtəlif idi və ailə qurmaq vasitəsilə bir-birinə qarışırılar.

Alban carlığının bir hissəsi Qarabağ (bu ad qədimdən mövcud olan mehsuldar qara torpaqlarda geniş yayılmış bağçılıqla

əlaqədar olaraq yaranmışdır), Arsaq əyaləti isə Dağlıq Qarabağ adlanırdı.

XVII əsrda yaşamış erməni tarixçisi Arakel Tavriziskiy də yazır ki, Qarabağ aşıvanlar (yəni albanlar) ölkəsidir. Strabon cəsur albanların dağ ərazilərində amazonkaların yaşadığını göstərir. Digər mənbələrdən aydın olur ki, döyüslərdə alban qadınları da iştirak etmişlər. Bu əsasla ola bilsin ki, bu əfsanəvi qadınlar alazankalar (indiki Balakən, Zaqatala, Qax və Şəki rayonlarını əlaqələndirən Alazan vadisinin qadınları) olmuşlar (14-62).

Professor Yaqub Mahmudov qeyd edir ki, tarixdə heç zaman üç dəniz (Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi) arasındaki geniş əraziləri əhatə edən "**Böyük Ermənistən**" adlı dövlət olmayıb. Bu, uydurmadır. Və bu uydurmani elmə sıriyarkən erməni saxtakarları vaxtilə Fəratın yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud olmuş "Kiçik Ermənistən" və "Böyük Ermənistən" adlanan iki coğrafi vilayətdən birinin - sonuncunun adından istifadə etmişlər və coğrafi termini siyasiləşdirmişlər (Yeri gəlmışkən qeyd edək ki, "Böyük Ermənistən" adlanan coğrafi vilayət həqiqətən də "böyük" olduğu üçün deyil, "Kiçik Ermənistən" vilayətinə nisbətən bir qədər "böyük" olduğu üçün belə adlandırılırdı. Yəni bu "böyük" sözün həqiqi mənasındakı "böyük" deyildir!). Əslində isə heç bir ilk mənbə tarixdə "Böyük Ermənistən" adlanan dövlətin olduğunu təsdiq etmir. İndiyədək heç bir arxeoloji qazıntı zamanı "Böyük Ermənistən" adı həkk olunmuş pul tapılmayıb. Ermənilərin guya erməni hökmədarı olduğunu iddia etdikləri parsiyalı II Tigranın adından zərb olunmuş pullarda da onun "Böyük Ermənistən" hökmədarı olduğu təsdiqlənmir. Beləliklə, "Böyük Ermənistən" tarixi həqiqət deyil, yalnız və

yalnız, tarixdə heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özgə torpaqlarını işgal etməyi qarşısına məqsəd qoymuş başabəla "milli ideologiyadır", mürtəce dini-ideoloji və terrorçu-işgalçılıq "doktrinasıdır". Bu işgalçi-terrorçu "doktrina" erməni millətçiləri tərəfindən özgə torpaqlarına yiyələnmək məqsədilə uydurulmuşdur. Və onun əsasında, artıq yuxarıda qeyd etdiyimiz kimi, guya vaxtilə "dənizdən-dənizə" geniş əraziləri əhatə etmiş olan uydurma "Böyük Ermənistən" dövlətini dirçəltmək ideyası durur. Bu "ideya"nın saxtalığı ondan aydın olur ki, ilk mənbələrdə, yuxarıda qeyd etdiyimiz iki coğrafi vilayət istisna edilməklə, tarixdə nə vaxtsa "Böyük Ermənistən" adlı dövlətin mövcud olması barədə heç bir məlumat yoxdur. Və özlərini az qala regionun "ən qədim xalqı", "Nuh peygəmbərin övladları" kimi qələmə verən erməni millətçilərinin uydurmalarının əksinə olaraq ermənilər, daha doğrusu, onların ulu babaları hesab olunan qəbilələr, ümumiyyətlə, Asiya qıtəsinin yerli əhalisi deyillər, bu regiona köçüb gəlmədirlər.

Antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə ölçüləri), odontoloji (diş quruluşu), seroloji (qan qruplarının tədqiqi) araşdırmalar sübut edir ki, uydurma "armenoid irqi" və ermənilər nəinki Cənubi Qafqazın aborigen əhalisi - yerli sakinləri deyillər, ümumiyyətlə, Ön Asiyaya da sonradan gəlmişlər. Arxeoloji qazıntılar zamanı indiki Ermənistən Respublikası ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövrünə aid tapıntılar da

təsdiq edir (Bunak V.V., Qranya Armenia, M., 1927, str. 26).

Bundan əlavə kəllə quruluşuna görə aparılan antropoloji tədqiqatlar erməniləri qıسابşılırlar və ya braxikranlar qrupuna aid edir. Antropoloqlar (böyük alman alimi Virxov və başqa məşhur alımlar) Qafqazın qədim qəbiristanlıqlarından təpişən kəllələrin ölçülməsinə əsasən müəyyənləşdirmişlər ki, bu diyarın aborigen əhalisi, yəni ən qədim yerli sakinləri uzunbaşlılar və ya dolixokranlar qrupuna aiddirlər, yəni ermənilərin mənsub olduğu qıسابşılırlar və ya braxikranlar qrupuna aid deyillər! Bu da bir daha sübut edir ki, indiki ermənilər Qafqazın yerli əhalisi deyillər (Джавахашвили И.А., История грузинского народа, Тифлис, 1916, str. 11-12).

Birinci Ermənistən dövlətinin qədim Suriya ərazisində yaranması (E.ə. 187-ci il)

Qafqaz xalqlarının tərkibini təsvir edən qədim yunan tarixçilərindən Miletli Hekatey (e.ə. 546-480), "tarixin atası" adlandırılan Herodot (e.ə. 484-425) və digərləri müasir azərbaycanlıların soykökündən atropatların, midiyahıların, kaspilərin, udinlərin barəsində geniş yzsalar da, onların kitablarında ermənilərin Qafqazda olması barədə heç bir yazıya rast gəlinmir və yaxud, bu yazılar ermənilərin indiki Suriya ərazilərində yaşamalarına aid olur.

Suriya padşahlığı (Selevkilər dövləti) dövründə hakimiyyətde Büyük Antiox (e.ə. 223-187) idi. Onun Artaksias (ermənicə Artaşes) və Zariadres (ermənicə Darex) adlı iki əsas erməni sərkərdəsi olur və onlar romalılara qarşı müharibədə qoşunun əsas başçılığını ermənilərdən ibarət olmaqla təşkil edir və döyüşü

udurlar. Yada salaq ki, ermənilərin dəmirçilik sənəti (silah hazırlanmaq qabiliyyəti) onlara həm də bu silahla döyüşmək bacarığını aşılamışdı.

Antioxun ölümündən sonra hakimiyyət bu sərkərdələrin əlinə keçir və onlar Suriyanın əsas hissəsini Ermənistən ölkəsi elan edərək, kənardə yaşayan erməniləri bu əraziyə köçürürlər (15-ap. 122). **Beləliklə, ilk Azərbaycan dövlətindən 124 il sonra ilk erməni dövləti yaranır.**

E.ə. təxminən 186-185-ci illər. İkinci (kiçik) Ermənistən Qafqazda yaradılması.

Tarixçi Strabon yazır ki, Roma sərkərdəsi Antoniyo erməni çarı Artavasdin bələdçiliyi ilə Fərat çayının üzərindəki Zevqm körpüsündən Atropatena (indiki Azərbaycan) sərhədlərinə qədər gəlib çıxır. İkiqat uzaq - 8 min stadiyalıq (1500 km-lıq) yolla gətirdiyi üçün Antoniyo Artavasdı gec də olsa cəzalandırır.

Buradan məlum olur ki, Qafqazda Ermənistən olsayıdı, onda Antoniyyə bələdçi ermənini Fərat çayı ərazisində götürmək lazıim gəlməzdi.

Strabon yazır ki, yerli əhali Qafqazı Kaspi adlandırır və bu, itməkdə olan Kaspi qəbiləsinin adı ilə bağlıdır. Qafqaz əsasən Alban və İberiya (qədim Gürcüstan) qəbilələrindən ibarətdir. Ermənistən isə Fərat çayı arxasında, Mesopotamiya ərazisində yerləşir.

Qədim Suriya ərazisində yaradılmış ilk Ermənistən ölkəsinə başçılıq edən iki sərkərdə arasında çarlıq ziddiyyəti yaranır. Onlar daha bir Ermənistən yaratmaq gücünə malik olduqları üçün aralarındaki bu ziddiyyəti aşağıdakı kimi həll edirlər:

Böyük bir qoşunla Qafqaza gələrək, Midiyaya (qədim Azərbaycana) məxsus olan Kaspianı, Favnitudu və Bosoropetudu; İberlərə (qədim gürcülərə) məxsus olan Pariadru, Xorzeni və

Qoqareni işgal edirlər. Bu əraziləri ikinci (kiçik) Ermənistan elan edirlər ki, burada da Darex hakim olaraq qalır. Artaşes isə Suriyaya qayıdaraq oradakı birinci (böyük) Ermənistəni idarə edir. (Sonuncunu erməni tarixçilərindən S.M.Ayvazyan da öz xəritəsində belə adlandırır) (15-ap. 122, 14-31).

E.ə. təqr. 180-90-cı illər. Ermənilərin "təbii" yerdəyişmələri.

Bu dövrədə ermənilərin Fərat çayı vadisindən Qafqaza tədrīcən köcməsi prosesi gedir.

Strabon yazır ki, Qafqazda özünün xüsusi dili olan 26 müxtəlif qəbilə var idi ki, onların da hər birinin öz çarı var idi. (Görünür belə bir neytral mühitə görə də ermənilər buraya kütləvi surətdə köçmək imkanına malik olmuşdular).

Yuxarıda qeyd olunan tarix Atropatena çarlarının Roma ilə sülh müqaviləsi bağlaması dövrünü əhatə edir və bu fakt təsdiq edir ki, ermənilər Qafqaza təkcə işgalçılıq yolu ilə deyil, həm də sülh və sabitlik dövründə də köçüb gəlirdilər.

Strabon kitablarında yazır ki, əvvəlcə çox kiçik ölkə olan Ermənistan Qafqazda qonşularından (midiyalılardan, iberiyalılardan, xalib və mosineklərdən və s.) ərazi qoparmaqla böyüyürdü.

Strabonun XI-ci kitabının 12.4-cü hissəsində Fərat çayının o tayindəki kiçik Ermənistanın da söhbət açılır. (Bu o demək idi ki, artıq Qafqaza ermənilərin böyük əksəriyyəti köcmüşdülər, çünkü bu dövrə yeni formalasən ermənilərin imperiyasından söhbət gedə bilməzdi və bu dövrə imperiya yalnız romalılara məxsus idi). Qeyd olunur ki, erməni çarı Artavasd xəyanətinə görə öldürüldükdən sonra Ermənistan Sezarın və digər romalıların hakimiyyəti altına düşür.

Beləliklə, qədim tarixçilərin ermənilərə dair göstərdikləri yerdəyişmələr heç də dolaşıqlıq deyildir. Ermənilərin köcməsinin başlanğıcında Fərat çayı vadisində "böyük" Ermənistan,

Qafqazda isə "kiçik" Ermənistan yaradılmışdı, köcmənin sonunda isə bu adlar yerlərini dəyişmişdilər.

İndiki ermənilərə məxsus olan "böyük" Ermənistan xülyası da səbəbsiz deyildir. Onlar bu adla "imperiya yaradır" və ondan istifadə edərək köcmələrini ört-basdır etmək istəyirlər.

Tarixən müharibələr münbit və əlverişli ərazilər uğrunda getmişdir. Qafqazın çoxmillətliliyinə də səbəb odur ki, buraya tarixən gələn çox, gedən isə olmamışdır. Erməni də əgər qafqazlı olsaydı, onda qətiyyən bu əlverişli yerləri qoyub, Mesopotamiya səhralarına getməzdi.

Müasir dövrədə isə münbit əraziyə deyil, inkişaf etmiş dövlətlərə axın daha aktualdır. Elə bu səbəbdəndir ki, biz erməni küləsini Kamçatkada, Çukotkada, Sibirdə deyil, məhz ABŞ-da, Fransada və digər inkişaf etmiş Avropa dövlətlərində görülür. Əlbəttə, yaşamaq uğrunda mübarizədə az-çox miqrasiya bütün xalqlarda vardır, lakin bu xüsusiyyət ermənilərdə adı acgözlük halından artıq genetik xarakter halına keçmişdir.

10-38-ci illər. Ermənilərin Arsaqa (Dağlıq Qarabağa) gəlmələri.

Qeyd etdik ki, vaxtilə Tiqrən qonşu albanlara, midiyalılara, iberlərə və digər xalqlara təzyiqlər edərək ərazilərini böyüdüdü. Lakin o, alban hökmdarı II Arsaxla (Mitridatla) döyüşdə məglubiyyətə uğramışdı. Bu hadisəni **qarabağlı babalarımızın ermənilərlə ilk toqquşması** adlandırmış olar.

Ermənilər Qafqazda nə qədər güclənsələr də, onların albanlara, xüsusən də parfianlara (qədim farslara) gücü çatmadı. Bu dövrədə alban qoşunu 60 min piyada və 22 min süvaridən ibarət idi.

E.ə. 69-cu ildə böyük Tiqrən Roma sərkərdəsi Lukull tərəfindən məglubiyyətə uğrayır. Tiqrəndən sonra zəifləmiş Ermə-

nistan əvvəlcə e.ə. 34-cü ildə yenidən romalıların, daha sonra isə parfianların və albanların hakimiyyəti altına keçir. Yeri gəlmışkən qeyd edək ki, elə bu zaman da Yerevan (fars dilində "rəvan" - abad yer deməkdir) şəhəri tikilir, bu əsasda ermənilərdə Yervand adları da əmələ gəlir (12-353, 17-498).

Ümumiyyətlə, iki eranın keçid illərində Ermənistana Yuli Sezarın təyinatı ilə atropatenalılar (azərbaycanlılar) başçılıq edirdilər (14-39).

Tarixçi İosif Flafiy yazır ki, Parfiyan (qədim fars) çarı II Artaban (10-38-ci illər) oğlu Arsaxı Ermənistana başçı qoyur ki, romalıların qərbdən gəlməsinin qarşısı burada alınsın.

Beləliklə, Arsaq (Dağlıq Qarabağ) nəinki heç zaman Ermənistanın tərkibində olmamış, əksinə Ermənistanın onun təsiri altında olduğu müəyyən dövr olmuşdur. Elə bu dövrdə də əvvəlcə təbii miqrasiya kimi tək-tək Dağlıq Qarabağa köçüb gələn erməni ailələri sonradan albanlara nökərçilik etmək (sənət-lə xidmət) üçün Arsaqa (Dağlıq Qarabağa) gəlirdilər.

Qriqoryan missionerlərin gəlişi Kiçik Asiyənin şərqində ermənilərin yenidən siyasi səhnəyə gəlməsi xristian dininin meydana gəlməsi və yayılması dövrünə təsadüf edir.

Xristianlığı qəbul etdikdən bir müddət sonra vahid xristian kilsəsindən üz döndərən ermənilər təriqətçi monofizitlərin tərəfinə keçdilər və özlərinin əlahiddə Qriqoryan kilsəsini yaratdilar. Qriqoryan kilsəsi, artıq erməni dövlətinin mövcud olmadığı şəraitdə, erməni icmalarının təkcə dini deyil, eyni zamanda siyasi himayəçisi funksiyasını da yerinə yetirməyə başladı. Qriqoryan kilsəsinin idarə etdiyi ermənilər bu vaxtdan başlayaraq öz mövqelərini qoruyub saxlamaq və təcavüzkar məqsədlərinə nail olmaq üçün şəraitin dəyişməsindən istifadə edərək, başqa sözlə "küləyin istiqamətindən" asılı olaraq

həmişə daha güclü xarici qüvvəyə sığınmaq yolunu tutdular. Belə ki, ermənilər Xilafət işgalları zamanı Bizansa qarşı ərəb xəlifələri ilə sövdələşməyə girdilər. Ərəb xəlifələri Bizansa qarşı təriqətçi-monofizit erməniləri müdafiə etdilər. Beləliklə, Qriqoryan kilsəsi öz təsir dairəsini genişləndirmək və keçmiş erməni knyazlığını dirçəltmək üçün ilk dəfə ərəb işgalları dövründə fəallaşdı.

Qonşularına xəyanət edərək ərəb xəlifələrinə sığınan və yadelli təcavüzkarlar tərəfindən müdafiə olunan Qriqoryan kilsəsi öz missionerləri vasitəsilə qonşu ərazilərdə, o cümlədən Azərbaycan dövləti olan Qafqaz Albaniyasının qərb-dağlıq ərazilərində (indiki Dağlıq Qarabağda və indiki Ermənistən Respublikasının mövcud olduğu Qərbi Azərbaycan torpaqlarında) yaşayan yerli alban-xristian əhali arasında Qriqoryanlığı yaymağa başladı. Zaman keçdikcə zorla qriqorianlaşdırılmış alban - Azərbaycan tayfalarının erməniləşdirilməsinə başlandı. Bununla da Xilafət dövründə Qriqoryan kilsəsinin dini təsir dairəsi Cənubi Qafqaza doğru genişlənməyə başladı.

Azərbaycan Qaraqoyunlu dövlətinin başqa etnoslara, dirlərə dözümlü münasibətdən və himayəsindən istifadə edən Qriqoryan kilsəsi 1441-ci ildə öz mərkəzini - erməni katolikosluğunun Azərbaycan torpağına (indiki Ermənistən Respublikasının ərazisinə) - Eçmiədzinə köçürdü. Sonralar, Azərbaycan Ağqoyunlu və Səfəvi hökmədarları da qaraqoyunluların siyasetini davam etdirərək erməniləri və erməni katolikoslarını himayə etdilər.

Lakin tarixi şəraitin dəyişməsindən asılı olaraq ermənilər sonralar hər üç Azərbaycan dövlətinə də xəyanət etdilər. Daha sonra Qriqoryan kilsəsi və ermənilər Osmanlı sultanları

tərəfindən himayə olundular. Zaman keçdikcə ermənilər onlar üçün türklərlə eyni şərait yaratmış Osmanlı imperiyasının maliyyə-iqtisadi və hərbi-siyasi həyatında mühüm mövqelər ələ keçirdilər.

Qriqoryan kilsəsi və ermənilər, eyni zamanda, Azərbaycan dövlətlərindən, o cümlədən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarından da geniş imtiyazlar qopara bildilər. Osmanlı sultanları kimi Azərbaycan hökmdarları da Qriqoryan kilsəsinə sərbəstlik verdilər. Ölkənin müxtəlif yerlərində, o cümlədən indiki Ermənistən Respublikasının ərazisini əhatə edən Azərbaycan torpaqlarında erməni kilsələri tikildi. Yuxarıda qeyd edildiyi kimi, 1441-ci ildə erməni kilsəsinin mərkəzi Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisinə - indiki Eçmiədzinə köçürüldü. Ermənilər Səfəvi dövlətində, xüsusilə Şah Abbas [1587-1629] dövründə daha mühüm mövqelər ələ keçirdilər.

Beləliklə, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin, Osmanlı imperiyasının himayəsi sayəsində Azərbaycanda, Anadoluda, İran ərazisində, Cənubi Qafqazda Qriqoryan kilsəsi və ermənilərin mövqeyi xeyli gücləndi.

Tarixi "ənənələrinə" sadiq qalan ermənilər qərb dövlətlərinin antitürkiyə siyasəti gücləndikcə Osmanlı dövlətinə də xəyanət etdilər. Beləliklə, vaxtı ilə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı dövlətlərinə xidmət edən ermənilər növbəti dəfə mövqelərini dəyişib qərb hökmdarlarına "xidmət" göstərdilər və Osmanlı imperiyasına arxadan zərbə vurulmasında fəal iştirak etdilər.

Ermənilərin qərb dövlətlərinin əlində Azərbaycana və Türkiyəyə qarşı alətə çevriləməsi dövrü başlandı. Çar Rusiyası Cənubi Qafqazda işgalçılıq mühəribələrinə başladığda

Qriqoryan kilsəsi və ermənilər bu dəfə yeni təcavüzkarın tərəfinə keçdilər. Lakin budəfəki xəyanət adı xəyanət deyildi! Ermənilər bu dəfə silahlı dəstələr yaradaraq Rusiya qoşunlarının tərkibində Azərbaycan dövlətlərinə və Osmanlı imperiyasına qarşı hərbi əməliyyatlarda iştirak etdilər. Və bu yolla Azərbaycan və Anadolu türklərinə qarşı kütləvi qırğınlar həyata keçirdilər. Çar Rusiyasının ermənilərə arxa durması nəticəsində Azərbaycanın xristian alban əhalisinin zorla qriqorianlaşdırılması və alban kilsəsinin təqib olunması gücləndi.

Bununla yanaşı, silahlı erməni quldur dəstələrinin Azərbaycanda və Şərqi Anadoluda dinc türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.

Çar Rusiyası ermənilərin və Qriqoryan kilsəsinin bu "xidmətlərini" nəzərə alaraq Osmanlı imperiyası və Qacarlar İranın ərazisindən erməniləri kütləvi surətdə şimali Azərbaycana, xüsusilə İrəvan, Qarabağ, Şirvan, Bakı, Gəncə və Naxçıvan xanlıqlarının ərazilərinə köçürüdü. Yeri gəlmışkən, çar hökuməti erməniləri Azərbaycan torpaqlarına Rusiya dövlətinin xüsusi nəzarəti altında və mütəşəkkil qaydada köçürür, onlara hər cür qayğı göstərilirdi. Məsələn, İran və Türkiyə ərazisindən hərəkətə başlayan erməni köçlərini bütün yol boyunca Rusyanın mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Beləliklə, Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq 1873-cü ilədək Cənubi Qafqaza, əsasən Şimali Azərbaycan torpaqlarına 334.242 nəfər erməni köçürüdü. Sonralar Azərbaycan torpaqlarında xristianlaşdırma siyasəti daha da sürətləndirildi. Bunu arxiv sənədləri çox aydın

təsdiq edir. Belə ki, Cənubi Qafqazda erməni köçkünlərinin sayı 1886-cı ildə 690.615 nəfərə, 1897-ci ildə 786.447 nəfərə, 1916-ci ildə isə 1.211.145 nəfərə çatdırıldı. Bu qanlı siyaseti rusların özləri də təsdiq edirlər. Məsələn, N.N.Şavrov hələ 1911-ci ildə yazdı: "Zaqafqaziyada yaşayın 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüblər".

Beləliklə, Çar Rusiyası Cənubi Qafqazın etnik tarixində zorla dəyişiklik əmələ gətirdi: Azərbaycan torpaqlarında yeni bir etnos-erməni etnosunu məskunlaşdırıldı.

Gülüstan (1813) və Türkmençay (1828) müqavilələrinə əsasən, Azərbaycan torpaqları Rusiya ilə Qacarlar İranı arasında bölüşdürüldükdən və Azərbaycanın müstəqil dövlətləri-xanlıqlar aradan qaldırıldıqdan sonra Çar Rusiyası Azərbaycan xalqına qarşı növbəti cinayətə əl atdı, ermənilərə isə növbəti "bəxşış" verdi: Azərbaycan torpaqlarında (Naxçıvan və İrəvan xanlıqlarının əraziləri əsasında) "Erməni vilayəti" adlı qondarma inzibati idarə vahidi yaratdı.

Yeri gəlmişkən, çar I Nikolay "Erməni vilayəti"nin yaradılması haqqındaki sərəncamı 1828-ci il martın 21-də - Azərbaycan xalqının Novruz bayramı günü imzaladı. Məhz Novruz bayramı günü iki Azərbaycan xanlığının ləğv edilib, bu Azərbaycan torpaqlarında köçürülbər gətirilmiş ermənilər üçün xüsusi bir vilayət yaradılması xalqımız üçün həm də mənəvi təhqir idi.

"Erməni vilayəti"nin nə qədər qondarma bir qurum olduğunu belə bir fakt da sübut edir ki, Çar Rusiyası o zaman İran və Türkiyədən nə qədər erməni köçürüb gətirsə də, yenə də bu vilayətin əhalisinin 76,24%-i azərbaycanlı idi. "Erməni vilayəti"ndə 1125 kənd vardı. Onlardan 1111-i Azərbaycan

kəndi idi və bu kəndlərdə ancaq azərbaycanlılar yaşayırdılar. Vilayətin qalan 14 kəndində isə azərbaycanlılarla qarışiq şəkildə köçürülbər gətirilmə ermənilər yaşayırdılar. Yeri gəlmişkən, həmin kəndlərin də bir çoxunun adları Azərbaycan-türk mənşəli idi. Bununla belə, "Erməni vilayəti"ni yaratmaqla Çar Rusiyası yenice işgal etdiyi Azərbaycan torpaqları ilə Osmanlı imperiyası arasında bir "xristian səddi" çəkdi. Eyni zamanda, tarixi Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsasını qoyma.

Bunun ardınca, 1836-cı ildə erməni Qriqoryan kilsəsinin təhribi ilə müstəqil alban kilsəsi ləğv olundu. Çar Rusiyası tərəfindən himayə və müdafiə olunan ermənilər bu vaxtdan etibarən Azərbaycanda və Anadoluda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlara başladılar.

"Böyük Ermənistən" "doktrinası" ilə zəhərlənmiş erməni millətçiləri 19-cu əsrin sonlarında Qriqoryan kilsəsinin "xeyir-duası" ilə daha mütəşəkkil fəaliyyətə başladılar. Bir-birinin ardınca millətçi-terrorçu erməni partiyaları ("Hnçak", "Daşnaksütün" və s.), cəmiyyətləri və terrorçu qrupların yaradılması dövrü başlandı. Məsələn, 1887-ci ildə yaradılmış "Hnçak" adlı erməni-millətçi partiyası öz programında Osmanlı imperiyası ərazisində müstəqil erməni dövləti yaratmayı qarşısına başlıca məqsəd qoymuşdu. Bu məqsədə nail olmaq üçün əsas vasitə terror aktlarının həyata keçirilməsi olmalı idi. Maraqlıdır ki, ermənilər ilk terror aktlarından birini onların "siyasetini" dəstəkləmədiyi üçün Qafqazın mülki işlər rəisi, knyaz Qolitsina qarşı həyata keçirdilər (14 oktyabr, 1903-cü il).

Lakin daşnaklar bununla kifayətlənmədilər. Növbəti xəyanət və növbəti dəfə torpaq qoparmaq üçün məqam gözlədilər.

Azərbaycana Denikinin hücum təhlükəsi yarandıqda,

ermənilər dərhal onun tərəfinə keçdilər və aqvardiyaçı generalı Azərbaycana dəvət etdilər. Bu "siyaset" iflasa uğradıqdan sonra da Azərbaycana və Türkiyəyə qarşı yeni-yeni ərazi iddiaları qaldırdılar.

Sovet-bolşevik rejimi Çar Rusiyasının ənənəvi siyasetinin davamı olaraq erməniləri daim himayə və müdafiə etdi. Ermənistən Sovet Sosialist Respublikasının yaradıldığı Qərbi Azərbaycan torpaqlarında bu torpaqların əsl sahibləri olan azərbaycanlılara qarşı növbəti təqiblər və zorakılıqlar dövrü başlandı. Nəhayət, öz torpaqlarında ermənilərə yer vermiş azərbaycanlıların kütləvi surətdə doğma yurdlarından deportasiyası həyata keçirildi. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Sovet dövründə Azərbaycan torpaqları hesabına daim yeni-yeni ərazilər ələ keçirən ermənilər Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddialarını davam etdirdilər. Xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatlarına qarşı terror aktları həyata keçirildi.

QARABAĞ XANLIĞI

Qarabağ xanlığının ərazisi və əhalisinin məşğuliyyəti:

Qarabağ xanlığı XVIII əsrin ortalarında yaranmışdır. Xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, kəbirli, ziyadoglu, baharlı türk tayfaları təşkil edirdilər. Muğanda Nadirə tac-qoyma mərasimi keçiriləndə Qarabağın bu tayfaları Nadir xanın namizədliyinin əleyhinə çıxdılar və Səfəvi taxtında yalnız Səfəvilər sülaləsi nümayəndələrinin oturmaq ixtiyarına malik olundularını bildirdilər. Məhz bu səbəbdən də Nadir xan şah elan olunduqdan sonra qarabağlıları cəzalandırdı. Onları Xorasan vilayətinə və Əfqanıstanın sərhədlərinə sürgün etdi. Pənahəli bəy və onun qardaşı Fəzləli bəy də onların sırasında idilər. Fəzləli bəy Nadir şahın bu siyasetinə qarşı açıq çıxış etdiyinə görə edam edildi.

Pənahəli bəy isə 1738-ci ildə bir dəstə yaxın adamı ilə birlikdə şah sarayını tərk edib Qarabağa getdi və keçmiş Qarabağ bəylərbəyliyinin qərbində Qarabağ xanlığının əsasını qoyub, özünü xan elan etdi. (1748-1763). Xanlıq Arazla Kür arasında ərazidə yerləşirdi və Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qarabağ, Cavad, Şamaxı xanlıqları ilə həmsərhəd idi.

Mərkəzi Şuşa şəhəri olan Qarabağ xanlığında əhali əkinçilik və maldarlıqla məşğul olurdu. Bağçılıq, bostançılıq, ariçılıq, toxuculuq və sənətkarlıq inkişaf etmişdi. Şuşa ticarət mərkəzi idi. Burada "Pənahabad" adlı pul kəsiliirdi. Xanlıqda əhalinin vəziyyətini ağırlaşdırıran əsas amillərdən biri burada 17 əsas vergi və mükəlləfiyyət növünün olması idi. Bu da xanlıqda vaxtaşırı ciddi narazılığa səbəb olurdu.

Pənahəli xan və onun xanlığı möhkəmləndirmək tədbirləri

Pənahəli xan hakimiyətini bərqərar etdikdən sonra xanlığın həbi-siyasi və iqtisadi cəhətdən möhkəmləndirilməsi üçün tədbirlər həyata keçirirdi. Birinci növbədə, xanlığı onu düşmən olan yerli feodalların və cənubdan gözlənilən basqınlardan müdafiə etmək üçün, 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının əsasını qoydu, onun ətrafına hasar çəkdirdi, yaşayış evləri, məscid, bazar, hamam və s. tikdirdi. Xan bütün ailəsini, Qarabağ əyanlarını qalaya köçürdü. Ərdəbil və Təbrizdən də buraya xeyli sənətkar gəlmışdı. Xanlığın qüdrətinin artması başqa hakimləri çox narahat etdiyindən onlar xana qarşı ittifaq yaratmışdılar. Tarixçi-salnaməçi Mirzə Adığözəl bəyin dediyinə görə, məliklər Şəki xani Hacı Çələbiyə məktub yazıb bildirirdilər ki, "Pənah xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər dəfində bir təxir edilərsə, sonra onun qarşısında durmaq mümkün olmayacaqdır". Hacı Çələbi qoşun toplayıb müttəfiqləri ilə Bayat qalasını mühasirəyə almış, bir ay mühasirədə saxlasa da, qalanı ala bilməmişdi.

Mirzə Adığözəl bəy Şuşa şəhərinin inşa edilməsi haqqında

"...Pənah xan... Şuşa şəhərini bina etdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdır. O quyulardan su çıxandan sonra, Şuşa şəhərinin binası qoyuldu..."

Şahbulağında sakin olanları, bir para kənd əhalisini köçürüb bura gətirdilər. Hər bir şəxsə yurd və yer verib xalqı sakin etdilər. Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Hünerli ustalar, sənət sahibi və iş bilən memarlar barı, hasar, bürç və divar çəkdilər..."

Qarabağnamələr. Birinci kitab. Bakı, 1989, səh - 40.

İRƏVAN XANLIĞI

"Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlarındı Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmüürük, halbuki sürə bilərik. Çünkü indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır."

**İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti**

İrəvan xanlığının ərazisi və əhalisi: İrəvan xanlığı da XVIII əsrin ortalarında yaranmış dövlət qurumu idi. Xanlığın əsasını Mir Mehdi xan qoymuşdu. Bu xanlıq Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındaki torpaqlarda yerləşirdi. Naxçıvan, Maku xanlıq - Borçalı, Qazax sultanlıqları və Qarabağla həmsərhəd idi. Xanlıq naiblərini idarə etdiyi 14 mahala bölünmüştü. Xanlığın əhalisinin, demək olar ki, hamısı Azərbaycan türklərindən ibarət idi. Buradakı yer adları da Azərbaycan mənşəlidir. Bütün bunlar Azərbaycan türklərinin İrəvanın köklü, yerli xalqı olduğunu sübut edir. Xanlığın mərkəzi İrəvan şəhəri idi. İrəvan şəhərinin tarixi çox qədimdir. Bəzi tədqiqatçılar əsassız olaraq bu şəhərin adını I Şah İsmayılin sərkərdəsi Rəvanqulu xanın adı ilə bağlayırlar. Əslində bu şəhərin tarixi VII əsrə aiddir. Qara-qoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxursəd vilayətinin inzibati mərkəzi olmuşdur.

Gümrü-Qərbi Azərbaycanda mövcud olan qədim Azərbaycan şəhəri. Rusiya işgalı və sovet rejimi dövründə əhalisi soyqırımı və repressiyalara məruz qalmışdır.

Zəngibasar - Qərbi Azərbaycanda - indiki Ermənistanda mövcud olan, 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı vilayət. Qədim adı Zəngibasar olan Azərbaycan torpaqlarının indiki adı Masis rayonudur.

19-cu əsrin əvvəllerində İrəvan xanlığı 15 mahaldan - Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedi, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Səədli, Talın, Seyidli-Axsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahallalarından ibarət idi.

Zod kəndi Göyçə mahalında yerləşən qədim yaşayış məskənidir. 1988-ci ildə beş minə yaxın insanın yaşadığı kənddə bir ümumtəhsil, iki ibtidai məktəb, bir texniki-peşə məktəbi, bir yüngül metallurgiya fabriki, bir xəstəxana və digər sosial-iqtisadi müəssisələr fəaliyyət göstərirdi. Ümumittifaq əhəmiyyətli Zod Dağ-Mədən Kombinatı da bu kənddə yerləşirdi.

Vedi - 1988-ci ilə qədər Qərbi Azərbaycanda - indiki Ermənistanda mövcud olan vilayət. Qədim adı Vedi olan Azərbaycan torpaqlarının indiki adı Araratdır.

Uluxanlı - Qərbi Azərbaycanda, (indiki Ermənistanda) etnik Azərbaycan torpaqları. Zəngibasar mahalında qəsəbə. Azərbaycanlıların qədim yaşayış yeri olan Uluxanlı, 1950-ci ildə Masis adlandırılmışdır.

Rus ordusunun İrəvan şəhərinin ətraf bölgələrini işgal etdiyi zaman həmin ərazilərdən müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qüvvətli Uluxanlı tayfa-

sindan 600 ailə Bəyazidə qaçmışlar.

Sərdar sarayı - İrəvan qalasında xan sarayıdır. İrəvan qalası tikilən vaxtdan (1510-cu il) mövcud olan saray İrəvan sədarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdir. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülü salonu və Yay imarətini inşa etdirmiştir.

Sürməli mahalı - 1919-cu ildə Paris sülh konfransında Azərbaycan Demokratik Cümhuriyyətinin memorandumunda İrəvan quberniyası (bura Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, Yeni Bəyazid, Eçmədzin, İrəvan və Aleksandropol qəzalarının bir hissəsi daxil edilmişdi) Azərbaycanın keçmiş inzibati-ərazi bölgüsü kimi təqdim edilmişdi. (Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918-1920-ci illər, Bakı, 1993).

Sünik və ya Sünik Knyazlığı - Qərbi Azərbaycan (indiki Ermənistən) ərazisi. Əhalisi Qafqaz albanlarından ibarət idi.

Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazi-sində Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. "XII əsrin sonlarına yaxın Sünik knyazlığı dağıldı, buradakı hakim sülalə 1166-ci ildən knyaz Qriqorun və Səhl ibn Sumbatın ölümü ilə kəsilmiş oldu.

II FƏSİL

"DAŞNAKSÜTYUN" SİYASİ PARTİYA DEYİL, SİLAHLI TERROR TƏŞKİLATIDIR

Birinci Dünya müharibəsi (1914-18) dövründə Osmanlı imperiyasının aradan götürülcəyinə ümid edən ermənilər vətəndaşları olduğu və hər zaman himayə və qayğı gördükərini Türkiyə dövlətinə xəyanət edərək Osmanlı imperiyasına qarşı vuruşan Çar Rusiyası və digər böyük dövlətlərlə geniş əlaqə yaradaraq ümumdünya tarixinin ən qanlı cinayətlərini törətdilər. Çar Rusiyasının silahlandırdığı və digər böyük dövlətlər tərəfindən müdafiə olunan erməni-daşnak quldur dəstələri Şərqi Anadoluda və Azərbaycanda (həm şimalda, həm də cənubda) türk-müsəlman əhalini kütləvi surətdə qırmağa başladılar. Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağ, Urmiya, Salmas, Xoy, Maku və digər yaşayış məntəqələrində yüz minlərlə Azərbaycan türkü, o cümlədən uşaqlar, qadınlar, qocalar məhv edildi.

Bakıda hakimiyyəti ələ keçirən daşnak S.Şaumyan Birinci Dünya müharibəsi cəbhələrindən qayıdan erməni zabit və əsgərlərini səfərbərliyə alaraq Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından birini törətdi. Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Şamaxı, Göyçay, Kürdəmir, Quba, Salyan, Lənkəran və başqa yerlərdə türk-müsəlman əhali əvvəlcədən düşünülmüş plan əsasında

kütləvi surətdə ucduantutma məhv edildi, xalqın min illər boyunca yaratdığı maddi və mənəvi sərvətlər məhv və talan olundu.

Birinci Dünya müharibəsi başa çatdı. Büyük Atatürk Türkiyəni xilas etdi. Bununla da böyük dövlətlərin həmişə bir alət kimi istifadə etdikləri erməni millətçilərinin "Böyük Ermənistən" yaratmaq niyyəti iflasa uğradı.

Bununla belə, o zamankı mürəkkəb tarixi şəraitdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti xoş məram nümayiş etdirdi. 1918-ci il mayın 29-da Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş Azərbaycan dövlətlərindən olan İrəvan xanlığının paytaxtı olmuş İrəvan şəhərini ermənilərin "bir siyasi mərkəzləri olması" xatirinə onlara güzəştə getdi. Beləcə, ermənilərə 100 il bundan əvvəl öz torpağında yer verən Azərbaycan bu dəfə onlara paytaxt şəhəri də bağışladı. Beləliklə, tarixdə ilk dəfə olaraq, 1918-ci ildə Cənubi Qafqazda - tarixi Azərbaycan ərazisində erməni dövləti yaradıldı.

Maraqlıdır. Millətçi-terrorçu erməni partiyası olan "Daşnak-sütyun" Türkiyə ərazisində müstəqil erməni dövləti yaratmayı özünün əsas vəzifəsi elan etmişdi. Onlar bu ideyani həyata keçirmək üçün Osmanlı dövlətinin ərazisində silahlı-terror dəstələri yaratmalı, geniş təbliğat işləri aparmalı, hökumət idarələrini talan və qarət etməli idilər. "Daşnak-sütyun" partiyası, faktiki olaraq, hər biri 10 nəfər "döyüşcüdən" terrorçudan təşkil olunmuş silahlı dəstələrdən ibarət idi. Başqa sözlə, "Daşnak-sütyun" siyasi partiya deyil, silahlı terror təşkilatı idi.

Bakıda mart soyqırımı planı Erməni Milli Komitəsi və "Daşnak-sütyun" partiyası tərəfindən hələ 1917-ci ildən hazırlanırdı. O, vaxt bolşevik-daşnak qüvvələrinin birləşdiyi və qatı şovinist Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin sərəncamında əksə-

riyyəti ermənilərdən ibarət 20 min nəfərlik siyasi qüvvə var idi. Bu dəhşətli soyqırımları törətməkdə Şaumyanın və onun ətrafında birləşmiş Andronik, Mikoyan, Salapyan, Lalayan, Namazasp, Arakelyan, Əmiryan kimi daşnaklar qrupunun bir məqsədi var idi: azərbaycanlıları son nəfərinədək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisini boşaltmaq. Erməni silahlı qüvvələri öz çirkin niyyətlərini həyata keçirmək üçün 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, Qarabağda 157 kəndi, bütün məscidləri, məktəbləri, qədim memarlıq abidələri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdılar.

S.Şaumyan Bakıda törədilmiş dəhşətlərdən vəcdə gələrək Rusiya XKS-yə belə məlumat vermişdi: "Zaqafqaziya Sovet hakimiyyəti uğrunda silahlı mübarizə mərhələsinə daxil olub. Üç gün müddətində - 30-31 mart və 1 aprel tarixində Bakı şəhərində şiddetli döyüşlər olub... Bizim üçün döyüşün nəticələri çox yaxşı olmuşdur. Biz onlara öz şərtlərimizi diktə etdik, onlar da danışıqsız olaraq bu şərtləri qəbul elədilər". Öz daşnak simasını gizlədə bilməyən Şaumyan daha sonra yazmışdı: "Şəhərimizin milli tərkibi bizi narahat edirdi. Biz mübarizənin arzuolunmaz xarakter alacağından qorxurduq, biz hətta erməni polkunun yardımına belə əl atmalı olduq. Biz hətta onun köməyindən imtina etməyi mümkün hesab etmədik. Qələbə isə o qədər böyükdür ki, bu gerçəkliyə az kədər gətirir". Bu sitatlardan, bolşevik yazılmalarından göründüyü kimi, 1918-ci ilin martında da əvvəldə olduğu kimi, təşkilatçılar da, icraçılar da eyni qütbədən çıxış ediblər, torpağımıza yiyələnmək üçün birləşib xalqımıza

qarşı soyqırımı siyasetini həyata keçiriblər.

1918-ci ilin mart ayından Stepan Şaumyan 10 min nəfərdən ibarət olan silahlı quldur dəstəsinə başçılıq edirdi. Bu quldurlar Bakıda və Bakı ətrafında 3 gün ərzində 30 minə yaxın günahsız soydaşımızı xüsusi amansızlıqla, qəddarlıqla öldürmüdüdülər. Quldur başçısının göstərişi ilə şəhərin müxtəlif yerlərində pulemyotçular durmuşdular ki, əhalinin qaçmağa cəhd göstərənlərini gülləbaran etsinlər və belə də edildilər. Bakıda müsəlman məhəllələri dağıdılıb, yandırılıb məhv edildikdən sonra mart ayının 30-dan 31-nə keçən gecə "İçərişəhər" əməliyyatı başlandı...

Ertəsi günü hara baxsaydın yandırılmış kişi, qadın, körpə uşaq meyitləri görərdin. Həmin günlər mətbuat səhifələrində azərbaycanlıların başına gətirilən bələlər belə göstərilmişdir: "Erməni əsgərlərinin hamilə müsəlman qadınlarının qarnını yırtaraq bətnədə artıq formalasən uşağı çıxarıb onun başını kəsmələrinə bənzər vəhşiliklərin fotosəkillərini daşnak orqanı "Aşxatavor" qəzetindəkiləri görmürlərmi? **"Qruziya" qəzeti 25 noyabr 1918-ci il."**

"Hər yerdə qıç olmuş, eybəcər hala salınmış, yandırılmış kişi, qadın və uşaq meyitləri vardı. **"Naş qolos" qəzeti 4 aprel 1918-ci il".**

"Erməni hərbi birləşmələri Bakıda 30 mindən çox müsəlmanı vəhşicəsinə qətlə yetirib, uşaqlara və qadınlara işgəncə verib, neçə-neçə məhəllə yandırıb, Şamaxı qəzasına dəstələr gəndəriblər. Onlarca kənd atəşə tutuldu. Əhali qılıncdan keçirildi, qanına qəltən edildi. Bununla eyni vaxtda daşnaklar dönyanın hər yerinə teleqramlar yağıdıraraq, şivən qoparırdılar ki, müsəlmanlar erməniləri qırırlar. **"Azərbaycan" qəzeti 25 sentyabr 1918-ci il".**

Erməni quldurları bolşevik libasında azərbaycanlılar üzə-

rində soyqırımı həyata keçirirdilər. Təkcə Bakının şəhərətrafı rayonlarından birində eybəcər hala salınmış 58 qadın meyiti tapılmışdır. Onların qulaq və başları kəsilmiş, qarınları yırtılmışdı. O vaxtin şahidlərinin dediklərinə görə, insanları diri-dirə divara mıxlamışdılar. Bir zamanlar uşaq oğurlamaqla məşğul olan Əmiryan Tatoves Bakıda 16 min müsəlman yoxsulunu qılıncdan keçirmiş, Styopa Lalayan isə bir sırə məhəllələri müsəlman ziyalalarından təmizləmişdi. O qansız həmin ziyalaları evlərindən çıxarıb küçənin ortasında güllələtdirmişdi.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti bu vəhşi soyqırımlarına siyasi qiymət verib, mənfur daşnakların 1918-1920-ci illərdə Azərbaycanda törətdiyi cinayətləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Komissiya 3500 səhifədən ibarət 36 cildlik geniş materiallar toplusu hazırladı. Həmin materiallardan bəziləri.

AFTK-nın üzvü Mixaylovun məruzəsindən:

"Ermənilər Sisyan qəzasında bütün kəndləri yandırıb yerləyeksən etmiş, sakinlərin əmlakını dağıtmış, mal-qarasını sürüb aparmışlar. Bütün qəzada 10 min 68 nəfər öldürülülmüş və şikəst edilmişdir. Qəzanın Vağedi kəndində erməni əsgərlərinə payلانan 15 gözəl qız başlarına gətirilən vəhşi təcavüzə dözməyərək, keçirdikleri fiziki məşəqqətdən həlak olmuşlar. Oradakı 400 müsəlman evi dağıdılar kən qacıb məsciddə sığınacaq tapmış adamlar məscidqarışığı yandırılaraq külə döndərilmişlər. Həmin kənddə Qələmə Tahir qızını xəncərlə qətlə yetirib, döşlərini kəsərək südəmər körpəsinin ağızına basmışlar. Ağdü kəndində Qulamalı Şəkər oğlunun diri-dirə qollarını kəsmiş, qanı axa-axa ayaq üstə gəzməyə məcbur etmişlər. Qatar kəndində Kərbəlayi Allahverdinin əl-ayağını bağlayıb qılıncla başını üzmişlər. İrmişli kəndində onlarca körpəni süngülərə taxmış-

lar. Nüvədi kəndində küçələr boyu qaçan qadınların və uşaqların başlarını qılıncla üzürdülər. Şəki kəndinin küçələrində bədənləri iki yerə saqqalanmış uşaq meyitləri atılıb qalmışdı..."

AFTK-nın üzvü A.F.Novatskinin məruzəsindən:

"Şamaxıda 53 kənd Şəumyanın başçılıq etdiyi Bakı Sovetinin erməni qoşunları tərəfindən yandırılıb külə döndərilib, 7 minə qədər dinc sakini öldürülüb. Bunun 1653-ü qadın, 965-i uşaqdır. Hər yeri bürümüş yanğından xilas olmağa çalışan şəhər əhalisi ni ağlaşımaz vəhşiliklə qətlə yetiriblər. Qiymətli əmlak qarət edilib. Küçələrdə döşləri kəsilmiş, qarınları yarılmış, iyrənc təhqirlərə və əzablara məruz qalmış qadınların, paya ilə sinəsindən yerə sancılmış uşaqların meyitləri tökülb qalmışdı. Öldürülənlər arasında tanınmış ictimai-siyasi xadimlər, görkəmli sənət adamları da var idi: şəhər başçısı Teymur Xudaverdiyev, Birinci Dövlət Dumasının keçmiş üzvü Məmmədtağı Əliyev, axund Hacı Cəfərqulu və başqaları. Erməni Şamaxıda böyük hörmət-izzət sahibi olan axund Cəfərqulunun, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər".

Azərbaycan Xalq Cümhuriyyəti bu materiallar toplumunu əcnəbi dillərə tərcümə etdirib dünya ictimaiyyətinə çatdırmaq isteyirdi. Lakin 1920-ci il aparelin 28-də Azərbaycanın XI Qızıl Ordu tərəfindən işğalı və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu ideyanın gerçəkləşməsinə imikan vermədi.

Böyük fransız alimi Qraf de Şolenin dediyi kimi, "...xarakterlərində mənfur bir biclik, biabırçı əclaflıq və rüsvayıcı bir alçaqlıq olan ermənilər" Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrə belə, yurdaşlarımıza qarşı öz çirkin soyqırımı siyasətlərini ardıcıl surətdə davam etdirirdilər. 1918-1920-ci il-

lərdə onlar təkcə indiki Ermənistan ərazisində 565 min qan qaradaşımızın qətlinə fərman vermişdilər. Qarabağda, Şuşada, Zəngəzurda, Cavanşir və Cəbrayıł qəzalarında, Naxçıvan və Qafanda on minlərlə dinc əhalini qəddarcasına öldürmiş, işgəncələrə məruz qoymuş, yaşıdlıqları kəndləri yandırıb külünü havaya sovurmüşdular. Bütün bu cinayətlərin mənbəyini ilk növbədə, I Pyotrun bədnəm "Vəsiyyətnamə"sində axtarmaq gərəkdir. Məqsəd Ermənistani tam türksüzləşdirmək, Azərbaycan, Türkiyə və İran arasında nə vaxtsa onlara qarşı mübarizədə özünə ən sadıq silahdaş ola biləcək "Böyük Ermənistan" dövləti yaratmaq idi.

ERMƏNİLƏRİN SOYQIRIM VƏ DEPORTASIYA SİYASƏTİ

1905-1907, 1918-1920-ci illərdə və 1988-ci ildən sonra törədilən qanlı toqquşmaların şərhinə ikili münasibət - Azərbaycanda bu barədə susmağın üstün tutulması, Ermənistanda isə, əksinə düşməncilik münasibətlərinin geniş vüsət almasına zəmin yaratmışdır. Bu zəmin üzərində uzun illərdir, belə bir mənzərə yaradılmışdır ki, guya əsrin əvvəlində də, sonunda da törədilən milli qırğınlar zamanı, indinin özündə belə, olən-öldürürlən də, yurd-yuvasından qovulub evsiz-eşiksiz qalan da, torpaqları zorla əlindən alınan da dünyada ən dəhşətli müsibətlərə düşər olan da ermənilərdir. Həmin qanlı faciələr haqqında susmaq isə hələ də qanı sızmaqdə olan sağalmaz yaralara biganə qalmaq deməkdir. Azərbaycan tərəfinin milli ədavət üzündən çəkdiyi müsibətlərin qıfil altında saxlanılması, əslində qarşılurmazi zəiflətməmiş, əksinə onun güclənməsinə əlverişli şərait yaratmışdır. Ermənilər əsrlərdən bəri azərbaycanlılara qarşı törətdikləri soyqırımların, dünyada görünməmiş vəhşiliklərin müqabilində özlərinə qarşı uydurma türk genosid siyasətinin həyata keçirildiyini uyduraraq, əfsanəvi genosidin ildönümünü hər il aprel ayının 24-də keçirməyi planlaşdırırlar. Bununla da, dünya ictimaiyyəti qarşısında özlərinə haqq qazandırmağa, törətdikləri vəhşilikləri, soyqırımları ildirim sürəti ilə işləyən təbligat məşinlarının köməyilə ört-basdır etməyə çalışırlar.

XIX əsrin axırı və XX əsr azərbaycanlıların həyatında ən dəhşətli işgəncələr, qırğınlar, soyqırım və mənəvi genosid dövrü olmuşdur.

Erməni-azərbaycanlı münasibətlərindən tamamilə kənar

olan, lakin hadisələrə olduqca obyektiv yanaşan ABŞ professoru Castin Makkartı "Genosid olmuşdurmu?" adlı kitabından rus və müstəmləkə siyasetini xarakterizə edərkən yazır ki: "1828 və 1854-cü illərdə ruslar iki dəfə Şərqi Anadoluya hücum etmiş, hər iki dəfə yerli ermənilər onların tərəfini saxlamışlar. Hər iki halda ruslar çıxıb getməli olanda özləri ilə 100 min erməni tərəfdarını Qafqaza gətirmiş, onları qovulmuş müsəlmanların evlərində yerləşdirmişlər. İrəvan quberniyasının 1828-ci ilə kimi əhalisinin 80 faizi müsəlmanlar idi".

Professor daha sonra yazır: "Əlbəttə, gətirilən bu rəqəmlər dəqiq olmaya bilər və əlavə tədqiqat obyekti lazımdır. Lakin biz dəqiq bilirik ki, 1820-ci ildən 1920-ci ilədək təxminən 600 min erməni rus imperiyasının ərazisinə köçürülmüşdür. 2 milyon müsəlman Rusiyadan getmişdir".

Qafqazın Rusiya imperiyası tərəfindən işgalinin və xüsusişə Bakı, Dərbənd, Lənkəran, Gəncə, Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının ləgvindən sonra əzəli Azərbaycan torpaqlarında ardıcıl olaraq ermənilərin yerləşdirilməsi və azərbaycanlıların elliklə qovulması prosesi başlanır. Bu məqsədlə erməni vilayəti deyilən xüsusi inzibati bölgə yaradılır və sonra o, İrəvan quberniyasına çevrilir. Quzey Azərbaycan xalqı isə amansız erməni və Çar Rusyasının zülmü altına düşür.

1905-1907 və 1914-1920-ci illərdə ermənilər tərəfindən qanlı qırğınlardır. Təxminən yarım milyon insan erməni terrorunun qurbanı olmuşdur.

1905-ci ildə ermənilərin türklərə qarşı törətdikləri qanlı faciələr Azərbaycanın hər bir bölgəsini əhatə etmişdi.

1905-ci il hadisələrindən bəhs edən M.S.Ordubadinin tarixi sənədlər əsasında yazdığı "Qanlı illər" (1911-ci il) əsərinin 80 ildən artıq bir dövrdə qadağan edilməsi məlum quruluşun yerit-

diyi mənfur siyasetin nəticəsidir. Əsər 1905-1907-ci illərin Qafqaz iqtisادlarına həsr olunmuşdur. Əsərdə Bakıda, Gəncədə, Naxçıvanda, Mehridə və digər bölgələrdə ermənilərin törətdikləri toqquşmalar, axıtdıqları günahsız qanlar və öldürdük-ləri qurbanlar barədə danışılır.

Saqqarsuda ermənilər bəşəriyyət tarixində misli görünməmiş elə bir vəhşiliklər törətmişlər ki, bu faşizmi, azərbaycanlılara tutulan divanı, dəhşətli səhnəni "Qanlı illər" əsərində (böyük ədib) M.S.Ordubadi belə təsvir edirdi: "Ağlaşma səsi daşların təpəsindən ermənilərin sığınacaqlarında - səngərlərində əks-səda verirdi. Kəndin ağsaqqalı Molla Həsən Əfəndi də öz ailəsiylə Saqqarsuya qaçmışdı. Kənddə ancaq qaçmağa halı olmayan və yaxud qocalıqdan gözləri tutulmuş qadın tayfaları qalmışdır ki, sübh olan kimi onların hamısı qətl olunub.

Saqqarsuda sığınmış müsəlman camaatının başı üstündən sübh çığı bir dəstə "ya Əli, ya Əli" fəryadlarıyla müsəlmanlara sarı gəldiyindən çəşmiş müsəlmanlar "bu gələn qoşun İslam qoşunudur", deyə güman edib ağlaya-ağlaya onların qarşısına çıxırlar. Gələn dəstə isə ermənilər imiş, müsəlmanları qırmağa başlayırlar.

1920-ci ilin mayında ermənilərin bilavasitə köməyi ilə təcavüzkar XI Qızıl Ordu Gəncədə 12 mindən çox azərbaycanlısı qırılmışdı. Təkcə Zəngəzur qəzasında 11 kənd dağıdılmış və qarət edilmişdir. Regionda yaranmış gərgin vəziyyətin "tarixin təkrarı ilə" həməhəng səsləndiyinə görə Azərbaycan Demokratik Cümhuriyyətinin məruzəsindən sitat gətirmək məqsədəy-ğundur.

"Mərkəzi yerlərdə, hətta öz iqamətgahında da az da olsa qayda-qanunu bərpa etməyə başı qarışan yenicə yaranmış Azərbaycan hökuməti həm də fiziki gücünün azlığı nəticəsində

Azərbaycanın böyük bir hissəsindən vəziyyət haqqında mütləmadi, real məlumat ala bilmədiyinə görə Şuşa, Qaryagin, Cavanşir və Zəngəzur kimi ucqar qəzalarda baş verən hərəkata, təbii ki, lazımı səviyyədə diqqət yetirə bilmirdi. Bütün bunların nəticəsi Azərbaycan hökuməti tərəfindən adları çəkilən qəzaların dağlıq hissələrindən erməni əhalisinin böyük əksəriyyətinin Azərbaycan hökumətini tanımaq istəməməsi, müsəlmanlara qarşı düşmən münasibətin yaranması oldu. Andranikin başçılığı ilə öz "yürüşlərini" açıq-aydın elan etmiş erməni qoşun hissələrinin həmin yerlərdə peydə olması ilə vəziyyət daha da gərginləşdi.

Zəngəzurun Azərbaycandan ayrılib Ermənistana birləşməsi məsələsi qəti şəkildə qoyuldu. Həmin rayonda 150-yə yaxın müsəlman kəndi dağdırıldı və qarət edildi, külli miqdarda qaçqın arasıkəsilmədən Ağdama və başqa rayonlara axışib getdi". Zəngəzur Azərbaycanın qədim və əzəli torpağı olsa da artıq 1918-1919-cu illərdə silahlı erməni dəstələri azərbaycanlılar yaşıyan bir çox kəndləri dağdıraraq ərazinin böyük hissəsinə nəzarəti gücləndirirdilər.

Tarixi mənbələrdən aydın olur ki, 1920-ci ilin noyabrında, hətta 1921-ci ilin yayına qədər Zəngəzur bolşeviklərin deyil, daşnakların idarəciliyində idi. N.Nərimanov 1921-ci ildə etiraf edirdi ki, Zəngəzurla bağlı 1920-ci il dekabr bəyanatını verərkən Zəngəzurun Azərbaycandan ayrılması qarşısını təkbaşına almaq iqtidarında deyildi: "Əgər müsəlman kommunistlərin əksəriyyəti milli təmayül əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistən Zəngəzuru ala bilməzdi".

Zəngəzuru Azərbaycandan ayırmalı dünya siyasetinin gizli oyununun nəticəsi və dünya geosiyasının maraqlarının təcəssümü idi.

"Dağlıq Qarabağda vəziyyət" haqqında 1920-ci il iyulun 10-da N.Nərimanovun Moskvaya MK-ya vurduğu teleqram bu sözlərlə bitirdi, "Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyaset yürütməyin Sovet hökumətinin siyasetinə xainlik kimi qiymətləndirəcəkdir". V.İ.Leninə məktubunda N.Nərimanov ərazi problemləri barədə mərkəzin siyaseti ilə barışmaz mövqeyini sərt və açıq-aydın ortaya qoyaraq, onu Azərbaycanın Rusiya ilə ittifaqını pozacağı ilə hədələyirdi. O deyirdi: "Mən qəti surətdə bildirirəm, əgər siz də bizim dəlillərə diqqət yetirməsəniz məcbur olacaq ki, bizim geri çağırılmağımız barədə mərkəz qarşısında məsələ qoqayq".

Tarix boyu erməni separatçılarının başımıza gətirdikləri vəhşilikləri bağışlamışıq. Bu dəfə də bağışlasaq tarix özü bunu bize bağışlamaz. İrəliyə getmək üçün geriyə dönüb tarixi keçmişimizə nəzər salmalıyıq.

Türkləri genosiddə ittihad edənlər heç cürə türklərin özlərinin genosid qurbanları olduğunu etiraf etmək istəmirlər. Genosid haqqında həqiqətin yerini hansısa uydurma bir əfsanə tutmuşdur: "Zalim türk və xeyrxah erməni" haqqında əfsanə. Əfsanədə erməni genosidi haqqında hekayətlər ümumiləşdirilmişdir. Təəssüf ki, bəzən buna inananlar da olmuşdur.

Düz 90 ildir ki, ermənilər özlerinin saxta soyqırımı siyasetlərini təlqin edirlər. Çirkin niyyətlərinə çatmaq üçün dəridən-qabıqdan çıxırlar. Dünyanın bir çox dövlətlərinin parlamentlərində "erməni soyqırımı"nın tanınması ilə bağlı təşəbbüsler göstərirlər. Buna da müəyyən mənada nail olurlar. Çünkü erməni lobbisinin gücü sayəsində dünyanın iri və aparıcı dövlətləri tərəfindən dəstəkləri möhkəmdir.

Ermənilər həm də belə fikirləşirlər ki, dünya ölkələrinin ək-

sər parlamentləri "erməni genosidini" tanısa, onda "əzabkeş, məzлum erməni milləti" obrazı asanlıqla yaradılacaq. Bu halda onlara əlavə təzminatlar, pul yardımçıları veriləcək.

Bu da bir həqiqətdir ki, Qafqaz regionunda milli zəmində münəaqışələrin başlanmasında, qızışdırılmasında erməni ziyalılarının, xüsusən də yazıçı və alimlərinin böyük rolları olub. Biz bu iştirakı, rolü çox vədə "günah" sözü ilə də əvəzləmişik. Amma təbii ki, ermənilər, xüsusən də onların içərisində qatı millətçilik hissələri ilə yaşayanlar Zori Balayan kimi yazıçını, Aqanbekyan kimi iqtisadçı-akademiki heç vaxt günahkar saymayıblar. Əksinə, onları özlərinin ziyalı mühitinin qaymaqları hesab ediblər. Aqanbekyan ötən əsrin səksəninci illərinin sonlarında Fransada "Humanite" qəzetində dərc olunan müsahibəsində erməni xalqına müraciətinin bir yerində deyib: "Bizim düşmənimiz türklərdir, çalış həmişə onlarla bir yerdə ol və fürsət düşən kimi onlara əzab ver, torpaqlarına sahib çıx və orada məskunlaş". Bəli, bu sözləri milliyətcə erməni olan və Ermənistana ərazisindən çox-çox uzaqlarda yaşayan akademik Aqanbekyan söyləyib.

Araşdırımlar göstərir ki, XX əsrin birinci rübündə Cənubi Qafqazda baş vermiş iki qırğın zamanı erməni terrorundan maddi zərər çəkənlərin sayı 2 milyona yaxındır. 1907-ci ildə "Zinovarlar" deyilən erməni ordusu, 1918-ci ildə Bakıdakı daşnak alayları, Qarabağda və Zəngəzurda erməni "Çetnik" və "Xmbabet" hərbi-terror dəstələri, 1920-ci ildə andranikçilərin bədnəm "könlüllülər korpusu" və daşnak hökumətinin 40 minlik silahlı qüvvələri azərbaycanlıları soyqırıma məruz qoymuşlar. Milli qırğın 1920-ci ildə əzəli Azərbaycan torpaqlarının, Göyçə-Qaraqoyunlu, Vedibasar, Zəngəzur və Pəmbək mahallarının Ermənistana ilhaq edilməsi ilə nəticələnmiş və qəsbkarların yeni

ərazi iddialarına daha güclü rəvac vermişdir.

Şaumyan, Mikoyan, Mirzoyan dəstəsi başda olmaqla ermənilər antitürk siyasəti həyata keçirmişlər. Totalitar Stalin-Beriya rejimi dövründən "məharətlə" istifadə edən ermənilər Azərbaycan ziyalılarını, "pantürk", "panislamçı" və s. damğaları ilə Sibir, Orta Asiya çöllərinə sürgün etdirmiş, güllələtmışlər.

28 may 1918-ci ildə ilk dəfə dövlət müstəqilliyini bəyan edən Azərbaycan bir sıra çətinliklərlə üz-üzə gəlib. Bir tərəfdən şimaldan Rusyanın, cənubdan İranın təzyiqləri, Ermənistanda azərbaycanlılara qarşı soyqırımı siyasətinin yeridilməsi ermənilərin Azərbaycana qarşı ərazi iddiasında olmasını sürətləndirir. Belə bir ağır vəziyyətdə 1918-ci ildə İrəvan ərazisinin ermənilərə güzəşt edilməsinə razılıq məcburiyyət sayılıb.

1920-ci ildə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı, Gəncə quberniyasının Zəngəzur qəzası, Qazax qəzasının cənub hissəsi və Mehriyə bitişik ərazilər Ermənistana verilib.

Ermənistana bağışlanan Qazax qəzasının cənub hissəsində Dilican qəzası, çox hissəsi Ermənistanda qalmış Zəngəzur qəzasının ərazisində isə Meğri və Zəngəzur qəzaları yaradılıb.

Ən dəhşətli budur ki, İrəvan ermənilərə bağışlananda azərbaycanlıların sərvətləri də Ermənistankı kimi elan edilərək qeyri-şərtsiz onlara verilib.

Ermənilər erməni vilayətinin (1828-1840), İrəvan qəzasının (1840-1849) və İrəvan quberniyasının (1849-1917) yaradılmasını həyata keçirdikdən sonra 29 noyabr 1920-ci ildə Ermənistən dövlətinin qurulmasına müvəffəq olublar.

S.M.Kirov Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdə Göyçə və Dilican əraziləri (1922), Naxçıvanın 9 Azərbaycan kəndi (1923) Ermə-

nistana verilib.

1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti yeridən ermənilər soydaşlarımızın sayını 237.684 nəfərdən (1914) 72.997 nəfərə (1922) endirdilər. Xarici ölkələrdən köcüb gələn erməniləri Qarabağda yerləşdirmək yolu ilə onlar bir niyyətlərini də həyata keçirə bildilər. Rəsmi surətdə Dağlıq Qarabağ Muxtar Vilayetinin yaradılması baş tutdu.

1929-cu ildə Qazaxın 50 kvadratkilometr torpaq sahəsi, Cəbrayıł qəzasının Nüvədi, Ernəzir və Tuğud kəndləri Ermənistana verilib.

1946-cı ildə 40 kvadratkilometr meşə sahəsi Ermənistana bağışlanıb. Sonra Tovuz rayonunun ərazisindən 7,6 kvadratkilometr torpaq sahəsi, Qazaxın ərazisindən müəyyən hissə Ermənistana bağışlanıb.

Bədnam qoşularımız Ermənistanda və Dağlıq Qarabağda yaşayan soydaşlarımızın sıxışdırıb çıxarılmasını qarşılara məqsəd qoymuşdular. Bu səbəbdən də onlar Sovet Ordusu hissələrindən aldıqları silahlar hesabına əvvəlcə indiki Ermənistanda, sonra isə Dağlıq Qarabağda analoqu olmayan vəhşiliklər törədiblər.

Qərbi Azərbaycanda, Dağlıq Qarabağ və onun ətrafında ələ keçirdikləri ərazilərdə azərbaycanlılara məxsus tarixi abidələri və mədəniyyət nümunələrini dağıtmak, yaşayış yerlərinin, türk mənşəli toponimlərin erməniləşdirilməsi ermənilərin həyat kredosudur. Son 100 ildə 2000-ə yaxın yaşayış məntəqələrinin adı erməni adları ilə əvəz edilmişdir. Qədim Oğuz ellərinə yönəlmüş bu toponimik genosidlə onlar tarixin yaddasına balta vurmağa çalışsalar da, yanılırlar.

Cənubi Qafqazda sosialist rejiminin bərqərar olmasından öz

məkrli məqsədləri üçün istifadə edən erməni millətçiləri 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR-dən kütləvi deportasiyasına dövlət səviyyəsində nail oldular.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsi vilayət və ətraf rayonlarda ermənilərin azərbaycanlılara qarşı cəza aksiyalarını daha da gücləndirmişdir. 1990-ci ilin 20 yanvarında Bakıda və digər yerlərdə SSRİ imperiyasının ermənipərəst hüvvələri xalqımıza qarşı faciə törətmışlər.

Qazax rayonunun Bağanis-Ayrım kəndinin yandırılması soyqırım siyasətinin yeni həlqələrindən biri kimi təzahür etdi. Qarabağ münaqişəsi adı altında ermənilər Dağlıq Qarabağda Məşəlini, Malibəylini, Kərkicahani, Həsənəbadi, Quşçuları, Qarabağlini və digər Azərbaycan kəndlərini işgal edib yüzlərlə insani öldürdürlər.

"Dünyada ermənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir". Onların hamısı terrorçudur: fəhləsi də, alimi də, qocası da, cavabı da, qadını da, uşağı da".

*Samuel Uimz,
Amerika alimi, "Ermənistən-xristian
ölkənin gizlinləri" əsərinin müəllifi*

Məşhur tarixçi alım V.İşxanyanın hələ 1916-ci ildə Sankt-Peterburqda dərc etdirdiyi "Narodnosti Kavkaza" məqaləsində yazdığı kimi, "...ermənilərin lüğətində heç vaxt vətən sözü olmayıb. Onlar tarix boyu Kiçik Asiyadan və Rusiyadan kənardır, Fərat çayının yuxarı qolu olan Qaraçay sahillərində, Frakiya və Mesopotomiyada pərakəndə dəstələr şəklində yaşayıblar. Onların Zaqqaziyaya qətiyyən dəxli yoxdur. Onların Azərbaycan və Dağlıq Qarabağ haqqındaki iddiaları qeyri-qanuni və əsassızdır". Bu fikirləri ermənilərin öz tarixçi alımları Makuk Abekyan, K.Patkanyan, rus alimi Yuri Pompeev, Qafqaz tarixi üzrə məşhur Amerika mütəxəssisi Tadeuş Svyatakovski də təsdiqləyir.

QANLI FACİƏLƏRİ UNUTMAĞA HAQQIMIZ YOXDUR

XVII əsr və sonrakı dövr.

Bu dövrdə ermənilər rus imperiyasının (xüsusilə də I Pyotrun) himayəsində idilər. Çünkü ermənilər bu regionda nəinki ruslara şərait yaradır, bir çox hallarda rus qoşunlarının tərkibində də vuruşurdular.

Nəticə etibarilə rus imperiyası erməniləri Qafqaza köçürərək, Ermənistən Respublikası yaratdı ki, əsas tarixi rəqibi olan Türkiyə ilə onun arasında bufer (özünə çəpər) zonası olsun. Bu gün "dənizdən-dənizə Ermənistən" ideyasının əsasında da yuxarıda qeyd olunan faktlar dayanır.

Noyabr 1724-cü il. Ermənilərin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə I Pyotr ferman verir.

1747-ci il. Qarabağın (indiki Ağdam rayonunun) Sarıcalı kəndində doğulmuş Pənahəli xan Qarabağ xanlığının əsasını qoyur.

1748-ci il. Pənahəli xan Bərdə şəhəri yaxınlığındakı Bayat qalasını tikdirir.

1751-52-ci illər. Pənahəli xan Ağdam şəhəri yaxınlığındakı Şahbulaq qalasını tikdirir.

1756-1757-ci illər. Pənahəli xan Şuşa qalasını tikdirir və Qarabağın mərkəzi Bərdədən alınmaz qala olan Şuşaya köçür (**Şuşa-Vaqifin türbəsi 1986 səh.12**).

1758-1760-cı illərdə Ağaoglun və Əsgəran qalaları tikilir.

1759-1806-ci illər. Pənahəli xanın oğlu İbrahim xan Qarabağın hakimi olur.

1794-cü il. Ağa Məhəmməd şah Qacar Qarabağa həcum edir və Əsgəran qalasında məğlub olur.

İyun-iyul 1795-ci il. Şah Qacar 85 min nəfərlik qoşunla 15 min nəfərlik qoşunu olan Şuşanı 33 gün mühasirədə saxlasa da, ala bilmir.

May 1797-ci il. Şah Qacarın Azərbaycana 2-ci yürüşü. Dağlıq Qarabağa həcum zamanı Şuşa qalasını zəbt edir. İbrahim xan qaçıır.

04 iyul 1797-ci il. İran istilasına qarşı müqavimətlər və İran şahı Qacarın Şuşada öldürülməsi. İran qoşunlarının Qarabağdan çıxmazı.

14 may 1805-ci il. İbrahim xanın və knyaz Pavel Sisyanovun Kürəkçayda bağladıqları müqaviləyə görə Qarabağ xanlığı Rusyanın tərkibinə keçir. Müqavilənin rüsum ödəməyə zəmanət şərti qarşısında məcburiyyətdə qalan İbrahim xan iki oğlunun ömürlük Tiflisdə girov saxlanması razılıq verir.

12 oktyabr 1813-cü il. İran qoşunu 1812-ci ildə Rusiya ordusuna Aslandüzdə məğlub oldu. Bu əsasda Rusiya ilə İran arasında bağlanmış 1813-cü il 12 oktyabr tarixli müqaviləyə əsasən İran dövləti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarından, Şərqi Gürcüstana və Dağıstana olan iddiasından əl çəkdi. Rusiya ilə İran sərhədi (indiki Azərbaycan-İran sərhədi) yarandı.

1822-ci il. Qarabağ xanlığının ləğv edilərək əyalətə çevrilməsi.

1823-cü il. Keçirilən ilk rəsmi sayım (siyahıyaalma) nəticəsində müəyyən edilmişdir ki, indiki Dağlıq Qarabağ ərazilərin-

də yaşayan 18563 ailədən yalnız 1559-u və ya 8,4 faizi erməni ailələridir.

1827-ci il. Qafqaz Arxeoqrafiq Komissiyasının aktına əsasən Qarabağın dağlıq hissəsində 12 min ailə yaşayırdı ki, bunlardan da 2,5 min qeyri-müsəlmanlardan ibarət idi. Bu o demək idi ki, Dağlıq Qarabağ ərazilərində ermənilərin sayı artaraq 10-15 fəizə çatmışdı.

10 fevral 1828-ci il. Rusiya ilə İran arasındaki Türkmençay müqaviləsi nəticəsində Güney Qafqaz tamamilə Rusyanın əlinə keçdi. Daha sonra fars torpaqlarından 8 min erməni ailəsi Azərbaycanın iki hissəyə bölünməsini rəsmiləşdirdi.

21 mart 1828-ci il. Rus-İran müharibəsi qurtardıqdan sonra aralıqda bufer-xristian dövləti yaratmaq məqsədilə çar I Nikolay "erməni vilayətləri" adlı inzibati ərazi vahidi yaradır.

Verilmiş fərmana əsasən **1829-cu ilin aprelindən** 1832-ci ilin mayına qədər bu vilayətdə siyahıyaalma prosesi gedir.

Siyahıyaalmadan aydın olur ki, ancaq bu regionda köçürülmələr hesabına erməni əhalisinin sayı 25 min 151 nəfərdən artaraq 82 min 377 nəfərə çatmışdır. Bu artıma baxmayaraq məlum olur ki, hələ də İrəvan şəhərində 7 min 331 nəfər azərbaycanlı, 4 min 732 nəfər isə erməni yaşıyır.

02 sentyabr 1829-cu il. Rusiya ilə Türkiyə arasındaki müqavilə nəticəsində Türkiyədən 14 min erməni ailəsi Azərbaycana köçürülrək.

24 dekabr 1829-cu il. Erməni generalı Q.Lazarev rus generalı İ.Paskeviçə raport göndərərək, 3 ay yarım müddətində Arazi keçirməklə 40 min nəfər erməninin Naxçıvanda və Qarabağda məskunlaşdırıldığını bildirir.

1828-1830-cu illər. Türkmençay müqaviləsinə əsasən İrandan 40 min, Türkiyədən isə 84 min nəfər erməni köçürülrək,

İrəvan və Yelizavetpol (indiki Gəncə) qəzalarında yerləşdirilir. Gəncə qəzasına göndərilənlərin çoxu indiki Ağdərə rayonu ərazisində məskunlaşdırılır.

1832-ci il. Köçürülmələr hesabına indiki Dağlıq Qarabağ ərazilərində ermənilərin sayı 8,4 faizdən 34,8 faizə qalxır.

1836-cı il. Rusiya müstəqil Alban katalikosluğunu ləğv etdi və onu Qriqoryan kilsəsinin tabeliyinə verdi. Həmin ildən Dağlıq Qarabağın bütün kilsələri erməni kilsələri adlandırılır.

10 aprel 1840-cı il. Qarabağ əyaləti ləğv edilərək Şuşa qəzası yaradılmış, bu qəza isə Kaspi vilayətinin tərkibinə daxil olmuşdu. İndiki Dağlıq Qarabağ ərazisi də bu qəzaya məxsus idi.

1845-ci il. Mirzə Adığözəl bəyin Azərbaycan dilində "Qarabağnamə" kitabı nəşr olunur.

1846-cı il. Dağlıq Qarabağ Şamaxı quberniyasının tərkibinə daxil olur.

1847-ci il. Cavanşir Mirzə Camal Qarabağının "Qarabağ tarixi" kitabı nəşr olunur.

1859-cu il. Dağlıq Qarabağ Bakı Quberniyasının tərkibinə daxil olur.

1866-ci il. Mir Mehdi Xəzani "Qarabağ tarixi" əsərini yazar.

1868-ci il. Dağlıq Qarabağ Yelizavetpol (indiki Gəncə) quberniyasının tərkibinə daxil olur.

1877-1878-ci illər. Rusyanın Türkiyə ilə müharibə apardığı zaman ermənilər Qafqaza, o cümlədən Azərbaycana sürətlə köçürürlər. Bu işə rus generalı milliyetçi erməni olan Ter-Qukasov başçılıq edirdi.

1886-ci il. Bu zaman buraxılan Qafqaz təqvimini göstərir ki, Yelizavetpol quberniyasının Zəngəzur mahalında azərbaycanlılar - 45,7 faiz, kürdlər - 27,9 faiz, ermənilər isə 24,8 faiz idilər.

1892-ci il. Tiflisdə "Daşnakşüyun" ("İttifaq") adında qatı

УЧЕТНАЯ КАРТОЧКА № 07922092 ЧЛЕНЫ КПСС	
1. Фамилия	Әббасов
Имя	Али
Отчество	Гусейн оглы
2. Пол	Мужчина
3. Год рождения	1915
4. Место рождения	Село Тертер, Карабахская губерния
	Число Энигатеванский уезд, Шекинский
5. Национальность	Азербайджанец
6. Род занятие	Педагогический
7. Сотрудник полиции	Сотрудник
8. Преподаватель в ВАКМ с 1937 г. № 4938	
9. Бронь выступления в КПСС	
10. в члены Основатель 1939 года	
Краснодарский край	
ХХХХ Заявление	
11. в члены Основатель 1939 года	
Краснодарский край	
ХХХХ Заявление	
12. Адрес места жительства	
13. Адрес места работы	
14. Адрес места пребывания	

15. Основание выдачи настоящего документа
Номер паспорта № 06173245
дата 10.04.2004

УЧЕТНАЯ КАРТОЧКА СОСТАВЛЕНА
Краснодарским краем
Город Краснодар
Республика Краснодарский край
ХХХХ Заявление

Bu sənəd sübut edir ki, Göyçə mahalı vaxtilə Azərbaycan ərazisi olub. İndiki Ermənistən ərazisi azərbaycanlıların ata-baba yurdlarıdır. El ağısaqqalı, uzun müddət müəllim, məktəb direktoru işləmiş Əli Abbasov və onun minlərlə həmyerlisi öz doğma yurdlarından deportasiya edilib.

millətçi erməni (faşist) partiyası yaradılır.

1893-1894-cü illər. Türkiyədən Qafqaza 90 min erməni köçürüülür.

1897-ci ilin rəsmi məlumatlarına əsasən, Şuşa qəzasının sahəsi 4911 kv.km, əhalisi isə 140,7 min nəfər idi. Dağlıq Qarabağın göstəriciləri də bu rəqəmlərin tərkibində idi.

1898-ci il. Çar hökuməti Dağlıq Qarabağdakı Xankəndini hərbi qərargaha çevirir və bura "stab" adlandırılır.

1903-cü il. Güney Qafqazda ermənilər tərəfindən yüzlərlə

cinayətlər törədirilir. Onlar bölgələrdə hakimiyyəti ələ keçirir, yolları və körpüləri partladır, nüfuzlu ictimai xadimləri terror yolu ilə qətlə yetirirlər.

16-21 avqust 1905-ci il. Ermənilərin Şuşaya hücumu və onların məglubiyətə uğramaları.

26 dekabr 1905-ci il. Ağdərə rayonunun 500 nəfərlik U mudlu kənd sakinləri Ağdama pənah apararkən yolda Abram bəyin erməni dəstəsi tərəfindən qətlə yetirilirlər. (*Bu həmin Abram baydır ki, doğma nəvəsi Henrix Poqosyan 1988-ci il fevralın 23-də DQMV-yə I katib "seçildi". O, bu "inqilabın Lenini" ləqəbini daşıyırıdı.*)

1907-ci il. "Daşnaksütyun" partiyası keçirdiyi IV qurultayında partyanın programına əsasən yeni "Vahimə" adlı təşkilat yaradır.

1905-1907-ci illər. Bu illərin qırğınları Zəngəzuru, Gəncəni, Şuşanı, Naxçıvanı, Ordubadı, Cavanşir və Qazax mahallarını əhatə edir. Təəssüf ki, SSRİ dövründə Azərbaycan hakimiyyətindəki erməni rəhbərlər (onlara sərfəli olmadığı üçün) bu illərin müəyyən arxiv materiallarını məhv etmişlər. Yalnız M.S. Ordubadının yazdığı "Qanlı sənədlər" kitabı və ayrı-ayrı faktlar göstərir ki, bu illər də azərbaycanlılar üçün soyqırım dövrü olmuşdur.

6 fevral 1905-ci il. Bakı. Mixaylov xəstəxanasının sənədlərinə görə erməni milyonçuları Balabek Lalayevin, Artyom Bayantsın, İsay Ter-Osipovun və başqa maqnatların havadarlığı ilə terror qrupu 18 adamı öldürmiş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 6-sı rus, qalanları başqa millətlərin nümayəndələridir.

7 fevral 1905-ci il. Bakı. Həmin erməni terror təşkilatı bu dəfə şəhərdə 100-dək dinc vətəndaşı öldürmiş və yaralamışdır.

9 fevral 1905-ci il. Bakı. Yenə də həmin erməni terror təşkilatı şəhər sakinlərini qəti-qarət etmişlər. Erməni terrorçularının Bakıda hələ 1904-cü ilin axırlarında yayılmış intibahnamələrində ifadə olunmuş hədə-qorxuları ardıcıl surətdə həyata keçirilmişdir. Qatillər kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərin evlərinə yiğmiş və binaların pəncərələrindən, damlarından şəhərin küçələrinə atəş açmış, bomba və qumbaralar atmışlar. 1905-ci ilin 6-10 fevral hadisələri tarixə "Bakı şəhərində qanlı qətlam" kimi daxil olmuşdur. Yuxarıda adları çekişən varlı ermənilərlə yanaşı, Mantaşev, Ter-Qukasov, Melikyants da öz programlarını həyata keçirməyə başlamış "Daşnaksütyun" beynəlxalq terror təşkilatının üzvləri və sponsorları idilər.

20-21 fevral 1905-ci il. İrəvan. "Daşnaksütyun" terror təşkilatının quldur qrupları şəhərin azərbaycanlı sakinlərini qırıb çatmışlar. Dinc sakinlərin vəhşicəsinə öldürülməsi şahidləri dəhşətə gətirmişdi. "Kavkaz" rus qəzetinin yazdığını görə, bu qəlləri Parisdə və ya Venetsiyada nəşr edilmiş erməni dərsliklərindən tərbiyə almış adamlar törətmüşdilər. Bu kitabların müəllifləri öz şagirdlərini bəşəriyyətə qarşı gələcək cinayətlərə sanki qabaqcadan programlaşdırırdılar.

May 1905-ci il. Naxçıvan. Erməni quldur birləşmələri dinc əhaliyə qarşı qanlı azıñlıq törətmışlər. Öldürülenlər arasında qadınlar, uşaqlar və qocalar var idi.

1905-ci il. Zəngəzur. Erməni quldur birləşmələri şəhərin dinc əhalisine qanlı divan tutmuşlar. Onlarca adam öldürülmüşdür. Şahidlərin dediklərinə görə, cəlladlar təsəvvürolunmaz, ətürpədici edam üsulları tətbiq etmişlər. Məsələn, adamları əl-ayaqlarından nəhəng ağacların əyilmiş budaqlarına bağlayırdılar. Sonra kəndiri kəsərək budaqları buraxırdılar.

21 avqust 1905-ci il. Şuşa. Erməni quldurları Şuşa qəzasının kəndlərindən birində məktəbin təmiri ilə məşğul olan 17 azərbaycanlı ustaya basqın etmiş və onların başlarını kəsmişlər.

1905-ci il, avqustun axırları. Bakı. Erməni quldur birləşmələri azərbaycanlılara dəhşətli divan tutmuşlar. Şahidlərin dediklərinə görə, Bakıda avqustun axırlarında baş vermiş bu hadisələr öz qəddarlığına və kütləviliyinə görə həmin ilin fevralında törədilmiş faciəni kölgədə qoymuşdur.

3 oktyabr 1905-ci il. Sırxavənd. Erməni terror və quldur birləşmələri kəndə basqın etmişlər. Əməliyyata erməni terrorçu Hamazasp başçılıq edirdi, "Daşnaksütyun" terror təşkilatının komitəsi dinc kəndliləri xüsusi vəhşiliklə qırdığına görə ona general rütbəsi vermişdir. Çox qısa müddətdə viran qoyulan Sırxavənd kəndi azərbaycanlıların meyitləri ilə dolmuşdur. Quldurlar hətta qocalara rəhm etmir, körpələri isə bir yerə yiğib kütləvi şəkildə öldürürdülər.

1 yanvar 1906-ci il. Papravənd. Erməni quldur birləşmələri azərbaycanlıların Papravənd kəndinə basqın etmişlər. Sakinlər dinc şəkildə müqavimət göstərsələr də, kənd işgal olunmuşdur. Ermənilər kişilərin başlarını kəsir, hamilə qadınlarının qarınını qılıncla yarır və hələ dünyaya gəlməmiş uşaqların başlarını vururdular. Qırğına erməni quldur Andronik rəhərlik edirdi. Əsrin əvvəllərində Rusyanın Ərzurumdağı konsulu general Q.Mayevski onun haqqında yazmışdı: "1901-ci il qışın əvvəllərində Andronik adlı birisinin erməni quldurp dəstəsi Muş həndəvərində peyda olmuşdur".

18 mart 1918-ci il. Şamaxı. Səhər tezdən erməni quldur birləşmələri səhərə soxulmuşlar. Onlar evləri yandırır, tanınmış ictimai xadimləri, ziyalıları öldürürdülər. Rusyanın Birinci Dövlət Dumasının sabiq üzvü Məmmədtağı Əliyev də xüsusi

qəddarlıqla qətlə yetirilmişdir. Dinc sakinlər ağılaşımaz işgəncə və əzab-əziyyətlə öldürülürdülər. Küçələr işgəncə verilmiş, döşləri kəsilmiş və qarınları yırtılmış qadınların meyitləri ilə dolu idi. Payalarla torpağa sancılmış uşaqların qalaq-qalaq meyitləri şahidləri dəhşətə gətirmişdi. Fövqəladə İstintaq Komissiyasının üzvü A.Novatskinin fikrincə, Şamaxını viran qoyan erməni quldur dəstələri bir ideyadan-öldürmək və qarət etmək, öldürmək ideyasından ruhlanmışdılar.

19 mart 1918-ci il. Bakı. Fövqəladə İstintaq Komissiyasının sənədlərində deyilir ki, martın 19-da tezdən azərbaycanlıların hələ yatdıqları vaxt şəhərin onlar yaşıyan hissəsinə hücum başlanmışdır. Azərbaycanlılar nələr baş verdiyini dərhal anlaya bilməmişdilər. Qanlı əməliyyatların bilavasitə başçısı "Daşnaksütyun" terror təşkilatının fəallarından biri Bakıda qeyri-erməni əhalini kütləvi surətdə qırmaq barədə S.Şaumyanın göstərişini yerinə yetirən Stepan Lalayev olmuşdur. Komissiyanın sənədlərinə görə, o, dinc vətəndaşların öldürülməsində şəxsən iştirak edirdi. Xüsusi mühüm işlər üzrə məhkəmə müstəntiqi Kamarovskinin raportuna görə, erməni quldurları Bakının mərkəzi küçələrində evlərə soxulur və silahsız sakinləri öldürürdülər.

21 mart 1918-ci il. Şahidlərin dediklərinə görə "Daşnaksütyun" terror təşkilatının saqqallılardan ibarət dəstəsi rus inqilabının bayrağı altında İçərişəhərin girəcəyindəki binanı mühasirəyə almışdı. Burada iki min nəfərədək yaralı və xəstə azərbaycanlı, rus, ləzgi və yəhudü vardı. Erməni terrorçu Hamazasın və "Daşnaksütyun"un üzvü, qəddarlığı ilə ad çıxarmış Anastas Mikoyanın (sonralar o, uzun müddət SSRİ rəhbərlərindən biri olmuşdur) əmri ilə ermənilər həmin binaya kerosin tökərək hər tərəfdən od vurmuşlar. Bu dəhşətli mənzərəni uzaqdakı bir binanın damından açılan iri deşikdən müşahidə etmiş Bakı sakini

demişdir ki, o, yanıb kömürə dönmüş və qalaq-qalaq yiğilmiş meyitlərin arasında yarımcان adamlar görmüşdür. Onlar dözlüməz əzab-əziyyət içində qıvırlır, inləyirdilər.


20-21 mart 1918-ci il. Gözəldərə. Kənd sakinləri Novruz bayramını qeyd edərkən təpədən-dırnağadək silahlanmış erməni quldurları kəndə basqın etmişlər. Həmin-günlərdə 600 dinc sakin öldürülmiş, kənd isə yandırılmışdır. Müsəlman qadınlarının kiçik bir dəstəsi meşəyə qaçmış, lakin ermənilərə əsir düşməkdən qorxaraq özlərini öldürmüşlər.

Mart 1918-ci il. Şamaxı. Şamaxı qəzasındaki Qubalı kəndinə hücum edən erməni quldurları 250 kişini, 150 qadını, 135 uşağı görünməmiş üsullarla öldürmişlər. Südəmər körpələrin kütləvi surətdə öldürülməsi dünya tarixində görünməmiş haldır.


Mart 1918-ci il. Şamaxı. Quşçu kəndinə ermənilərin basqını nəticəsində 192 kişi, 115 qadın, 25 uşaq öldürülmüşdür. Kəndlilərin əmlakı talan edilmiş, evləri yandırılmış, müsəlmanların müqəddəs kitabı və məscidi mundarlanmışdır.

1918-ci il. Aprelin əvvəlləri. "Daşnakşüyun"un göstərişini yerinə yetirən silahlı erməni quldur birləşmələri Bakıdan Navahi stansiyasına gəlmiş və Sovet hakimiyyəti adından yerli əhaliyə ultimatum vermişlər. Sakinlər daşnakların hakimiyyətini tanımaqdan imtina etdikdə onlara amansızcasına divan tutmuşdur. Həmin stansiyada ermənilər 55 kişini, 260 qadını və 140 uşağı öldürmişlər. Qətlə yetirilənlər və yaralananlar arasında Azərbaycan, rus, ləzgi və yəhudilərinin nümayəndələri vardi.

25 aprel 1918-ci il. Qars. Erməni quldurlar Qars viyalətinin şərqində yerləşən Subatan kəndində 750 türkü öldürmişlər. Şahidlərin dediklərinə görə, ermənilər 257 uşağı Tıptip küçəsinə









1988-ci il. Quba rayonu. 15 fevral - 15 mart tarixlərində





yığaraq çox qəddarcasına qətlə yetirmişlər.

29 aprel 1918-ci il. "Daşnaksütyun" erməni terror təşkilatının göstərişini yerinə yetirən quldur dəstələri Gümrü yaxınlığında 3 min adamı öldürmişlər. Qətlə yetirilənlər arasında qadınlar, qocalar və uşaqlar da vardi.

1918-ci il. Aprel. Hamazaspın dəstəsinin hətta südəmər körpələrə rəhm etmədiyindən xəbər tutan Dəvəçibazar və Qızılburun kəndlərinin sakinləri yığıncaq keçirərək 15 nəfər hörmətli ağsaqqalı quldur dəstəsini duz-çörəklə qarşılamağa göndərməyi qərara almışlar. Bu yerlərin sakinləri əmin idilər ki, Qafqaz adətinə uyğun olaraq ağsaqqalların duz-çörəklə qarşıya çıxmasisi sülhsevərlik və qan tökülməsinə yol verməməyə çalışmaq rəmzi sayılır. Amma Hamazaspın quldurlarının bu qocalara qarşı törətdiyi vəhşilik bütün mahalı sarsıldı.

1-2 may 1918-ci il. Quba. Fövqəladə İstintaq Komissiyasının üzvü A.Novatskinin məruzəsinə görə, Hamazaspın dəstəsi səhər tezdən Quba şəhərini mühasirəyə almışdır. Mülki əhalinin silahsız olduğundan xəbər tutan ermənilər Qubaya soxularaq 200 evi və 22 məscidi dağlıdaraq yandırmışlar. Təxminən üç min nəfər öldürülmüşdür.

21 may 1918-ci il. Axalkalaki. Rus hərbi həkimi Xoroşenkonun məlumatına görə, Axalkalakidə və ətraf kəndlərdə yüzlərlə azərbaycanlısı doğram-doğram etmişlər. Məlumatda deyildirdi: "XX əsrin sivilizasiyalı ermənilərinin vəhşilikləri bax, budur".

May 1918-ci il. Artyom Avanesovun başçılıq etdiyi erməni quldur birləşmələri Xaçmazdan Qubayadək bütün yol boyunca yaşayan dinc əhaliyə qanlı divan tutmuşlar. Öldürülmüş azərbaycanlıların bir qisminin meyitlərini iki-iki, beş-beş bir qəbir-də basdırırlıdalar. Qalan meyitlər isə yol kənarlarındakı qanovlar-

da atılıb qalmışdı. Tarixi sənədlərə görə, dəstənin başçısı Hamazasp deyirdi ki, bütün müsəlmanları məhv etmək əmri almışdır.

07 iyul 1923-cü il. İ.V.Stalinlə əlaqədə işleyən erməni rəhbərlərinin təzyiqi ilə mərkəzi Xankəndi olmaqla DQMV yaradılır.

18 sentyabr 1923-cü il. Xankəndinin adı dəyişilərək Stepan Şəumyanın "şərəfinə" Stepanakert adlandırılır.

26 noyabr 1924-cü il. DQMV haqqında Əsasnamənin 1-ci maddəsində Vilayət Azərbaycan SSR-in tərkib hissəsi elan edilir.

18 fevral 1929-cu il tarixli qərarı ilə Zaqafqaziya Federasiyası MİK-in Rəyasət Heyəti 1921-ci ilin Moskva və Qars müqavilələrinin şərtlərini pozaraq, Naxçıvan MR-ə məxsus olan 657 kvadratkm-lik ərazini (bu ərazidə azərbaycanlılar yaşayan Qurdبulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kılıd və digər kəndlərin olmasına baxmayaraq) Ermənistana SSR-ə verir.

Həmçinin həmin qərarla Zəngilan rayonunun Nüvədi kəndi, habelə Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi də Ermənistana verilir.

1930-cu il. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana verilərək, bu ərazilər üzrə Mehri rayonu yaradılır.

1937-ci il. İl ərzində Azərbaycanda "xalq düşməni" kimi yüzlərlə adam güllələnmiş və ya Sibirə sürgün edilmişdi.

1938-ci il. Zaqafqaziya MİK-in nəzarəti altında 23 mart 1938-ci il tarixli qərarı ilə Gürcüstan MİK, 08 aprel 1938-ci il tarixli qərarı ilə Ermənistana MİK və 05 may 1938-ci il tarixli qərarı ilə

Azərbaycan MİK öz inzibati sərhədlərini təsdiq edərək, qonşu respublikalara heç bir torpaq iddiası etmirlər.

Yuxarıda qeyd olunanlara baxmayaraq, 1986-cı ildə ermənilər bu məsələni yenidən M.S.Qorbaçovun qarşısında qaldırırlar və M.S.Qorbaçov bu işi öz şəxsi nəzarətinə götürür. Lakin "demokratiya" və "yenidənqurma" ona bütün planlarını axıradək həyata keçirməyə imkan vermir.

14 aprel 1948-ci il tarixli qərarı ilə Azərbaycan SSR Nazirlər Soveti Ermənistandan azərbaycanlıların köçürülməsini siyasi və xalq təsərrüfatı üçün əhəmiyyətli məsələ hesab edərək bütün respublika nazirlərindən tələb edir ki, qeyd olunan tədbirlər təcili həyata keçirilsin.

İyun 1967-ci il. DQMV Xocavənd rayonunun Kuropatgin kəndində erməni Benikin məktəbli uşağı yoxa çıxır. Az sonra uşağın meyiti Ələmşah Mustafayevin briqadasına məxsus olan sahədən tapılır. Bu əsasda briqadir Ələmşah, direktor Ərşad və kənd sakini Zöhrəb həbs olunurlar. Bundan sonra ermənilər tərəfindən Azərbaycan kəndlərinə qarşı terror aktları törədilməyə başlanır.

03 iyul 1967-ci ildə məhkəmədə bu şəxslərin günahları sübuta yetmədiyi üçün iş yenidən istintaqa qaytarılır. Lakin Benikin başçılıq etdiyi erməni dəstəsi yolda onların hər üçünü əsgərlərdən alıb qətlə yetirir, sonra isə od vurub yandırırlar.

Bakıdan Heydər Əliyevin rəhbərliyi ilə gəlmış təhlükəsizlik orqanları tərəfindən sübuta yetirilir ki, uşağı öz doğma dayısı öldürüb. Törətdiyi cinayətə görə ona güllələnmə cəzası kəsilir. Qəribədir ki, "güllələnmiş" dayı 1975-ci ildə atasının dəfnində iştirak edərək yenidən yox olur.

10 avqust 1977-ci il. Azərbaycan SSR Nazirlər Sovetinin 280 N-li qərarı ilə Şuşa şəhəri Tarixi Arxitektura Qoruğu elan edilir.

1978-ci il. Ağdərədə ermənilərin Azərbaycanın bu regionunu köçürülməsinin 150 illiyi münasibətilə abidə qoyulur. Ermənilər 1985-ci ildə bu 150 rəqəmini qoparıb atırlar.

17-24 yanvar 1979-cu il tarixdə SSRİ-də əhalinin siyahıya alınması keçirildi. Onun əsas nəticələri isə 1980-ci ilin əvvəllərində əhaliyə çatdırıldı. Bu nəticələrin ötən (1959, 1970-ci) illərin siyahıyaalınma nəticələri ilə müqayisəsi DQMV-də gizli bir "partlayış" yaratdı. Belə ki, müqayisələr göstərdi ki, erməni əhalisi azalmağa, azərbaycan əhalisi isə artmağa doğru gedir.

10 iyul 1985-ci il. Moskvada 75 min tirajı olan "Демографический энциклопедический словарь" nəşr edildi. Onun tərtibatçılarının sırasında erməni alimlərindən V.A.Ambarsumyan, İ.L.Knunyans, R.V.Tatevosov və başqaları da var idi.

1986-ci il. Erməni millətçiləri üçün münbit hesab olunan bir anarxiya dövrü idi. Elə bu mühitin hesabına da azərbaycanlıları qırmaq, qovmaq, evlərini dağıtmak vasitəsilə öz məkanlarını böyüdürdülər. Kommunist Partiyasının isə sərt qanunları var idi. Buna görə də SSRİ dövründə "torpaq xəstəsi" olan ermənilər kütləvi şəkildə "cücərə" bilmirdilər. Onlara belə bir mühiti 1986-ci ildə M.S.Qorbaçovun "demokratiyası" yaratdı.

Vilayətdə daş və mərmər karxanalarına müdir təyin edilmiş, millətçi kimi tanınan Arkadi Manuçarov "demokratiya" ideyalarından istifadə edərək Xankəndində tarix və mədəniyyət abidələrini qoruyan "Krunk" adlı təşkilat yaradır.

"Krunk" sözü erməni dilində durna deməkdir. Uzun müddət həm A.Manuçarov, həm də "Krunk"un digər üzvləri "durna"nın tarixi abidələrlə əlaqəsini izah etməkdən boyun qaçırdılar.

Bu dövrlərdə dövlət təhlükəsizlik orqanları (Azərbaycanda başda Ziya Yusifzadə olmaqla) olduqca güclü və dəqiq iş aparırdılar. Onların vasitəsilə aydın oldu ki, "KRUNK" sözü "Komitet

Революционного Управление Нагорного Карабаха" sözlərinin baş hərflərindən yaranmışdır. Təşkilatın məqsədi tarixi abidələri qorumaq deyil, DQMV-ni Ermənistana birləşdirməyə çalışmadır.

Həmçinin aydın oldu ki, "Krunk" nə qədər çalışsa da "Qarabağ" sözünü erməniləşdirə bilməmişdir. Odur ki, istər-istəməz albanlara məxsus olan "arsax" sözünü "özəlləşdirir" və bu adla da "Qarabağ" sözünü itirməyi qarşıya məqsəd qoyur.

Təhlükəsizlik orqanlarına "Krunk"un keçirdiyi iclasların yeri, əhalidən topladığı pulların miqdarı, hətta qəbul etdiyi operativ qərarların məzmunu da məlum idi. Bütün bunlarla yanaşı, "Krunk" və onun sədri A.M.Manuçarov barəsində ölçü götürməyə "yeni demokratlar" icazə vermirdilər.

1987-ci il. Akademik A.Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqdə olan demokratik dəyişmələrdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.

Qeyd edək ki, əvvəla, müasir tarixçilər belə bir "dövlətin" heç zaman mövcud olmadığını dəfələrlə sübuta yetiriblər. İkincisi, indi heç bir alman vətəndaşı Hitlerin işğalı ilə 1943-1944-cü illərdə dəyişmiş Avropa və Asiya xəritəsini nəinki adamların qarşısına qoymur, hətta onlar həqiqətən olmuş bu hadisələrə görə xəcalət çəkdiklərini bildirirlər. Ermənidə isə belə bir abır-həya yoxdur.

23 dekabr 1991-ci il. "Qarabağ" terror təşkilatının üzvləri Əsgəran rayonunun Meşəli kəndinə hücum etdilər. 6 nəfər öldürülüdü, 15 nəfər isə yaralandı.

26 dekabr 1991-ci il. Şuşa şəhər sakini Abbasov Süleyman İsmayılov oğlu, hamilə həyat yoldaşı, yaş yarımında olan oğlu, qayınanası və sürücü ilə Bakıdan Şuşaya qayıdarkən erməni terror

dəstəsinin yüksək gərginlikli elektrik dirəyini partlatdıqlarının şahidi olurlar. Terrorçular bütün ailəni və onları Şuşaya aparan sürücünü vəhşicəsinə qətlə yetirirlər.

05 fevral 1993-cü il tarixdə Yuxarı Qarabağda ermənilər Rusyanın VII ordusunun 128-ci motoatıcı alayının və muzdla tutulmuş əsgərlərin, əsasən də kazakların iştirakı ilə Ağdərə bölgəsinə hücuma keçdilər.

16 sentyabr 1989-cu il. Tbilisi-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 5 nəfər ölmüş, 25 nəfər yaralanmışdır.

7 oktyabr 1989-cu il. Xankəndi yaxınlığındakı körpü partladılmışdır.

4 yanvar 1990-ci il. Əsgəran qəsəbəsi ilə Ağdam şəhərinin arasındaki körpü partladılmışdır.

16 fevral 1990-ci il. Şuşa-Bakı marşrut avtobusu partladılmış, 3 nəfər ölmüş, 13 nəfər yaralanmışdır.

11 iyul 1990-ci il. Tərtər-Kəlbəcər sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanma qarşı terror aktı keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.

10 avqust 1990-ci il. Tbilisi-Ağdam marşrutu üzrə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər ölmüş, 30 nəfər yaralanmışdır.

30 noyabr 1990-ci il. Xankəndi aeroportu yaxınlığındakı sərnişin avtobus partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

9 yanvar 1991-ci il. Laçın-Şuşa yolunda "Azərbaycan gəncləri" (rusca) qəzetinin müxbiri Salatın Əsgərova və Sovet Ordusunun 3 zabiti pusquda dayanmış erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir.

Aprel 1991-ci il. Rostov şəhərində SSRİ DİN-nin Qafqazdakı daxili qoşunlarının komandanı, polkovnik Vladimir Blaxotin

ASALA terrorçuları tərəfindən öldürülmüşdür.

19 iyun 1991-ci il. Yevlax-Laçın avtomobil yolunun 106-cı kilometrində "N" sayılı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.

31 iyul 1991-ci il. Dağıstanın Temirtan stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

30 may 1991-ci il. Dağıstanın Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər ölmüş, 22 nəfər yaralanmışdır.

2 avqust 1991-ci il. Hadrüt rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır yaralanmışdır.

21 avqust 1991-ci il. Hadrüt rayonunun Sadaxt kəndi yaxınlığında "KamAZ" markalı 70-30 markalı AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 19 nəfər ağır bədən xəsarəti almışdır.

8 sentyabr 1991-ci il. Ağdam-Xocavənd avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Terrorçunun Xaçaturyan Voldodi, Yeremyan Saro, Salyan Şaşa və Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobus erməni quzdurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsərət almışdır.

26 sentyabr 1991-ci il. Yevlax-Laçın yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrəli nişanlı avtomaşın partadılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.

10 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi ya-

xınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yanaraq kül olmuşdur.

20 noyabr 1991-ci il. Qarakənd səmasında Azərbaycanın dövlət xadimlərini aparan vertolyot ermənilər tərəfindən vurulmuşdu.

27 dekabr 1991-ci il tarixdə erməni silahlı birləşmələri Kərkicahana ağır texnika ilə hücuma keçdilər. Mehman Hüseynovun başçılıq etdiyi 22 nəfərdən ibarət könüllülər dəstəsi ermənilərin mühəsirəsinə düşdülər. Buna baxmayaraq, 8 saat davam edən döyüsdə 300-dən çox ermənidən 70-dən çoxu məhv edildi. Son nəticədə sağ qalan könüllülər əsir alındılar.

Onların içərisində Fərhad Atakişiyevin cəsədi ermənilərdən geri alınmış və onun üzərində müxtəlif alətlərlə yetirilmiş 75-dən artıq işgəncə izi aşkar edilmişdir.

8 yanvar 1992-ci il. Erməni terrorçuları Krasnavodskdan (Türkmənistan) Bakıya sərnişin daşıyan "Sovetskaya Kalmikiya" bərəsini partlatmışlar. Nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

28 yanvar 1992-ci il. Ağdam-Şuşa marşrutu ilə uçan Mİ-8 vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə 44 nəfər həlak olmuşdur.

Təkcə 1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri yaralamışlar.

1992-ci il fevralın 25-i axşamı 4-cü ordunun 23-cü diviziyanının 366-ci alayının komandiri polkovnik Y.Zaviqarova general rütbəsi verilmişdir. Bu "şərəfə" gecə Xocalı şəhəri misli görünməmiş soyqırıma məruz qalmış, şəhər tamamilə yanıb kül olmuş,

minə qədər insan vəhşicəsinə qətlə yetirilmişdir.

Fevralın əvvəli 1992-ci il. Erməni dəstələri Şuşanın Malibəyli, Kəlbəcərin Ağdaban və bir çox digər kəndlərini zəbt edərək 100-dən çox adamın ölümünə, 140-dan çoxunun yaralanmasına və əsir düşməsinə səbəb olurlar. Bu hadisələrdə də Rusiyanın 366-ci motoatıcı alayı iştirak edir.

13-17 fevral 1992-ci il. Xocavənd rayonunun Qaradağlı kəndi 4 gün ərzində əldən-ələ keçir, onun 92 nəfər müdafiəçisi və 54 nəfər sakini öldürülərək silos quyusuna atılırlar. Erməni quldur dəstələri 117 nəfər kənd camaatını (uşaq, qadın, qoca, cavan) girov götürmüş və onlardan 77 nəfərini qətlə yetirmişdilər. Ermənilər Vərəndəli fermasında 6 nəfəri yandırmışdilar. Yaniqlardan görünürdü ki, həmin kəndin sakini İltifat anası Qaragözlə qucaqlaşmış və ana-bala elə bu vəziyyətdə də yanmışdilar (10-65).

22 fevral 1992-ci il. SSRİ Prokurorluğu və Azərbaycanın istintaq orqanları Ermənistandan qovularkən öldürülən azərbaycanlıların rayonlar üzrə adbaad açıq siyahısını "Ülfət" qəzetində dərc edirlər. Məlum olur ki, Ermənistandakı azərbaycanlıları qovmaq üçün onların 206 nəfərini öldürmiş və yandırmışdilar.

Yada salaq ki, bunun müqabilində Azərbaycandakı ermənilər nəinki sağ-salamat köçüb getmiş, hətta evlərini satmış, əşyalarını isə dövlət hesabına təşkil olunmuş maşınlarda aparmışdilar.

25-26 fevral 1992-ci il. Xocalı soyqırımı. 25-dən 26-na keçən gecə Rusiyanın 366-ci alayının 180 hərbi mütəxəssisi ağır texnika ilə birlikdə ermənilər tərəfə keçirlər. Sonra bu hərbçilərin köməyi ilə erməni quldur dəstələri Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağdırılmış, yandırılmış, insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-dişi yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi (8-46).

Soyqırımın nəticəsində 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüştür. Rusyanın "Memorial" Hüquq-Müdafıə Mərkəzinin məlumatına əsasən diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır.

İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən erməni mayoru Seyran Oqanyanın və 366-ci alayın 3-cü batalyonunun komandiri Yevgeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişdir.

Rus zabiti mayor Yuriy Girçenko gündəliyində yazar ki, Xocalıya hücum planı çox məxfi hazırlanmışdı. Əvvəlcə şəhər mühəsirəyə alındı. Burada xeyli silahlı OMON-çular da var idi. Odur ki, Ağdam istiqamətində bir koridor açıldı və səsucaldanla silahsız çıxməq şərti ilə OMON-çulara getmək icazəsi verildi. Koridorla OMON-çularla bərabər əhali də çıxmağa başladı. Onlar koridorun sonuna çatdıqda əsl qırğın başladı.

28 mart 1992-ci il. "KamAz-5410" markalı 40-53 AQS dövlət nişanlı avtomasın partladılmış, 3 nəfər həlak olmuş, 2-si yaralanmışdır.

18 aprel 1992-ci il. Qazax-Cəfərli yolunun 10-cu kilometrliyində "MAZ" markalı maşın silahlı basqına məruz qalmış, 2 nəfər ölümçül yaralanmışdır.

02 aprel 1993-cü il. Ermənilər rusların köməyi və ən müasir texnikası hesabına 117 min ha sahəsi, 74 min nəfər əhalisi, 1 şəhər, 1 qəsəbə və 122 kənddən ibarət olan Kəlbəcər rayonunu işgal edirlər.

08 may 1992-ci il. Şuşanın müdafiəsində az adam və çox da güclü olmayan hərbi texnika var idi. Düşmənin isə 80-ə yaxın T-

72 tankı, 6 minə yaxın döyüşcüsü hücumda iştirak edirdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər. Beləliklə, ermənilər onların köməyi ilə ən müasir texnika hesabına 289 kvadratkm sahəsi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonunu işgal etdilər.

20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomasın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2-si yaralanmışdır.

Rus zabiti mayor Yuriy Girçenkonun gündəliyində: **20 may 1992-ci il.** Xocalının və Şuşanın işgalindən sonra 366-ci motoatıcı alayın bütün hərbi texnikası ermənilərə qaldı. Əsgər və zabitlərimiz ancaq vertolyotlarla əvvəlcə Gəncəyə, sonra isə Tiflisə daşındılar. Podpolkovnik Azarov "biz dinc əhalini qırğıq", - deyərək çox həyəcan keçirirdi.

23 iyul 1993-cü il. Ermənilər rusların köməyi və ən müasir texnikası hesabına 138 min ha sahəsi, 165,6 min nəfər əhalisi olan, 1 şəhər, 1 qəsəbə və 119 kənddən ibarət olan Ağdam rayonunu işgal edirlər.

28 fevral 1993-cü il. Rusyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarıının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda ziyan dəymışdır. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistən Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi keşfiyyat şöbəsinin rəisi, polkovnik Can Ohanesyan tərəfindən məxfi əməkdaşlığı cəlb edilərək casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığı etiraf etmişdir. İş-

tintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisində Bakıya gələn dəmir yolu sərnişin qatarlarının partladılmasını təşkil etmişdir.

22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayışda 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.

23 avqust 1993-cü il. Ermənilər rusların köməyi və ən müasir texnikası hesabına 132 min ha sahəsi, 146 min nəfər əhalisi olan, 1 şəhər, 1 qəsəbə, 1 şəhər tipli qəsəbə və 71 kəndi olan Füzuli rayonunu işğal edirlər.

Rayonun son kəndi **26 oktyabr 1993-cü ildə** (yəni bütün rayon üzrə təxminən 7 ay güclü döyüşlər getdikdən sonra) işğal olunur.

Sonralar 1994-cü ilin yanvar ayında Füzulinin 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdi. Azad olunan sahələr minalardan təmizlənərək, yeni qəsəbələr salınmışdır ki, burada 54 min nəfər məcburi köçküň məskunlaşmışdır. Hazırda Füzuli şəhəri və 71 kəndin 58-i erməni işğalında qalmaqdadır.

23 avqust 1993-cü il. Ermənilər rusların köməyi və ən müasir texnikası hesabına 119 min ha sahəsi, 66 min nəfər əhalisi, 1 şəhər, 1 qəsəbə və 77 kənddən ibarət olan Cəbrayıl rayonunu işğal edirlər.

30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində "ZİL" markalı maşın partladılmış, 2 nəfər həlak olmuşdur. Bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "QAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.

31 avqust 1993-cü il. Ermənilər rusların köməyi və ən müasir texnikası hesabına 80 min ha sahəsi, 37,9 min nəfər əhalisi, 1 şə-

hər və 94 kənddən ibarət olan Qubadlı rayonunu işğal edirlər.

30 oktyabr 1993-cü il. Ermənilər rusların köməyi və ən müasir texnikası hesabına 73 min ha sahəsi, 39,5 min nəfər əhalisi, 1 şəhər, 1 şəhər tipli qəsəbə və 81 kənddən ibarət olan Zəngilan rayonunu işğal edirlər.

1 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

9 fevral 1994-cü il. Azərbaycanın Xudat stansiyasında ehtiyat yolda dayanan yük vaqonu partladılmış, dövlətə külli miqdarda ziyan dəymmişdir.

18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat ailə üzvləri ilə birlikdə həlak olmuşdur.

19 mart 1994-cü il. Bakı metropoliteninin "20 Yanvar" stansiyasında törədilməmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistən xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.

13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

3 iyul 1994-cü il. Bakı metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasındaki elektrik qatarında partlayış törədilmiş, 14 nəfər həlak olmuş, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Qəribi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmanın rəhbəri Monte Melkonyan 1990-ci ildə terrorçuluq fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağa göndərilir. O, Xocavənd ra-

yonunun işgali zamanı xüsusi terror dəstəsinin komandani olur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən bu terrorçunun Yerevanda dəfn mərasimində dövlət adamları, o cümlədən Ermənistən prezidenti də iştirak etmişdir. Ermənistən milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Ermənistən Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

Dekabr 1985-ci il. "Daşnakşüyun" partiyasının Afinada keçirilən XXII qurultayı "Böyük Ermənistən" uğrunda mübarizəni yenidən genişləndirmək qərarını qəbul edir.

ERMƏNİLƏR OLMAYAN PAYTAXTLARINI AXTARIRLAR

Professor Rövşən Mustafayevin qənaətincə Türkiyə, Azərbaycan və Gürcüstan, Balkan regionunun bəzi xristian ölkələrinin, Rusiya və İsrailin real olaraq üzləşdiyi müasir ermənilik bir anlayış kimi olduqca mürəkkəbdir. Onu zahirən sadələşdirmək üçün ləp əvvəldən bu anlayışa həddən ziyadə məntiqsizlik, qeyri-sosial elementlər daxil edilmişdir.

Bundan başqa, yeni siyasi oyunun aparıcılarından biri kimi (etnik amillərdən kənardə dayanan) bu anlayışı hər hansı bir yolla sadələşdirmək naminə cəhdələr "ermənilik" kəlməsinin dəqiq sosial-siyasi izahını vermir və yaranmış vəziyyətdən çıxış yollarını göstərmir.

Müasir "millət" anlayışının fövqündə dayanan, onun siyasi qayda və formaları üzrə fəaliyyət göstərən, bununla belə, etnik korporasiya olaraq qalan ermənilik dünya ilə çoxcəhətli münəsibətlərdə geniş şəbəkəyə malikdir. Erməni uşaq yazılıçısı Sergey Vardanyanın növbəti "təxminən hesablamalarına" görə, erməniliyin Yerevandan savayı Qars, Armavir şəhərləri də daxil olmaqla 22 paytaxtı var.

Bununla belə, "Ermənistən paytaxtları" kitabının müəllifi jurnalıstin "görəsən, nə üçün belə az?" sualına cavab olaraq sadəlövhəcəsinə ah çəkir və "Ermənistən bütün 22 paytaxtı haqqında yazmağa bir ömür bəs etmədiyini" kədərlə söyləyir. Yeri gəlmışkən, həmin kitab Vatikan kitabxanasının rəflərində heç də az hörmətli yerdə qərar tutmayıb. Diaspor şəklində dünyaya səpələnmiş erməni balaları isə tarix boyu onların guya 22 paytaxtinin olması və bu şəhərlərin nə vaxtsa pis əmilər - bədxah

işgalçılardan tərəfindən süquta yetirildiyi barədə möhkəm əqidə ilə boy atırlar.

Söhbət yuxarıda sadalananlardan başqa Tbilisi, Diyarbekir, Bakı, Odessa, Kiyev, Yeruşəlim, Soçi şəhərlərindən, Almaniyadan Bavariya torpaqlarından gedir. Macaristanda isə sən demə, ermənilik dövlət qurucusu olmuşdur. Erməniliyin öz gücünü nümayişkaranə göstərməsinə, bütün mümkün hallarda öz ideallarını açıq-aşkar bildirməsinə daha diqqətlə yanaşmaq lazımdır. Bu mövzuda məlumat yetərincə çoxdur.

Professor Rövşən Mustafayev bu barədə apardığı araşdırmlarda göstərir ki, sayıqlamaların, yaxud illüziya hoqqasının ermənilik üçün böyük əhəmiyyəti var. Axı o, biososiooloji təzahür olaraq, pestorian, aysor, qaraçı, assuriyalı, kopt, yezidi kürdlər və Osmanlı Türkiyəsinin digər qeyri-müsəlman icmalarından ibarət aqlomeratın - Qriqoryan kilsəsi ətrafındakı yiğnağın “vahid qədim etnos”un subyekti kimi qələmə verilməsinə imkan verən konkret eksperiment nəticəsində yaradılıb.

“Ermənistən çoxsaylı paytaxtları”na gəlincə isə ötən yüzilliyin axırlarından başlayaraq, gənc və dinamik çıxəklənən etnokorporasiya olan ermənilik yeni mifologmların yaranması istiqamətində mürəkkəb, praktiki olaraq böhranlı duruma düşmüdü.

ABŞ və Türkiyə arasında tərəfdaş münasibətlərinin genişləndiyi bir şəraitdə “ermənilərin soyqırımı” mifologeminin təleyi ümidsiz görünürdü. Onu dünya siyasetində erməniliyin yeni siyasi rolunun dərk edilməsi ilə diriltmək gərək idi. Hətta saxta tarix də az adamı maraqlandırır. Məsələn, amerikalılar tarixi mövzulardan ümumiyyətlə, yan keçirlər. Suveren Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində qələbə eyforiya-sı tədricən səngidi, “Dağlıq Qarabağ” adlı eybəcər törəmənin

yaranması da etnokorporasiyanın virtual qəlbinə energetik dividentlər göturmədi.

Erməni diasporu üçün erməni idealının mahiyyətinin etnosi-yasinostalji cəhətdən təzahürü yenə də əvvəlki kimi Yerevan iddi. Yerevanda hakimiyətə yiyələnən R.Koçaryanın - morfoloji regionunun çağırışı “konstruktiv” idealogem yaratmadığından, əvvəlki sərsəm formul - “çoxpaytaxlı Ermənistən”ın dövrüyyəyə buraxılmasına başlandı: “Biz özümüzü də, xalqı da aldatmalı və məğlubiyyəti etiraf etməməliyik” (Q.Matevosyan), **“Vətən Allahdan vacibdir, Vətəndən vacibi kilsə, kilsədən vacibi Böyük Tiqrən, Böyük Tiqrəndən vacibi isə Böyük Ermənistəndir”** (S.Kaputikyan) və s.

Erməniliyin həyəcan zəngi “erməni əlifbası”nın 1600 illiyinin bayram edilməsi günlərində də səsləndi. Amma çox qəribədir, bu səs zəif və ölgün oldu. Etnokorporasiya əvvəlki illüziyaların erməni xalqını çıxılmaz vəziyyətə saldığını göstərən ideoloqlarından birini - O.Kaçaznuninin bədbin ovqatını unutmayıb. Fikir verin: Livandaki erməni icması dini rəhbərlərinin sözleri ilə ekstremist “Hizbullah” təşkilatını dəstəkləyir. Məlum səbəblərə görə, bu mövqə Amerika icmasının üzvlərini təmin etmir. Onlar biznes-maliyyə məsələlərində özlərini daha çox transmilli korporasiyaların iştirakçısı kimi, sonra isə “bəşəriyyətin əcdadi” kimi bürüzə verirlər. Üstəlik, “genetika araşdırmlarına” görə onlara heç kim heç nə ödəmir. Yeri gəlmışkən, daim sərmayə tələb edən qondarma “Dağlıq Qarabağ respublikası” bu mənada ABŞ-ın erməni icmasına heç də çox sevinc gətirmir.

Professor V.Mustafayev daha sonra yazır:

Son illərin təcrübəsi məhz buna dəlalət edir. Bir vaxtlar “Dağlıq Ermənistən”ın bir hissəsi kimi Dağlıq Qarabağ haqqın-

da mifologem işə salınmışdı...

Bəlkə də, “Dağlıq Qarabağ mifologemi” mahiyyətcə “erməni sivilizasiya tökümü” qədər qlobal deyil. Lakin yaranma üsulu və xarakterinə görə bu iki model bir-birindən az fərqlənir. Yeri gəlmışkən, bu məsələ ilə bağlı məşhur tədqiqatçı S.Lurye çıxış edib, onu isə çətin ki, erməniliyə rəğbət bəsləməməkdə günahlandırmak mümkün olsun: “Mən hazırkı dövrdə Ermənistanda demək olar ki, haqqında danışılmayan mövzuya toxunuram. Bu barədə həm bilirlər, həm də düşünürler, amma susurlar. Yeni ideologianın (yaxud yeni mifologianın) formallaşması prosesi gedir, ona müdaxilə etmək olmaz. Mən artıq Yerevanın formallaşması haqqında oçerkimdə yazmışam ki, Yerevanın heç bir ideologiyası olmayıb, prosesin əsasını yalnız tarixi-siyasi mif təşkil edib. 1988-ci ildə Dağlıq Qarabağ milli abstraksiyanın bir hissəsi və acı gerçeklik olaraq ilk dəfə özünü təqdim edir. Yerevan əvvəlcə elə bildi ki, tarixi yuxu reallığa çevrilib və həyat büsbütün mistikləşib. Qarabağ bu yuxunun təcəssümü oldu”.

Erməniliyin inkişafının yeni dövrünü və formatını təsvir edən Njde özü isə bu haqda belə deyir: “Sülh şəraitini hətta “normal” adlandırmaq olmaz. Planetimizdə sülh yoxdur və bəşər tarixində də ola bilməz. Müharibə xalqların tarixində qaćıl-məqamdır, o, təkcə şüurlu hesablamalara əsasən aparılmışdır. Müharibə - insan təkamülündə ən coşqun təzahürlərdəndir. Müharibə instinktdir. İnsanların, belə deyək, özlərindən asılı olmadan, idrakin, əxlaq qanunlarının əleyhinə döyüşdüklorının və yalnız haqq-hesab çəkdikdən, qələbə, yaxud məglubiyyətdən sonra nəticələri dərk etdiklərinin səbəbi budur. Bəşəriyyət üçün sülh şəraiti yorğunluqdan başqa bir şey deyil”. Daha sonra deyir: “Şərqdə hökm sürən sülh bizim üçün tədrici məhv olmadır”.

Faşizm və kommunizmdən sonra sonuncu matrisa - erməniliklə mübarizənin yalnız bir yolu var: etnik daltonizmlə şikəst edilmeyənlərin, öz yaşamaq hüququnu hamının yaşamaq hüququ kimi dərk edənlərin, tarixi və mənəvi irsini doğma və müqəddəs sayanların, sevənlərin və dostluq edənlərin, övladları onlara əziz olanların, öz şəxsi “mən”ini ümumbehəşəri polisemiyə gözəlliyyinin xüsusi aqolmeratı kimi qəbul edənlərin hamısı ən azı informasiya- virtual məkanda birləşməlidirlər.

Hələ Zəburun 106.6 ayəsində, “Onlar dəmir qəm-qüssə ilə qandallanaraq zülmətdə və ölümün kölgəsində oturmuşdular”, - öncədən xəbər verdiyi etnokorporasiyadan qurtuluş və özünü müdafiə yalnız birgə fəaliyyətdədir. Axı ermənililik bir çox etnisiyasi sistemlərdən uğurludur. Amma başqa variant da var - digər xalqların tarix və mədəniyyətlərini həzm edən matrisa öz-özünü yeməyə məhkumdur.

Erməniliyin “özəlləşdirdiyi” gürcü tarixçisi T.Metsopetsiyə görə, “ölkədə həm dindarlar, həm də inanmayanlar arasında dəhşətli acliq başladı. Elə oldu ki, itləri və pişikləri, at, eşşək, qatır və dəvələrin cəsədlərini yedilər. Heç bir şey qalmayanda haylar (ermənilər - red.) öz oğul və qızlarını yeməyə başladılar.

İş onunla nəticələndi ki, gizli-aşkar 100 nəfəri yedilər.

Erməniliyin öz soydaşlarını sadəcə öldürməyib, həm də sümüklərinən yədiyi bu soyqırım faktı barədə ABŞ konqres-menləri nəyə görəsusmağa üstünlük verirlər. Dünya parlamentlərinin bu fakta diqqət yetirməsi və müvafiq qətnamə qəbul etməsi pis olmazdı. Axı söhbət soyqırım mövzusunun geopolitik dəbdə olmasını nəzərə almaqla ermənilərin ilk “soyqırım”ından gedir.

“XRİSTİAN ÖLKƏSİNİN GİZLİNLƏRİ”

“Mən nə azərbaycanlıyam, nə gürcü, nə də türk; mən amerikalıyam. Mən ilk şotland əcdadı 1686-ci ildə Amerikaya gəlmış şotland amerikalıyam. Mən cənubluyam. Ömrüm boyu baptist olmuşam və Amerikaya vergi ödəyirəm. Bu kitabı Vaşinqton, Roma, Paris, London, Moskva və İstanbul şəhərlərində apardığım ardıcıl elmi-tədqiqat işlərinin işığı altında qələmə almışam. Ermənistən da tədqiqat aparmaqda kömək edə bilərdi. Lakin onların arxivləri ictimaiyyətin üzüñə bağlanmışdır”.

Amerikalı alim Səmyuel A.Uimz

"1890-ci ildə Osmanlı imperiyasının daxilində kiçik bir erməni terrorçu bandası müsəlmanlara aid olan torpaqları və mülkiyyəti zorakılıqla ələ keçirmək üçün inqilabi hərəkata başladı. Həmin ermənilər bəyan edirdilər ki, təxminən üç min il əvvəl bu torpaqlar onların əcdadlarına məxsus olmuşdur. Buna baxmayaraq, erməni xristianlar 1890-ci ildə öz terrorçu kampaniyalarına başlayana qədər 500 ildən artıq idi ki, Osmanlı müsəlmanları ilə sülh və əmin-amanlıq şəraitində yaşayırdılar. Güman ki, ondan təxminən min il qabaq onlar Roma qanunları altında yaşamışlar. Ta 1914-1915-ci illərə qədər Osmanlı imperiyasındaki bu narahatlıq doğuran banda o qədər kiçik idi ki, türklər onlara heç məhəl də qoymurdu. Sonra Rusyanın Osmanlı imperiyasına qarşı işgalçi müharibəsi başladı və rus çarının ermənilərin həsrətində olduğu torpaqları onlara verəcəyinə inanan bu ermənilər elliklə ruslara meyilləndilər. Rus çarının isə belə bir niyyəti yox idi!

Gündüzlər Türkiyə erməniləri özlərini Osmanlı qonşularla dost kimi aparır, gecələr isə Osmanlı hərbi qüvvələri arxasında dağidıcı, terrorçu hücumlar edirdilər. Türklərə qarşı aparılan bu terrorçu hücumlar ruslarla döyüslərdə nəyə qadir olduğunu nümayiş etdirən türk ordusunu zəiflədirdi. Nəticədə Osmanlı hökuməti döyük zonasının arxasındaki bütün erməniləri köçürməyə məcbur oldu. Çünkü türklər hansı erməninin terrorçu olduğunu, hansınınsa olmadığını aydınlaşdırıa bilmirdilər. Min illər birlikdə yaşayandan sonra özlərini satqın və xain kimi aparanlara qarşı özünü müdafiə edən millətin yeganə çıxış yolu bu idi".

"İkinci Dünya müharibəsində faşistlərin yəhudilərə qarşı törətdiklərinə dünyanın necə münasibət bəslədiyini ermənilər yaxşı gördülər. Hadisənin üstündən 53 ildən artıq vaxt keçəndən sonra ermənilər 1915-ci ildə türklərin onlara qarşı dəhşətli "genosid" törətdikləri haqqında aləmə car çəkməyə başladılar. Müasir Türkiyə isə 1923-cü ilədək - osmanlılar terrorçuluq və satqınlıqlarına görə erməniləri ölkədən qovandan 8 il sonra hələ respublika elan olunmamışdı.

Əgər Birinci Dünya müharibəsində osmanlılar öz qüvvələrini Almaniya ilə birləşdirməsəydi, erməni dövləti adlanan qurum tarixdə adı bir ləkə kimi qalacaq və itib-batacaqdı. Həmin böyük müharibə dövründə Birləşmiş Ştatlar heç Osmanlı imperiyasına müharibə də elan etməmişdi. Hansı müəmmalı səbəbdən isə ermənilər o vaxt da, indi də Amerikanın mövqeyini dəstəklədiyini deyir və müsəlman torpaqlarının alınıb onlara verilməsini digər müttəfiq ölkələrin borcu sayırlar. Məsələ təkcə bununla bitmir, ermənilər belə bir inam nümayiş etdirirlər ki, müttəfiqlər onları öz qoşunları və

pulu ilə müdafiə etməyə və dənizdən-dənizə qədər olan müsəlman torpaqlarının işgalinə kömək göstərməyə borcludurlar".

"Birinci Dünya müharibəsi qurtarandan sonra diktatorlar¹¹ balaca bir bandası Rusyanın münbüt torpaqları arasındaki dağlıq hissəsində kiçik bir ərazini nəzarətə götürərək özünü Ermənistən Respublikası elan etdi. Ermənistən adlı yeni ölkənin həyata keçirdiyi ilk tədbirlərdən biri qonşuluqdakı xristian Gürcüstanına xaincəsinə hücum edərək torpaq ələ keçirmək cəhdlərini araya qoymaq oldu. Onda erməni terrorçu diktatorları məğlub oldular.

Bundan az sonra erməni liderləri bu dəfə müsəlman Azərbaycanına digər təəccüb doğuran cəhd göstərdilər. Erməni terrorçu diktatorları bu dəfə də uduzdular.

Özlərini müdafiə etmək üçün ermənilər müttəfiqlərdən silah və sursat almaq yalvarışına başladılar. Bu müddət ərzində ermənilərin muzdlu agentləri müttəfiq ölkələrin hər birindən qoşun göndərməyi və qamarlamaq istədikləri müsəlman torpaqlarını onların əli ilə rahatca ələ keçirməyi xahiş edirdilər. Eyni zamanda, erməni liderləri türklər üzərinə hücumun planlarını çizirdilər. Bu dəfə türklər erməniləri qabaqlayaraq hücumu keçdi və osmanlıların təxminən 800 il əvvəl sahiblik etdikləri "tarixi vətənlərini" geri götürdülər.

Bütün bu müddət ərzində erməni liderləri türklərə qarşı hücum üçün məxfi planlar çizir, eyni zamanda ruslarla da üstüortülü işbirliyinə girirdilər. Özünümüdafiə üçün bir gullə də atmayan Ermənistən Sovet İttifaqının bir hissəsinə çevrildi. 1991-ci ildə Ermənistən özünün müstəqilliyini elan etsə də, Rusiya ilə yaxınlıq əlaqələrini kəsmədi. Öz kiçik ərazisində

Rusyanın hərbi bazalarını yerləşdirməsi haqqında Ermənistən xahişi deyilənlərə sübutdur. Həmin bazalarda rus qoşunları, habelə rusların MİQ qırıcı təyyarələri bu ölkədə yerləşdirilib və bu gün orada çoxlu yer-hava raket batareyaları vardır. Bütün bunları Ermənistən özü xahiş etmişdir. Özləri Rusyanın cibində olan belə adamlara nə üçün Konqres milyardlarla dollar pul verməlidir?"

"Yer üzünün xristianları ermənilərin dedikləri sözlərə öz qayğılı münasibətlərinə son qoymalı və özləri onların həqiqiliyini yoxlamalıdır. Bu sətirlərin müəllifi olan xristian öz müstəqil yoxlamasını apararaq belə bir qənaətə gəlmüşdür ki, ermənilərin internet saytlarında və ya kitablarında və məqalələrində ermənilər tərəfindən yazılmış heç nədə həqiqət tapıla bilməz. Çoxlu müsəlman zorla ölkədən çıxarılmışdır.

İndi Ermənistən Yer üzünün ən qapalı xristian cəmiyyətlərindən biridir. Onun cəmisi bir "rəsmi" kilsəsi vardır. Bu kilsə dövlətin bir hissəsidir və Ermənistən konstitusiyası ona xüsusi səlahiyyət vermişdir. Bu balaca torpaqda kilsə və dövlətin ayrılığından söhbət gedə bilməz.

Ermənilərin nifrət bəsləməyi sevdikləri türklərlə bu faktı tutuşdurun. Belə bir cəhəti qeyd etmək maraqlıdır ki, Türkiyədə Ermənistən özündə olandan çox erməni kilsəsi vardır. Mən bu yaxınlarda Türkiyədə olmuşam. Gözlərimlə şahidi olmuşam ki, türklər və ermənilər burada böyük azadlıq, harmoniya və dostluq içinde birlikdə yaşayır və ibadət edirlər. Bu isə Birləşmiş Ştatlarda türklər əleyhinə nifrət və qəzəb toxumu səpən erməni amerikanların çirkin təqdimatı və cəhdləri ilə tamamilə ziddiyət təşkil edir. Yaxşı, bu erməni amerikanların belə əməlləri, görəsən, necə xristianlıqdır?"

"Bir dəfə bu kitabımin çap olunacağı barədə elan veriləndən sonra mənim özüm də Amerikanın Erməni Assambleyası tərəfindən qəzəbli hücum obyektinə çevrildim. Nifrət kampaniyası mənə qarşı yönəldiyindən Amerikadakı Erməni Assambleyası şəxsən mənə hücum etmək üçün min dəfədən artıq xəbərdarlıq göndərmişdi. Həmin xəbərdarlıqların 23-ü ölümlə hədələməkdir".

"Mən ermənilərdən xəbər aldım ki, nə üçün onların dövləti 1992-ci ildə qonşu müsəlman Azərbaycanına xaincəsinə hücum etdi? Ermənilər həmin ölkənin ərazisinin 20 faizini işgal etdilər və 1 milyondan çox zavallı insanı öz ev-eşiyindən didərgin salaraq onları çadır düşərgələrində qaçqın vəziyyətində yaşamağa vadər etdilər. Bu da xristian Ermənistəninin müsəlman Azərbaycanına qarşı namərd hücumunu əsaslandıran tipik cavab: "Mənə söyləmə ki, ermənilərin azərilərlə döyüşü ermənilərin xristianlığını azaldır. Geriyə, tarixə nəzər sal, onda görəcəksən ki, Müqəddəs müharibə baş vermişdir".

Faktlar belədir ki, ermənilər "Müqəddəs müharibə" adlandırdıqları həmin qanlı hadisələri törətmək üçün ruslardan 1 milyard dollardan artıq qiyməti olan hərbi sursat və avadanlıq almışdır. Xristian Rusiya və xristian Amerika həmin "Müqəddəs müharibə"də Ermənistəni müdafiə edirlər. Müsəlman dünyasının nədən ötrü Birləşmiş Ştatlara nifrət bəslədiyinə əla misaldır. Ona təəccübəlməyə dəyərmi ki, müsəlman neft ölkəleri Amerikaya satdıqları yanacağın qiymətini niyə belə tez-tez qaldırır?"

TARİXİ YADDAŞSIZLIQ VƏ UNUTQANLIQ XALQIMIZA BAHĀ BAŞA GƏLƏ BİLƏR

"Daşnakşüyun" partiyasının tapşırığı ilə Andronik Naxçıvanı, Zəngəzuru və Qarabağı ələ keçirməli idi.

Andronik Ozanyan 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında Şahtah qəzasında dünyaya gəlib. Gənc yaşlarında eyş-işrət içərisində yaşayıb, hələ 16 yaşında quldurluğa və terrorçuluğa meyilli olub. Öz xasiyyətində digaları başına yığıb külli miqdarda mal-qoyun aparıb, insanları qətlə yetirib və onlar arasında ədavəti qızışdırıb. Məsələ belə qoyulmuşdur ki, erməni quldurları rus çarına sədaqətlə qulluq edəcək olsa, əvəzində Türkiyənin Şərqi Ərzurum, Sarıqamış, Qars və Van gölü, Azərbaycanın qərbi-Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib "Böyük Ermənistən" yaradacaq və Andronik də oranın hökmədarı olacaq.

Andronik 1912-1914-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddət silahsız, dinc türk əhalisinə divan tutur. 1914-1915-ci ildə Tiflisə gəlir, türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirir. Türkiyə ərazisində erməni könüllülərdən ibarət rusların hazırladıqları 4 korpusdan birini quldurbaşı Andronik Ozanyana həvalə edirlər. Erməni könüllüləri rus ordusu ilə ciyin-ciyinə Türkiyənin Van, Qars, Sarıqamış və Ərzurum vilayətlərində vuruşur və türk əhalisinə divan tuturlar. Lakin bu savaşda da möğlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökümətinin devrildiyini, general Baratovun geri çekildiyini görüb rusların silah-sursatlarını

oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoy şəhərini, Cənubi Azərbaycanı, Culfa şəhərini keçərək Naxçıvana basqın edir. S.Şaumyanla əlaqə yaranan daşnak Andronik "Daşnaksütyun" partiyasının "Böyük Ermənistən" yaratmaq planı ilə tanış olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, "Məni Naxçıvana rəhbər təyin ediblər". Andronik S.Şaumyanın göstərişi ilə Naxçıvan əhalisindən bütün silahları yığır. Onun bu hərəkətləri, fəallığı S.Şaumyanə xoş təsir bağışlayır və Androniki "xalq qəhrəmanı" adlandırır. O, bolşevik lideri V.İ.Leninə belə bir telegram vurur:

"Andronik Ozanyan Naxçıvanda Şura hökümətini qurur. Ona əlavə kömək lazımdır". Telegram V.İ.Leninə çatar-çatmaz daşnak "əlavə kömək" təşkil edilir.

Əbrəqunis kəndində yaşayan İslam Qurbanovun danışdıqlarından: - Kəndlərimizə basqın edən erməni quldurları dinc əhalimizi qılıncdan keçirir, qadınların bətninə nizə soxurdular. Bir az üzdə olan adamların, el qəhrəmanlarının boyunlarını vurur, başlarını dərə aşağı diyirləyirdilər. Ordubad rayonunun Tivi kəndindən Süleyman adlı bir nəfər var idi. Adına Qaçaq Süleyman deyildilər. Qaçaq Süleyman qorxu bilməz oğullardan 25 nəfəri başına yığıb dəstə düzəltmişdi. Onlar ermənilərin kəndlərə soxulan quldurlarına divan tutur, silahlarını ələ keçirirdi. Qaçaq Süleymanın dəstəsi Andronikin qoşununa xəlvəti zərbələr endirir, say-seçmə adamlarını dənləyirdi. Qaçaq Süleymanın dəstəsi Tivi dağlarının ətəklərində Bülöv kəndindəki Babək qalasında qalırdı. Androniki təqib edən Əbdülhəmidin əsgərləri Xoy Maku istiqaməti ilə irəliləyərək Ərəblər, Şahtaxtı ərazisindən Araz çayını keçib Düzdağ təpələrindən daşnakları top atəsinə tuturlar. Mərmilərdən biri düz Andronikin qərargahının yanına

düşür. Türk qoşunun zərbəsini görmüş Andronik öz əsgərlərinə qaçmaq komandası verir və ildirim sürəti ilə dağlara çökilir.

Bu quldur dəstə Sisyan mahalına çəkilərkən Ordubad rayonunun dağ kəndlərindən keçməli olur. Tivi, Bist, Ələhi, Nəsimvaz, Bülöv kəndlərindən keçib Qıpıcıqdan Zəngəzura aşmağa tələsən quldur Tividə bir tələ qurur. O, öyrənir ki, Tividə Qaçaq Süleymanın "dostu" Hayrik adlı erməni yaşayır. Andronik Hayriki ələ alır. Hayrikin qonağı olan Qaçaq Süleyman başının dəstəsi ilə Andronikin toruna düşür. Andronikin göstərişi ilə Süleyman və onun dəstə üzvlərinin boyunları vurulur. Andronikin quldur dəstəsi Naxçıvanı tərk edərkən Naxçıvanda 11 kəndi, Ordubadda 9 kəndi, Culfa 3 kəndi viran qoymuş, Sirap dərəsində sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına görə fərqiñə varmadan güllələmiş, Yayıcı kəndinin 2500 nəfər əhalisini qılıncdan keçirib meyitləri Araz çayına atmışlar. Ümumiyyətlə, Naxçıvan bölgəsində Süleyman kimi Kəbləli xan, Cəfərqulu xanın oğlu, Kəngərli Salmanın oğlanları, Əliciqusun oğlu Həsən, hambal Hüseynin oğlanları kimi el qəhrəmanları olmasayı, türk ordusu gəlməsəydi, daha böyük faciələr olardı.

Mirzə Cabbar Baxçabanın dediklərində: - 1918-ci ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı kəndini dağdırıb, 300 mindən çox insanı qətlə yetirmişlər. Fəlakətlə, ölümlə üzləşən azərbaycanlılar ev-eşiklərini atıb dağlara qaçmışdır. Mən Noraşen kəndində ailə üzvlərimlə bir tövlədə qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Andronikin göstərişi ilə adamların diri-dirisi soyurdular. Kütləvi surətdə əhalini qırırdılar. İran azərbaycanlıları

Naxçıvana köməyə gəlmək istəyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını alırdı.

Andronik Ozanyan Naxçıvandan Sisyana (Zəngəzura) aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at Dəli Təhməzin əlinə keçir. Həmin silahlardan onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşaraq Şahbuz dağlarında qaçaqlıq etmişdir.

Andronik Zəngəzura aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərin yaşlı adamları danışırıdlar ki, Andronikin dəstəsi - Bazaçay boyunca yerləşən Ərikli, Sükar, Pulkənd, Şükərli, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çinqılı kəndlərini xaraba qoyub əhalini qırıb.

Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini dağıdır. Ağdü kəndində 400 nəfər tutan məscidə adamları yiğib bütün çıxışları bağlayıblar. Sonra qəddar ermənilər məscidin damını söküb, içəri küləş doldurub od vurublar, məscidin küncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüblər. Bakıda, Şamaxıda olduğu kimi, insanları ən çox Allah evlərində - məscidlərdə məhv edirdilər.

Şükər kənd sakini Abbas kişinin dediklərindən: - Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar, Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürmək fikrinə düşür. Elə də edir. Gavur əlinə düşməsin deyə, övladlarını özü vurur. Eldəniz də nişanlısını aparmağa gələndə quldur diğalar onu qamarlayıb tuturlar və belə şərt

qoyurlar: "Get nişanlın Gövhəri gətir ver bizə, səni buraxaq". Eldəniz onlara ağır sözlər deyir. Diğalar onu aparıb "Toxluqayanın" dibində doğrayırlar. Atam Şamil ermənilərə əsir düşür. Onu Qarakilsənin həbsxanasında saxlayıb, işgəncə verirlər. Arsen adlı erməni atama zülm eləyib. Ətlə dirnağın arasına iynə yeridib, barmağını qapının arasında qoyub sıxır, sol ayağını nallayaraq qaçaqların yerini ondan öyrənmək istəyirlər. Atam onlara sırr vermir. Axırda atamın sağ baldırının dərisini soyur, yerinə duz səpib həməyir keçilərə yalatdırırlar. Sonra aparıb "Göyuçuqun" qayasından atırlar.

Daşnak tayqulaq Zəngəzur mahalının qərb hissəsini işgal edəndən sonra Minkənd-Şəlvə-Murovdağ istiqamətində Qarabağa keçmək qərarına gəlir. Yerli daşnak tör-töküntüləri Androniki başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələr ağızı arana yatanda barxanasını bağlayıb və köçürlər. Onların nəzərdə tutduqları manəə Kürdüstən bəyi Soltan bəy Soltanov idi. Yediyi çörəyi itirən diğalar Androniki tamam arxayı salırlar ki, Soltan bəyin böyük təsərrüfatı var, başı qarışib təsərrüfata. Andronik hərbi sursatını gətirib yığır Qaragölün ətrafına, gözləyir el yaylaqdan üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinə yetirmək idi.

Qışda ovçular dağlara çıxırıdlar. Onlar ayı, maral ovlayırdılar. Şəlvədən ovçu Qaraş, ovçu Soltan ovçuluqda tanındıqları üçün onlara ovçular deyirdilər. Ovçular Qaragölün həndəvərində hərbi sursatı görüb şübhələnirlər. Onlar ov etməkdən vaz keçib özlərini çatdırırlar Soltan bəyə:

- Bəy, başın qarışib təsərrüfata düşmən gəlib oturub cənənin altında. - Onlar gördüklərini yerbəyer Soltan bəyə çatdırırlar.

Soltan bəy qəzəblənib deyir:

- Mən bu dağlarda elə bir tufan qopardım ki, onun dalğası bütün Zəngəzuru bürüsün.

Soltan bəy qüvvələri səfərbər edir. İki belə görən Andronik Soltan bəylə sazişə girmək fikrinə düşür. Din xadimlərinin toxunulmazlığından istifadə edən daşnak Andronik keşiş Mesropu Soltan bəylə görüşə göndərir. Soltan bəy yad adamlarla pərdə arxasından söhbət edərmiş. Keşiş Andronikin göndərdiyi məktubu Soltan bəyə təqdim edir.

Məktubun məzmunu belə olur:

"Soltan bəy, bizim Şuşa yürüşümüzün təhlükəsizliyini təmin etsəniz, Abdallar oylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyiniz qədər qızıl verərəm. Hörmətlə: Andronik Paşa"

Soltan bəy keşisə deyir ki, elə cavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı "Paşa" sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiniz. Və onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar. O ki, qaldı Şuşa yürüşünün təhlükəsizliyini təmin etməyə, bizə silah yüklü 20 qatır lazım olacaq. Danışıqlarımız baş tutsa, işarəmi gözləyin. Amma bütün silahları, topları, pulemyotları söküb qatırlara yükləyin, üstünü də basdırın diqqəti cəlb etməsin. Bu yerlərin dəliqanlı igidləri şuluqluq salar, biabır olarıq. Soltan bəy ixtisasca topçu idi. Fənd işlətməklə bir gecənin içində düşmənin silah yüklü 170 qatır karvanının ağızını Kürdhacıya döndərir. Andronikin quldur dəstəsini, nizami ordusunu Zabığın dərəsində darmadağın edir. Çıxış yolu tapmayan quldur Andronik Ozanyan keşisi öldürür, libasını geyinir. 5-6 yaşında bir uşağın əlindən tutub bəyə tərəf gedir.

Soltan bəy:

- Keşis, hardan gəlib, hara gedirsən?

Andronik uzun əbasının balağını dəstələyə-dəstələyə:

- Bəy, başına pırlanım, bu uşağa hayipim gəlir, azib eyləyər, aparıb ötürüm.

Soltan bəy deyir:

- Keşis, gəl keç.

Bir azdan əsgərlər xəbər gətirirlər ki, Andronik keşisi öldürüb paltarlarını geyinib aradan çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy üzünü onlara tutub:

- Əzizlərim, Türkiyədə türklər onun qulağını kəsiblər. Burada da mənim qılçımm arasından keçib. O, bir daha Azərbaycana qayıtmayacaq. Doğrudan da, elə olur.

QUBA MƏZARLIĞI TARİXİN BÖYÜK İTTİHAM MƏHKƏMƏSİDİR

(Qubada yaşayan dağ yəhudiləri də erməni vəhşiliyinə məruz qalmışdır)

1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri daşnak, bolşevik, sosialist və bu kimi siyasi maskalar altında Azərbaycan xalqına qarşı kütləvi qırğın aksiyası təşkil etmişlər. Həmin dövrdə erməni hərbçiləri təkcə Quba bölgəsində 10 mindən çox insani qətlə yetirmiş, dinc əhali olmazın əzab və əziyyətlərə məruz qalmışdır. Zahirən kommunist, daxilən qatı millətçi olan Şaumyanın birbaşa göstərişi ilə qəddar daşnak Hamazaspın başçılıq etdiyi erməni hərbi qüvvələri Quba qəzasında 122 kəndi yandıraraq yerləyeksan etmişlər.

Quba rayonu dağ yəhudiləri dini icması idarə heyətinin sədri, Boris Sumanduyevin dediyinə görə, o vaxt Qubada yaşayan dağ yəhudiləri də erməni vəhşiliyinə məruz qalmışdır. Hadisələrin baş verdiyi dövrlərdə Qubada və ətraf kəndlərdə 13 xalqın nümayəndəsi yaşayırıdı. Məzarlıqda tapılan insan kəllələrinin ölçüləri göstərir ki, bu soyqırımı aktıdır, yəni qatillər heç kimə - uşaq, qoca, qadın, çaga, cavan və s. fərq qoymadan qarşılara çıxan hər kəsi qırmışlar. Təbii ki, gözlərini qan örtmüş qatillər bu ərazidə yaşayan insanların milli mənsubiyyətinin də fərqiñə varmamışlar. Bizim valideynlərimizin yaşadığı indiki Qırmızı qəsəbə yerləşdiyi məkana görə hadisələr lap mərkəzdə olmuş, bütün bu qırğın və qovğalar bizim doğmalardan da yan keçməmişdir.

Mən çox sonralar, sovet dövründə doğulmuşam. Rəhmətlik atam Yusif kişi isə 1911-ci ildə anadan olub. 1918-ci ildə mart qır-

ğını günlərində onun cəmi 7 yaşı olub və təbii ki, bu hadisələrin mahiyyətini həmin dövrdə o dərk edə bilməzdi. Sonralar isə komunist rejimi bu mövzuda söhbət edənləri, milli ayrı-seçkilik təbliğatı aparan "xalq düşməni" kimi bərk cəzalandırır və gedər-gəlməzə göndərirdi. Ona görə bizim dövrdə yaşayan nəsillər arasındakı təbii xalq yaddaşı zədələndi, arada böyük bir boşluq, manqurtluq dövrü yarandı. XX əsrin əvvəllərində inqilabi situasiyadan istifadə edib Azərbaycanda yaşayan xalqlara qarşı amansız zorakılıq etmiş millətçi erməni daşnakları sovet dönməmində əlüstü dəyişib "beynəlmiləlçi" oldular və öz günahlarını arxivlərdə ört-basdır etdilər. Lakin Quba məzarlığı hər şeyi açıb üzə çıxartdı. Bu məzarlıq **tarixin böyük ittiham məhkəməsidir** və ondan hamı ibrət götürməli, nəticə çıxarmalıdır.

Nisim Nisimov deyir ki, mənim atam Hilil Nisimov qəsəbənin "canlı ensiklopediyası" idi. O deyirdi ki, yəhudilər neçə əsrdir azərbaycanlılarla bir yerde yaşayır. Biz dağ yəhudiləri 280 ıldır burada, Qubanın gündoğanında məskən salmışıq. Birgə yaşayır, birgə kədərlənirik. Təbii fəlakətlərə də birgə sinə gəririk, ictimai fəlakətlərə də. Sel gələndə, zəlzələ olanda, dolu düşəndə təbii fəlakət heç birimizə fərq qoymur. O cümlədən yağı düşmən də bizi fərqləndirmir. Təbiətimiz, suyumuş, havamız eyni olduğu kimi, dostlarımız, düşmənlərimiz də birdir. Odur ki, Quba kütləvi soyqırımı məzarlığı da bizim şərīkli dərdimizdir. Yəqin ki, gələcək elmi tədqiqatlar da bunu bir daha sübut edəcək. Qətlə yetirilənlər arasında kimin çox, kimin az olması isə mahiyyəti dəyişmir.

Quba məzarlığının azərbaycanlıların soyqırımı aktının nəticəsi olduğu tam elmi təsdiqini tapmışdır. Məzarlıq aşkar ediləndən 3 gün sonra - 2007-ci il aprelin 4-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bölgəyə ezam olummuşlar. Aparılan arxeoloji qazıntı işləri nəticəsində məzarlıqda 1918-ci

ilin Quba soyqırımı qurbanlarının basdırıldığı birmənalı təsdiqini tapmışdır.

Quba soyqırımı ekspedisiyasının rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi Qəhrəman Ağayevin verdiyi məlumatə görə, amansızlıqla qətlə yetirilərək dərin quyulara basdırılmış dinc insanların torpaqdan təmizlənmiş, üzərində işgəncə izi bugündək qalmış müxtəlif bədən sümükləri Quba soyqırımının miqyası və mahiyəti barədə bir çox qaranlıq mətləblərdən xəbər verir. Qətliam zamanı insanların kəllə sümüklərinə müxtəlif küt və kəsici alətlərlə yetirilmiş ağır xəsarətlərin izləri bu günün özündə də qabarıq görürün. Məzarlıqda bütöv insan skeletinə rast gəlinməməsi isə deməyə əsas verir ki, soyqırımı zamanı qətlə yetirilən inanların cəsədləri müxtəlif hissələrə parçalanıb. Quba qəzası əhalisinin qətliamı zamanı əsasən soyuq silahlardan - kəsici, deşici və küt alətlərdən istifadə edildiyindən arxeoloji qazıntı işləri zamanı gülləgilizləri tapılmayıb.

Məzarlıqdakı insan sümüklərini yaxından izləyərkən məlum olur ki, erməni cəlladları qətliam zamanı əsasən balta və mismarlardan istifadə ediblər. 1918-ci ilin mayında erməni general Hamazaspın rəhbərliyi altında Qubanı işgal etmiş daşnak-erməni dəstələri bir neçə gün ərzində dinc əhalini öldürmək üçün xüsusi zoraklıqlara, işgəncə metodlarına əl atıblar. O dövrün şahidlərinin sözlərinə görə, azınlılaşmış silahlı dəstələr hətta ahillara, qadınlara və qocalara də rəhm etməmiş, onları olmazın işgəncələrlə öldürməkdən həzz almışlar. Arxeoloq alimin bildirdiyinə görə, ermənilər çoxlu sayda dinc sakini vaxtı ilə Qudyalçaya yaxın ərazi-də yerləşmiş hamamda buxarla boğaraq cəsədlərini arabalarda çay sahilinə getirmişlər. Quyulardakı insan kəllələrinin əza sümüklərinin büzüşməsi insanların məhz boğularaq öldürdüyüünü

əlamətidir. Eyni zamanda, Quba sakinlərinin böyük qismi məhz Qudyalçayın kənarına gətirilərək xüsusi amansızlıqla öldürülüb. Bu zaman onların alın hissəsinin sağ tərəfinə balta ilə zərbələr vurulub. Daha dəhşətli işgəncə forması isə mismarla insanların gicgah və beyin hissələrinin deşilməsi olub. Qazıntı işləri zaman onlarca kəllə sümüyünü dəlib deşmiş, kustar formada hazırlanmış mismarlar aşkar edilib.

Həmin dövrədə erməni vandalizminin qurbanları təkcə dinc azərbaycanlılar deyil, həm də digər millətlərin nümayəndələri də olmuşlar. Aparılmış arxeoloji qazıntılar zamanı onlarca kəllə sümüyünün digər millətlərə məxsus olması üzə çıxıb. Bu sırada yəhudi və ləzgilər üstünlük təşkil edirlər.

Tarixi faktlar göstərir ki, daşnak-bolşevik silahlı birləşmələrinin 1918-ci ilin martından etibarən azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli soyqırımı aktının qurbanları sırasında Quba qəzasının sakinləri də olmuşlar. Həmin vaxt Xalq Komissarları Sovetinin sədri Stepan Şəumyan və hərbi komissar Korqanovun tapşırığı əsasında erməni generallar Hamazasp Azərbaycanın şimalında, Lalayan isə mərkəzi və cənub rayonlarında “Sovet hakimiyyəti qurmaq” adı altında insanlara qarşı misli görünənməmiş vəhşiliklər törətmışlər. Amansız üsullarla kütləvi qırğın törətmış erməni general Hamazasp Şəumyanə ünvanladığı məktubda təkcə Quba qəzasında 10 mindən artıq müsəlmanı qətlə yetirdiyini fəxrlə yazar. Müxtəlif tarixi mənbələrə əsasən, Hamazaspın başçılıq etdiyi hərbi dəstə Quba qəzasında ümumilikdə 40 minə yaxın dinc əhaliyə divan tutub. Təkcə Quba şəhərində 1800 uşaq, 2000-ə yaxın qoca və yaşılı qadın qətlə yetirilib. Həmin insanlardan 3 mini Qubanın şimal hissəsindəki Qudyalçay sahilində basdırılıb.

BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov tədqiqatlarında yazar ki, daşnak-bolşevik qoşunları Şamaxını işgal

etdikdən sonra mayın əvvəllərində Quba qəzasına daxil olmuşlar. Xaçmazda yaşayan ermənilərə əvvəlcədən bu barədə xəbərdarlıq edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Quba faciəsi sərf siyasi məqsəd daşımış, qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı, bolşevik əsgərləri də iştirak etmişlər. Bu qırğınlarda əsas məqsəd Azərbaycanda müsəlman əhalini məhv edərək sovet rejimi qırmaq idi. Buna rəhbərlik edən Şaumyan isə Cənubi Qafqazda, "Böyük Ermənistən" dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi.

Araşdırımlar göstərir ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünlüb və buna geniş hazırlıq işləri görülüb. Həmin dövrdə qırğına başlamaq üçün bəhanə yalnız milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dönyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərildilər. Hamazasp Şaumyan'dan Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, yaşayış məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və şie məzhəbləri arasında toqquşma kimi qələmə vermək tapşırığını almışdı. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mikoyan və A.Boqdanov tərəfindən göndərilmiş teleqramda iddia olunurdu ki, müsəlmanlar guya milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar. 1918-ci il martın əvvəllərində əmlaklarını sataraq Qubadan tələsik çıxıb gedən varlı ermənilərdən bunun səbəbini soruştuda onlar demişdilər ki, "sizinlə bizim aramızə nə isə gözlənilir, ona görə də komitə bizi geri çağırır".

Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmışlər. Qubaya hücum edənlər içərisində özünü bolşevik kim qələmə verən və 2 min əsgərə başçılıq edən David Gelovani dən başqa, bolşevik Sturua da var idi. Onlardan əvvəl isə Muradyanın rəhbərlik etdiyi 2 min erməni əsgəri Quba qəzasında qır-

ığın törətmüşdi. Həmin dəstə Birinci Dünya müharibəsində özünü rus çarizminin ən yaxın müttəfiqi kimi qələmə vermiş "Daşnak-sütyun" partiyasının əsgərlərindən ibarət idi.

D.Gelovani Qubaya gələndə buradakı həbsxanada saxlanılan 200-dək erməni hərbi əsirini azadlığa buraxmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən və şahid ifadələrindən aydın olur ki, həbsxanadakılar ilin əvvəlində bölgədə vəhşiliklər törətmış erməni əsgərlərinin bir hissəsi idi. O vaxt Qusarın Kuzun kəndinin sakini, Türkiyədə təhsil almış nüfuzlu din xadimi Möhübülli əfəndi, həmçinin Cağar kəndinin sakini Hətəm Sərkarov yerli əhalini erməni daşnaklarına qarşı mübarizəyə qaldırılmış, Cənubi Dağıstan ləzgilərindən də kömək alaraq işgalçıları darmadağın etmişlər. Muradyan 100 nəfər əsgərlə qəcib canını qurtarmış, əsir düşmüş 200-dək daşnak Möhübülli əfəndinin tapşırığı ilə Quba həbsxanasına salınmışdı.

Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq idi. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyü xatırlatmaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.

Hamazaspın azğınlığı nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 10 mindən çox insan məhv edildi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdilar. Həmin kəndlərdən 35-i bu gün də mövcud deyil.

Erməni generalı Hamazaspın Qubada azərbaycanlılara qarşı töötədiyi soyqırımının qarşısını isə Nuru paşanın rəhbərliyi altında Azərbaycana köməyə gəlmiş türk əsgərləri aldı. Qanlı dərə adla-

nan ərazidə üç gün davam edən döyüslər ermənilərin darmadağın edilməsi ilə başa çatdı. Yerli əhali mayın 10-da Nuru paşanı və onun ordusunu Qubada böyük sevinc hissi ilə qarşılıdı. Türk əsgərləri şəhərdə erməni dəstələrindən qalmış 96 silahlını tərksiləh eləyib 18 ailəni qanlı düşmənin əlindən aldılar, körpələrin başını kəsmək istəyən 26 erməninin silahını alaraq onları xalqın gözü qarşısında güllələdilər.

Quba soyqırımı 1918-ci ilin aprel-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən ciddi araşdırılmışdır. Bununla bağlı AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyevin Azərbaycan Dövlət Arxivindən əldə etdiyi məlumatlar xüsusilə maraq doğurur. Məlum olur ki, o illərdə istefada olan polkovnik Hacı Ələkbər Quba sakinləri adından Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Xasməmmədova aşağıdakı məzmunda məktub göndərmişdir:

“Cənab sədr!

Fövqəladə İstintaq Komissiyasının üzvləri! Sizə məlum olduğunu kimi, erməni cəza dəstələri Bakdakı mart qırğınlarının daha dəhşətli bir davamını Quba qəzasında həyata keçirmişlər. İnsanlar amansızcasına qətlə yetirilmiş, əzab və əziyyətlərə düçər edilmiş, qan su yerinə axıdılmışdır. Təkcə Quba şəhərində üç məndən artıq körpə işgəncələrlə öldürilmiş, şəhərin böyük bir hissəsi məzarıştana çevrilmişdir.

...Mən neçə-neçə qanlı döyüslərin iştirakçısı olmuşam. Rus-türk müharibələrində, Fin cəbhələrində, Birinci Cahan müharibəsində çoxlu qanlı döyüslər görmüşəm. 1917-ci ildə ömrümün son illərini sakit və rahat yaşamaq üçün doğulduğum Quba şəhərinə qayıtmışam. Əlimdə əsa, çar ordusunun istefa vermiş polkovniki libasında doğma vətənim məni yenidən öz qoynuna almışdır. An-

caq buradakı rahat həyatım uzun çəkmədi. Kaş mən başqa ölkəyə gedəydim.

Vətənə qayıtmayaydım. Kaş mənim gözlərim erməni bıçağı ilə soyulmuş vətən övladlarının skalplarını, kürəyindən soyulub saman təpilməş cəsədlərini, ana və bacalarımızın kəsilmiş döşlərini, hamilə gəlinlərimizin yırtılmış qarnından çıxıb qalmış, hələ də nəfəsi üstündə olan körpələrimizin bu acı taleyini görməyəydim.

Dünyanın heç bir məmləkətində, heç bir cahan savaşında belə qəddar əməllər görünməyib və tarix belə qəddarlıqlarla hələ rastlaşmamışdır. Qubadakı bu qanlı qırğını kifayət qədər təsdiqləyən faktlar, sənədlər və canlı şahidlər var.

Təcili olaraq Qubaya istintaq komissiyası göndərməyinizi, bu qəllərin təşkilatçısı və icraçısı olan Şaumyanın, Caparidzenin, hərbi komissar Korqanovun, qatil D.A.Gelovanının, cəllad Hamazasp Ağacanyanın, onun köməkçisi Nikolayın və başqalarınının qanlı əməllərinə görə həbs olunub hərbi tribunalara verilməsini təmin etməyi sizdən xahiş edirik. Bu müraciət Quba qəzasında na-haqq yerə qanına qəltən edilən, ev-eşiyi xarabazara çevrilən on minlərlə qubalının fikrini ifadə edir.

Sizdən təcili tədbirlərin həyata keçirilməsini tələb edirik”.

Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaklılığı ilə açan Quba soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. Amansız cinayətə rəvac vermiş ermənilər dönyanın ən əzazil, qəddar və qaniçən milləti olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiqləmişlər.

1918-Cİ İLİN MARTI İSƏ ÖZGƏ BİR MÜSİBƏT İDİ

Şamaxılılar ocaqlarının başında isti yer verdikləri ermənilərin fitnə-fəsadı, məkri qarşısında naəlac qalmışdır. 1902-ci ilin dəhşətli zəlzələsinin dağıntılarından, ölüm-itimindən özünə gəlməyə macal tapmamış yeni bir müsibətə düşür olmuşdular. O müdhiş günlərdə Şamaxı məşhər ayağındaydı. Tarixin bütün sinaqlarından mərdanə çıxan bu qədim diyar namərd körpüsündəydi. Az sonra S.Şaumyan V.İ.Leninə müjdə telegramı vuracaq ki, "1918-ci ilin yazında Bakı proletariatının yardımı və zəhmətkeşlərin fəal iştirakı ilə Şamaxı sovet şəhərinə çevrildi". Bəs həqiqətdə Şamaxıda nə baş vermişdi? Suala cavab tapmaq üçün Mərkəzi Dövlət Arxivində saxlanılan sənədlərə müraciət edəcəyik. İttihadçı arxiv materialları olacaq...

1918-ci ilin yazında bolşeviklər Bakını az qala başdan-başa hərbi kazarmaya çəvirmişdilər. Milliyyətcə erməni olan T.N.Korqanovun sədrlik etdiyi Qafqaz Hərbi İnqilab Komitəsi Bakıda yerləşirdi. Qırmızı qvardiya və Xəzər donanması Bakı Sovetinə tabe idi. Cəbhədən qayıdan 8 min erməni əsgərini burada saxlatdırın S.Şaumyan 20 minlik bir orduya malik idi. Bu ordu artıq qısa müddətdə Azərbaycan paytaxtında kütləvi qırğınlara, talanlar törətməkdə ad çıxarmışdı, 13 mindən çox günahsız azərbaycanlısı qətlə yetirmişdi. Ancaq Şaumyanla Bakı qarnizonunun rəisi Bağdasar Avakyanın məqsədi bütünlükdə Azərbaycanı qan gölündə boğmaq idi və onlar Amazaspın komandanlığı altında bir erməni qoşun birləşməsinin Quba, Lalayevin komandanlığı altında digər bir

erməni birləşməsinin Şamaxı istiqamətinə göndərilməsi barədə əmr verdilər...

Xarici işlər naziri M.Hacinskiin Azərbaycan hökumətinə 15 iyul 1918-ci il tarixli məruzəsindən:

- Dörd aydır ki, Azərbaycanın müxtəlif əraziləri bolşevik adı altında erməni bandaları tərəfindən talan edilir, dinc müsləman əhalinin həyatı görünməmiş vəhşiliklərə məruz qalır. Avropanın ictimai fikri isə həmin bandaların təşkilatlarının yaydıqları yanlış məlumatlar sayəsində tamamilə səhv mövqeyə yönəldilir. Odur ki, xüsusi istintaq komissiyasının yaradılması vacibdir. Həmin komissiya aşağıdakı vəzifələri yerinə yetirməlidir:

- Bütün zoraklıq hallarının dəqiq qeydiyyatı;
- Həmin zoraklıqların başvermə şəraiti;
- Günahkarların və dəymış ziyanın həcmiin müəyyənlaşdırılması.

Komissiya fövqəladə xarakter daşımalıdır və onun işi Avropa dillərində (rus, fransız, alman və əlbəttə ki, türk dillərində) yayımlmalıdır.

Tanış ssenarıdır. Ermənilər qırğın törədirlər. Ancaq elə təbliğat aparırlar ki, dünya ictimaiyyəti onu təqsirli bilmir, əksinə, məzlam, yazılıq, əzabkeş xalq kimi tanır. Bu, ermənilərin təxminən 200 illik bir tarixə malik fəaliyyət programıdır və həmin program bu gün də işləyir.

Xarici işlər nazirinin məruzəsində xahiş edildi ki, həmin komissiya təcili təşkil edilməlidir. Çünkü isti izlərlə çox şeyi aydınlaşdırmaq, istintaq aparmaq, fotoçəkilişlər etmək, digər inkaredilməz sübutlar tapmaq mümkündür. Vaxt ötsə, bu imkan əldən çıxa bilər. Cavab tez verildi. F.Xoyski 31 avqust 1918-ci il tarixdə Fövqəladə İstintaq Komissiyası yaradılması barədə

sərəncam imzaladı. 7 nəfərdən ibarət komissiyada 3 nəfər rus hüquqşunası təmsil olunurdu. Həmin komissiya qısa vaxtda çox iş gördü. Bir neçə aydan sonra ilkin nəticələr hazır idi.

Mühüm işlər üzrə məhkəmə müstəntiqi Komarovskinin müttəfiq qoşunların komandanına məruzəsindən:

- Bakı şəhərində şahidlərin dindirilməsi göstərdi ki, Lalayev bu il martın 19-da erməni əsgərlərinin Nikolayevski (indiki İstiqlal) küçəsindəki hücumlarında fəal iştirak edib. Onun başçılığı ilə erməni əsgərləri evlərə soxularaq dinc, silahsız müsəlmanları qətlə yetirmişlər. Şahidlərin ifadələrinə görə Azərbaycan - türk qoşunlarının Bakıya gəlmişindən sonra öz dəstəsi ilə birlikdə Petrovsk (Mahacqala) şəhərinə qaçan Stepan Lalayev sistemli şəkildə fars təbəəsi olan müsəlmanları qətlə yetirmişdir.

850 nəfərə yaxın müsəlman "Poseydon" gəmisində Petrovska gəlmışdı. "Kornilov" gəmisindəki yanğına görə onlar 3 gün reydə dayanmağa məcbur olmuşlar. Dördüncü gün qocalar, qadın və uşaqlar "Evelina" gəmisində Bakıya göndərilib. Təxminən 18-45 yaşında olan 750 müsəlman Petrovska düşürdülüb. Yaziq müsəlmanlar əsasən məscidlərdə, imkanı olan az bir qismi isə mehmanxana və şəxsi evlərdə yerləşdirilib. Stepan Lalayevin, Ruben Ağamalyantsın və başqalarının başçılığı altında erməni əsgərləri gündə bir neçə dəfə onların yanına gələrək hər dəfə də 10-15 adamı ya həbsxanaya götürüb, ya da şəhər kənarındaki bağa apararaq dəhşətli işgəncələrlə öldürüb. Onlar 8-10 nəfəri bir-birinə bağlayaraq mərcəşirmişlər ki, kimin tüsəngi bir dəfəyə daha çox müsəlman öldürə bilər. Ya da müsəlmanları zəncirvari əl-ələ bağlayıb kənardakından başlayaraq başdan, qarından və sinədən endirilən zərbələrlə bir-birinin ardına ölümürmüşlər. Bəzilərini isə iki-

iki üz-üzə bağlayaraq başlarını bir qılınc zərbəsi ilə kəsməyə cəhd etmişlər. Türk qoşunları Petrovska gələndən sonra axırıncı üsulla öldürülən, bir-birinə bağlı çoxlu belə cəsədlər aşkar etmişlər. Şahidlərin ifadəsinə görə öldürülən müsəlmanların cəsədləri tanınmaz hala salınıbmış. Ancaq türk qoşunlarının gəlişi nəticəsində sağ qalmış müsəlmanların dediklərindən məlum olur ki, həbsxanada da çoxlu vəhşicəsinə tanınmaz hala salılmış müsəlman cəsədləri aşkar edilmişdir. Məlum olmuşdur ki, həbsxanaya aparılan müsəlmanlar da kütləvi halda qətlə yetiriliblər.

Şamaxıda daha dəhşətli hadisələr baş verib. Samson Aspirov və Saatrazbəyovla birlikdə erməni əsgərlərindən ibarət böyük bir hərbi birləşmənin başında Şamaxıya gələn Lalayev müsəlman qocaların, qadınların və uşaqların gizləndikləri bütün məscidləri mühasirəyə almağı və yandırmağı əmr edib. Küçəyə qaçmağa cəhd göstərənlər gullənlər. Məscidlərdə gizlənənlərin hamısı alov içində dəhşətli şəkildə öldürülüb. Beləliklə, Şamaxı şəhərinin bütün müsəlman hissəsi məhv edilib...

- Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun Ədliyyə nazirinə 22 noyabr 1918-ci il tarixli məruzəsindən:

Fövqəladə İstintaq Komissiyası aşağıdakılari müəyyən etmişdir: Şamaxıda müsəlmanlar ermənilər və molokanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, onları incitməmiş və qonşuluq əlaqələrini saxlamağa çalışmışlar. Fevral çevrilişindən sonra isə ermənilər yerli əsgər və fəhlə deputatları sovet ilə əlaqəyə girmişlər. Ermənilər sovet nümayəndələrinin müsəlmanlara qarşı üçüncü şəxslər vasitəsilə qaldırdıqları hər cür fitnəkar çıxışlarını

müdafiə etmişlər. Yerli komanda oradan getdikdə onlar gizli olaraq silah anbarlarını ələ keçirərək erməni və malokanlardan ibarət qarnizon təşkil etmişlər, öz kəndlərinə müxtəlif yollarla silah gətirib güclü surətdə silahlanmışlar. Silahı cəbhədər qayıdan əsgərlər də gətirilmişlər. Bütün bunlar müsəlmanları bərk həyəcanlandırmışdır. Onlar aydın görürdülər ki, ermənilər hücumu hazırlaşırlar. Şamaxı şəhərindən altı verst aralıdakı Mədrəsə kəndində Zaqqafqaziyanın digər qəzalarından da erməni əsgərləri yığışırıdı. Martın birinci yarısında məlumat alındı ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi sursatla, top və pulemyotlarla silahlanmış 2000-dən çox erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına ictimai xadimlərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü molokan kəndi Qozlu çayda (hilmilli) olmuşdur. Dəstə silahı Şamaxı qarnizonuna verməkdən imtina etmiş və bildirmişdir ki, onların məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstə Şamaxının yanından keçib Mədrəsə kəndinə gedəcəyinə söz vermişdir.

Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxının bütün xalqlarının və ruhanilərinin nümayəndələri yığışaraq and içirlər ki, sühl şəraitində yaşayıb qayda-qanunu pozmayacaqlar. Şamaxıda olan kəndlə müsəlman könüllülər evlərinə dağlışmışlar. Martın 18-də sübh çəngi Şamaxı ətrafindan top atəşləri eşidilməyə başlayır. Aydın olur ki, gecə ikən şəhər cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alınmışdır və indi şəhərin müsəlman hissəsini bombalayırlar. Müsəlmanlar əvvəlcə müdafiə olunmaq isteyirlər, lakin topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkilirlər. Ermənilər şəhərə atəş davam

etdirir və hücum edirlər. Axşama yaxın onlar şəhərin ən varlı hissəsi olan "Piran-Şirvan" a daxil olurlar. Evlər yandırılır, yanan evlərdən qaçan kişilər, qadınlar, uşaqlar və ümumiyyətlə, küçələrdə görünənlərin hamisi güllələnir.

Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi köməyə gələnə qədər davam etdi. Martın 28 - də "Xan dəstəsi" Şamaxiya daxil oldu. Ermənilər Qozlu çaya çəkildilər. Gəncədən köməyə gələn dəstənin başçısı İsmayıllı xan Ziyadxanov Qozlu çaydan molokanları dəvət edərək erməniləri təhvil vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Molokanlar iki gün vaxt istədilər. İki gün ərzində Bakıdan əlavə kömək gələndən sonra molokanlar verdikləri sözdən imtina etdilər. İsmayıllı xan geri çəkilməli oldu. Geri çəkilərkən əhalini xəbərdar etdi ki, ermənilər yenidən qayıdacaqlar, şəhərdən çıxısnlar. Camaatın xeyli hissəsi onunla birlikdə Şamaxını tərk etdi. Ancaq Göyçaydan gələn axund yerdə qalan camaati sakitləşdirdi ki, ermənilərlə münasibət yaradacaq. Şəhəri tərk etməyənlər əsasən imkansız, kasib təbəqə və bir də qocalar idi. 6 gündən sonra Şamaxı tamamilə erməni vəhşiliyinin və qəddarlığının qurbanı oldu.

İsmayıllı xan Ziyadxanov kim idi? Tarix kitablarında Şirvan mülkədəri, əks-inqilabçı kimi təqdim olunan bu admanın adı Fövgəladə İştintaq Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarda bu adama qarşı qəribə bir məhəbbət hakimdir. Dar gündə kiçik bir dəstə ilə şamaxılı qardaşlarının harayına yetişən bu igid azərbaycanlı haqqında daha nə bilirik? Əfsuslar ki, heç nə.

Arxiv sənədlərində göstərilir ki, "Xan dəstəsi" gedəndən sonra Şamaxının əsl müsibəti başlandı.

Şamaxı ermənilər tərəfindən ikinci dəfə zəbt olundu:

Müəyyən edilmişdir ki, müsəlman dəstəsi ilə getməyib şəhərcə qalan bütün kişilər, qadınlar və uşaqlar məhv edilib. Ham tərəfindən hörmət edilən məşhur axund Cəfərqulu da vəhşicəsinə öldürülmüşdür. Onlar onun saqqalını yolmuş, dişlərini sindirmiş, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilər onun evində və həyətində xilas olmaq istəyən çoxlu qadın və uşaqları da öldürmişlər. Onun tamamilə yandırılmış evinin həyətində çoxlu xırda insan sümükləri də aşkar edilmişdir. Meyitlərin qalmış iri sümüklərini isə türklər erməniləri Şamaxıdan qovandan sonra toplayıb basdırmışlar. Bundan başqa, yandırılmış evlərin və məscidlərin həyətlərində meyitlərin yanmış sümükləri toplanıb. Məscidlərin həyətlərində şəhərin hər yerindən yiğilmiş sümüklərin torpağa basdırıldığı böyük miqdarda təzə qəbirlər vardır. Şəhərin bütün müsəlman hissəsi yandırılmışdır: yanğın hər şeyi məhv etmişdir. Müsəlman hissəsində bir dənə də olsun ev qalmamışdır. Şəhərin bütün müsəlman hissəsi xarabalığı, böyük külliyü xatırladır. Məscidlər və müqəddəs yerlərə də aman verilməmişdir: on üç məhəllə məscidi və böyük "Cümə məscidi" yandırılmışdır. Bu, müsəlmanlar üçün təkcə ibadət yeri kimi deyil, həm də səkkiz yüz il bundan əvvəl tikilmiş qədim arxitektura abidəsi kimi qiymətli idi. Şamaxı qəzasının yetmiş iki müsəlman kəndinin də taleyi belə olmuşdur.

Həmin dəhşətli günlər onilliklərin arxasında qalıb. Onilliklər bu gün-sabah bir əsr olacaq. Ancaq indinin özündə Fövqəladə İstintaq Komissiyasının məlumatlarını, şahid dindirmələrini oxuyanda damarda qan donur.

Azərbaycan hökuməti yanında Fövqəladə İstintaq Komissiyasının dindirilmə protokollarından:

- Adım Sıracəddin, familiyam Əfəndiyevdir. Şamaxı

şəhərinin sakiniyəm. 48 yaşım var. 20 ildir ki, Bakı şəhərində ticarətlə məşğulam. Məlumdur ki, ermənilərlə müsəlmanlar arasında ziddiyət çoxdan mövcuddur. Xüsusilə ermənilərin məkrli niyyəti 1905-1906-cı illərdə bütün kəskinliyi ilə aşkar olundu və o vaxtdan onlar yeni həmlələr üçün məqam gözləyirdilər. Rusiyadakı dövlət çəvrilişi, bolşevik hərəkatı, yaranmış anarxiya şəraiti onlara bu imkanı verdi. Daşnaklar Bakı bolşeviklərini inandırdılar ki, müsəlmanlar köhnə rejimin tərəfdarıdırıllar. Onlar nəinki Zaqafqaziyada bolşevik ideyalarının, ümumiyyətlə, inqilabın düşmənləridirlər. Onlar istədiklərinə nail oldular. Ermənilərin, eləcə də onların əsas nümayəndəsi olan Şaumyanın məqsədi, ümumiyyətlə, Zaqafqaziyanın müsəlman əhalisini soyqırıma məruz qoymağı idi. Onlar bu arzularına nail ola bilmədilər. Bu məkrli niyyətlərini türklər gələnə qədər ancaq Bakı quberniyasında həyata keçirə bildilər.

Şaumyanın cinayətkar fəaliyyətində köməkçiləri, tərəfdarları çox idi. Onların ən fəalları Atabəyov, Lalayev, Şamaxı poçt-teleqraf kontorunun rəisi Gülbəndov və bər-bər Ovanes idi. Hansı vasitələrlə Bakı şəhərində icrakom sədri olmuş Atabəyov Şaumyanın əsas köməkçisi idi. Atabəyovun da öz növbəsində Şamaxıda köməkçiləri çox idi. Onlar qısa müddətdə Şamaxının bütün erməni kəndlərini silahlandırmışdılar. Gün olmurdu ki, erməni kəndləri Bakıdan bir neçə furqon silah almasınlardır. Təxminən fevralın əvvəllərində Mədrəsə kəndində çoxsaylı erməni hərbi hissələrinin yerləşdiyi xəbərini eşidib bir neçə həmyerlimlə Şamaxıya gəldik. Şəhər sübhədən top atəşinə tutuldu. Axşamüstü artıq ermənilər şəhərdə idilər. Qırğın, talan İsmayıł xan Ziyadxanovun dəstəsi Şamaxını azad edənədək davam etdi. İsmayıł xan geri çəkilərkən əhalini xəbərdar etdi ki,

ermənilər yenidən qayıdacaqlar, şəhəri tərk etsinlər. 6 gün sonra isə Şamaxı həqiqətən erməni vəhşiliyinin və qəddarlığının qurbanı oldu. Həmin vəhşiliklərin təsviri çətindir. Ermənilər sanki insanı vəhşi heyvandan fərqləndirən bütün keyfiyyətləri itirmişdilər. Küçələrdə müsəlman kişilərin, qadınların, uşaqların eybəcər hala salınmış meyitləri qalaqlanmışdı. Bir dəhşətli mənzərəni isə heç vaxt unuda bilməyəcəyəm. Küçələrdən birində iki yerə bölünmüş 3-4 yaşlı uşaqın cəsədi yan-yana uzadılmış kişi və qadın meyitlərinin sinələri üstünə qoyulmuşdu.

Mövsüm bəy Sadıqbəyov, Şamaxı sakini:

- Küçələrdə sürüdülən qadın və uşaq meyitlərini öz gözlərimlə görmüşəm. Ermənilərin vəhşiliklərinin sübutu tamam dağıdılmış Şamaxı şəhəri və qəddarlıqla qətlə yetrilmış minlərlə qadın, uşaq və qoca meyitləri idi.

İbrahim Xəlil Tapdıq oğlu, Şamaxı qəzasının Müsəlman Mərzəsəsi kəndinin starşinası:

- Kəndimiz molokan Mərzəsəsinin bir verstliyində yerləşir. Gəncə müsəlmanları geri çəkildikdən sonra müşahidə etdik ki, molokan kəndinə yad adamların, xüsusilə də ermənilərin böyük axını var. Bakıya getmiş molokanlar geriyə hansısa şəxslərlə qayıtdılar. Onlar bizim kəndin ağsaqqallarını çağırıldaraq kənd camaatında olan silahların bolşevik hökumətinə verilməsini tələb etdilər. Həmçinin bildirdilər ki, tezliklə Bakıdan böyük rəisler gələcək. İki günlük möhlət alaraq vəziyyəti müzakirə etdik. Bəzilərimiz bu qənaətə gəldik ki, şübhəli adamlara aldanmayaq və qırğından qorxaraq "Qəbiristan" adlı qışlağa getdik. Camaatın eksəriyyəti kənddə qalaraq hadisələrin sonrakı gedisətini gözləməyi üstün tutdu. İki gündən sonra kəndin ağsaqqalları yenidən çağırıldılar və az keçmiş ermənilər kəndə

hücum etdilər. Kənd talan olundu, 300 nəfər qətlə yetirildi. Camaatın qalanı türklər gələnə qədər "Qönçə-bulaq" qışlağında gizləndilər.

Sağ qalmış Şamaxı sakinlərinin dedikləri ağılaşığmaz dərəcədə dəhşətli idi. Bütün bu dəhşətlər şahid ifadələrindən göründüyü kimi, əslən şamaxılı olan Stepan Lalayevin əmri və iştiraki ilə həyata keçirilirdi.

- Erməni əsgərləri 8-10 nəfər müsəlmanı bir-birinə spiralvari bağlayır, sonra tüfənglərinin süngüsü ilə bir zərbəyə neçə adamı öldürmək yarışı keçirirlər (Bu həm də Komarovskinin məruzəsinin təsdiqidir.)

- Öldürürlən insanların kəllə qapaqları çıxarılır, əlləri, qolları, qulaq-burunları kəsilir, meyitlər təhqir edilirdi.

- Bakı şəhərində yaşayan şamaxılılardan Hacı Zamanov, Hacı Mir İsmayılov, Mir Həsimov və Məşədi Abdul Hüseyin Nadirov Bakıdakı müttəfiq qoşunlarının komandanı Tomsona müraciətlərində bildirirdilər ki, Stepan Lalayev öz bandası ilə Şamaxıya gələrkən yol boyu bütün kənd və qəsəbələri yerləyeksən etmişdir. Onlar dağıdıqları kəndlərdə bütün kişiləri məhv etmiş, qadınlara və uşaqlara olmazın əzablar vermişlər. Qadınları və uşaqları ərlərinin, atalarının gözləri qarşısında tikətikə doğramışlar.

Yaşayış məntəqələri starşinalarının ağsaqqalların iştirakı ilə tərtib etdikləri aktlarda göstərilən rəqəmlər ermənilərin Şamaxıda əsl soyqırımı həyata keçirdiklərinin sübutudur.

- 217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq qətlə yetirilib.

Həmin rəqəmlər başqa aktlarda müvafiq olaraq belədir:

- 66 evlik Qaravəlli kəndi: 40 kişi, 50 qadın, 30 uşaq.
- 155 evlik Qonaqkənd kəndi: 25 kişi, 5 qadın, 4 uşaq.

- 600 evlik Quşçu kəndi: 192 kişi, 115 qadın, 25 uşaq.
- 358 evlik Ərəb-qədim kəndi: 200 kişi, 100 qadın, 78 uşaq.
- 165 evlik Ceyirli kəndi: 40 kişi, 20 qadın, 15 uşaq.

Sündü kəndində 250 nəfər, Dilmando 585 nəfər, Kalvada 500 nəfər, Mücüdə 230 nəfər, Tircanda 360 nəfər amansızlıqla qətlə yetirilmişdir.

Bunlar Fövqəladə İstintaq Komissiyasının isti-isti, qırğından bir neçə ay sonra apardığı təhqiqatlarda açıqlanan mənzərədir. Ancaq təəssüflər olsun ki, komissiya öz işini sona çatdırı bilmədiyi üçün Şamaxı qırğını haqda məlumatlar da müxtəlifdir. Komissiyanın natamam tədqiqatına görə, təkcə 1918-ci ilin mart ayında Şamaxıda 7 mindən çox adam qətlə yetirilib. Bunun 1653 nəfəri qadınlar, 965 nəfəri uşaqlardır. Ayrı-ayrı tarixi mənbələrdə isə bütövlükdə Şamaxı qəzasında 40 minə qədər dinc əhalinin soyqırım qurbanı olduğu barədə məlumatlar var. Ancaq ən dəhşətli odur ki, sovet dövləti 70 il ərzində həmin qanlı hadisələri inqilabın düşmənləri ilə mübarizə, yəni ermənilərin təqdim etdikləri kimi, tarixə salmağa cəhd etdi və buna nail oldu. Bolşevik məhkəməsi 1920-ci ilin 23 noyabrında Şamaxı qırğınından bilavasitə iştirakçıları və təşkilatçıları olan Stepan Lalayevin və başqalarının haqqındaki cinayət işinə baxdı, qətl və zorakılıqların 1918-ci ildə, vətəndaş müharibəsi şəraitində, milli ədavət zəminində baş verdiyini, 2 fevral 1920-ci il tarixli amnistiya qanunuñ əsas götürüb işə xitam verdi, həmin qanlı hadisələri yaddaşlardan silmək üçün bütün mövcud mexanizmi hərəkətə gətirdi.

Şamaxı ilə Mərəzə arasında, Acıdərə adlanan ərazidə, şose yolunun kənarında, iki dərənin qovuşacağındakı kiçik təpənin üstündə tənha bir məzar var. Həmin məzarda 90 il əvvəl erməni

vəhşiliyi ilə üzbüüz qalan qardaşlarının harayına yetərkən şəhid olmuş qəhrəman bir türk zabiti uyuyur. Sovetlərin "Türk" sözünə yasaq qoymuş dövrlərdə belə bu məzar ziyarətgah olub. Qəbri keçən əsrin 30-cu illərinin asıl-kəsən çağlarında Məlikməmməd Tağıyev adlı bir el adamı öz canı bahasına götürüb. Bu səbəbdən də 1937-ci ildə erməni donosu ilə türkçülükdə ittihad edilərək həbs olunub, xalq düşməni kimi güllələnib. Sel - sudan uçub dağılmaq təhlükəsi qarşısında qalmış qəbri 1954-cü ildə Babaxan Babaxanov adlı bir sürücü abadlaşdırıb. 2000-ci ildə isə Qobustan Rayon İcra Hakimiyəti həmin qəbri yenidən təmir etdirib və azca aralıda, şose yolunun üstündə 1918-ci ildə döyüslərdə həlak olmuş türk əsgərlərinin xatırəsinə abidə kompleksi tikdirib. Bu gün insanlar bura ziyarətə gəlirlər, məzarın üstünə tər çiçəklər düzürlər. Yoldan ötənlər istəristəməz avtomobilərinin sürətini azaldıb həmin döyüslərdə şəhid olmuşlara Allahdan min rəhmət diləyirlər.

Bu, on illərdir ki, belədir. Bundan sonra da əsrlər uzunu belə olacaq. Çünkü həmin məzar Şamaxının bəlkə də tarixlər boyu yaşadığı ən müdhiş günlərdən hüznlü bir xatırədir. Bu tənha məzar o günləri unutmağa imkan verməyib. Sovetlər dövründə "hökumətin qorxusundan" qəbrin ziyarətinə gizlin-gizlin gələn el-oba o dəhşətləri heç vaxt unutmayacağını nümayiş etdirib.

Laxtalılmış qan yaddaşımız bir də aradan 70 il ətəndən sonra duruldu. Bu müddətdə ermənini yenə ocaq başında oturduq, hər şeyi unudub, "qardaş olub Hayastan Azərbaycan" dedik. Həmişə inqilabi hadisələr, müharibələr ərəfəsində kimlərinsə qoltuğuna sığınıb bizə arxadan namərd zərbəsi endirən erməni isə öz xislətindən dönmədi. Xocalı qırğını tövətdi.

III FƏSİL

XOCALI SOYQIRIMI

XX əsrin Xocalı faciəsindən əvvəl dünyada iki yaşayış məntəqəsi eyni aqibətə uğramış, eyni metodla Yer üzündən silinmiş və sakinləri məhv edilmişdir. Bunlardan birincisi Belarusun Xatın kəndidir. 1941-ci ildə faşistlər Xatın kəndini tamamilə yanmış, dinc sakinləri soyuqqanlıqla məhv etmişdilər. Buna bənzər ikinci hadisə Vietnam müharibəsi zamanı Sonqmi kəndində baş vermişdir. Sonqmi kəndinin sakinləri partizanlara dəstək vermək bəhanəsi ilə böyükdən-kiçiyə qədər bütünlükə məhv edilmişdir. Bu iki hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı kimi daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Lakin onlar Xocalı faciəsi ilə müqayisə oluna bilməzlər. Bu iki kənddə törədilən faciələr yalnız Xocalıdan əvvəl erməni separatçıları tərəfindən qəsb edilərək yandırılıb-yaxılan, sakinləri qətl edilən Azərbaycan kəndləri - Kerkicahan, Meşəli, Cəmilli, Malibəyli, Quşçular, Qaradagli ilə oxşar ola bilər. Xocalı soyqırımı miqyasına və böyüklüyünə görə, onların hamisindən daha dəhşətli, daha müdhişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bununla bağlı qeyd etmişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Əslində, Xocalı faciəsi bir gecənin olayı deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdü. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışalar da, bunun ən dəhşətlisini Xocalıda

həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlangıcı isə 1988-ci ilə, yəni, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan Xocalı qətlamının əsası qoyulurdu.

Ancaq bu, hələ başlangıç idi. Ermənilərin məkrli siyasetinin tərkib hissəsi olaraq Sumqayıtda əvvəlcədən hazırlanmış qəsd-lər törədildi və bu işdə ermənilərin özü ilə yanaşı, SSRİ dövlət təhlükəsizlik orqanları da yaxından iştirak etdi. Əslində, burada əsas məqsəd Ermənistanda yaşayan azərbaycanlıları deportasiya etmək və Dağlıq Qarabağın Azərbaycandan qoparılmamasına zəmin hazırlamaq idi. Bu siyasetin tərkib hissəsi olaraq Ermənistanda azərbaycanlıların yaşadığı şəhər və kəndlər yandırılmağa, soydaşlarımızın əmlakları yağmalanmağa, özləri buradan deportasiya olunmağa başladı. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu, bununla da Ermənistən monoetnik dövlətə çevrildi.

Ermənistandan zorla çıxarılan azərbaycanlıların bir hissəsi də Xocalıda yerləşdirildi. Onlara Xocalı rəhbərliyi tərəfindən torpaq sahəsinin ayrılmmasını isə nə Əsgəran, nə də Xankəndi qəbul etmir və bu qorarı özbaşınalıq kimi qiymətləndirirdilər. Ermənistandan soydaşlarımızın deportasiyası isə hadisələrin bir qədər də gərgin məcrada inkişafına səbəb oldu. Artıq yollarda "daş müharibəsi" gedirdi. Bu müharibə əsas etibarilə Xankəndi-Xocalı-Əsgəran arasında özünü göstərirdi. Bu istiqamətdə keçən yoldan azərbaycanlılara məxsus avtomobiləri ermənilər daşa tutur, onları əzir, sahiblərinə müxtəlif xəsarətlər yetirirdi. Bunun əvəzi isə daha çox Əsgərandan Xankəndinə və ya əks-istiqamətdə hərəkət edən və beləliklə, Xocalıdan keçmək məc-

buriyyətində qalan ermənilərə məxsus avtomobilərdən çıxıldı. Elə bu səbəbdən ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalı məhv edəcəklərinə inanırdılar. Odur ki, 1988-ci il sentyabrın 18-də Xankəndində keçirilən nümayişdən sonra 12 minə qədər erməni 10 kilometrlik bir məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermənilərdən irəlidə isə 4 "Kraz" və "KamAz" markalı yük avtomobiləri gəlirdi. O da məlum olmuşdu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər var. Ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə, Xocalıya iki kilometr qalmış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar onları geri yola sala bildilər.

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi vəziyyətin real qiymətləndirilməsində maraqlı deyildi. 1988-ci il martın 24-də mərkəz tərəfindən qəbul edilən "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" tarixli qərar isə məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmüşdi.

Belə bir dəstək erməni separatçılarının təcavüzkarlığını daha da artırdı. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibində çıxarmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Burada əsas məqsəd Dağlıq Qarabağda yaradılmış Xüsusi İdarə Komitəsi vasitəsilə bu ərazilərin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etmək idi. Volskinin rəhbər-

lik etdiyi bu komitə Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrin daha gərgin məcrada inkişaf etməsinə səbəb oldu. Belə ki, komitənin fəaliyyətə başlamasından az sonra Xankəndində yaşayan 14 min azərbaycanlı bu şəhərdən zor gücünə çıxarıldı, geri qayıtmamaları üçün onların evləri yandırıldı. Xankəndini tərk etməyə məcbur qalan azərbaycanlıların bir qismi yenə də pənah yeri kimi Xocalıya üz tutdu. Bu dövrdə artıq odlu silahlardan daha geniş istifadə olunurdu. Həmin dövrdə Yerrevandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı isə 30-a çatdı. Bu təyyarələr vasitəsilə ermənilər Xankəndinə hərbi sursat daşıyırdılar. Ancaq sonradan Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə qədər azaldı. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yüksək təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermədi.

Belə bir vaxtda Azərbaycan xalqının etirazı nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Bununla belə, məkrli planın reallaşmasında maraqlı olan ermənilər və onların Moskvadakı himayədarları ləğv olunan Xüsusi İdarə Komitəsinin əvəzinə Təşkilat Komitəsi adlanan yeni bir qurumun yaradılmasına nail oldular. Yeni komitəyə V.Polyaničko təyin edildi. Ancaq onun fəaliyyəti dövründə vəziyyət daha da pisləşdi. Elə həmin dövrdə Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu, Ermənistən tərəfindən Azərbaycan ərazisinə qarşı açıq müdaxilənin başlandığını göstərən ilk rəsmi sənəd oldu. SSRİ rəhbərliyi isə nəinki ermənilərin bu qanunsuz əməllərinə göz yumur, əksinə, Azərbaycana qarşı daha ağır cinayətlərin törədilməsinə zəmin hazırlayır və özləri də bunda

yaxından iştirak edirdi.

Bunun nəticəsində müasir hərbi texnika ilə silahlanmış iri qoşun kontingenti 1990-ci il yanvarın 19-dan 20-nə keçən gece Bakıda qanlı qırğın törətdi. Bakı qırğıınında erməni əsgər və zabitlərindən də istifadə olunduğu sonradan konkret faktlarla təsdiqləndi. Qanlı Yanvar faciəsi SSRİ-nin süqutunun bir qədər də sürətlənməsini və istiqlaliyyət, ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi.

Həmin dövrdə Qarabağda cərəyan edən hadisələr daha qanlı xarakter almaqda idi. Bu hadisələrin mərkəzində dayanan əsas yerlərdən biri də Xocalı idı. Qarabağın digər azərbaycanlılar yaşayan bölgəsi kimi bura da tez-tez ermənilər tərəfindən atəşə tutulurdu. Lakin bu dövrdə Azərbaycan hökuməti Xocalının müdafiəsini təşkil etmək əvəzinə, burada genişmiqyaslı tikinti işləri aparırdı. 1990-ci ilin aprelində isə Xocalıya şəhər statusu verildi. Xocalının mövqeyini və oynadığı rolü nəzərə alan Təşkilat Komitəsi çox zaman iclaslarını məhz Xocalıda keçirirdi. Bununla belə, ermənilər yenə Xocalını atəş altında saxlayır və bəzən buraya həmlələr etməyə cəhd göstərirdi. Ancaq hər dəfə layiqli cavablarını alırdılar. Bu hal Xocalının işgal olunduğu günə qədər davam etdi.

1991-ci ildən etibarən isə Xocalıda vəziyyət daha da ağırlaşdı. Belə ki, Xocalıya gedən yollar ermənilər tərəfindən tez-tez bağlanırdı. Bu isə Xocalı ilə mütəmadi əlaqə saxlanmasından ciddi problemlər yaradırdı. Quru nəqliyyatından istifadə etmək olduqca təhlükəli hal alındı. Bu səbəbdən şəhərlə əsas əlaqə vertolyot vasitəsilə saxlanıldı.

1991-ci ilin oktyabrından isə tam mühasirədə saxlanan Xocalıya gedən bütün avtomobil yolları bağlandı. Artıq şəhərlə gediş-geliş yeganə nəqliyyat vasitəsi kimi vertolyotlarla həyata

keçirilirdi. Belə vəziyyət şəhərə özünü müdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Həmin dövrdə Dağlıq Qarabağda erməni separatçıları da fəaliyyətlərini genişləndirirdi. Bunun nəticəsi olaraq 1991-ci ilin sentyabrında onlar tərəfindən "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq dövlət yaradıldığı bildirildi.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistən faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistən hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları - terrorçuları birləşərək Azərbaycan torpaqlarının işgalinə başladılar. Moskvadan və xaricdəki erməni diasporundan verilən dəstək, eləcə də ovaxtkı Azərbaycan rəhbərliyinin yarıtmaz siyaseti nəticəsində lazımi müqavimətlə üzləşməyən ermənilər 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndlərini işgal etdilər. Bunun ardınca Xocavənd kəndi işgalçlarının nəzarəti altına keçdi.

Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Malibəyli və Quşçular kəndləri hücumla məruz qaldılar. Xankəndidə yerləşən 366-ci alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işgal olundu. Malibəyli və Quşçular kəndlərinin işgalindən bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-ci motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin olinə keçdi.

Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda başlıca məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli ərazidə maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını Yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımı törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Düzdür, buna nail ola bilməsələr də, ermənilər Sovet Ordusunun 366-cı alayının köməyilə tarixə ən dəhşətli qanlı səhifələrdən birini yazdılar.

Həmin vaxt Xocalını qoruyanlar düşmənin qarşısını kəsməyə çalışalar, qeyri-bərabər şəraitdə ciddi müqavimət göstərsələr də, erməni hərbi birləşmələri 366-cı alayın köməyi ilə Xocalıya daxil oldu, tarixin şahidlilik etdiyi bütöv bir yaşayış məskəninin sakinləri ilə birgə Yer üzündən silinməsi başlandı...

Fevralın 19-da Rusiya Prezidenti Boris Yeltsinin rus qoşunlarının komandanı Şapoşnikov və Ermənistən prezidenti Levon Ter-Petrosyanla Moskvada məxfi görüşü keçirilir. Elə həmin görüşdə, görünür, "Xocalı soyqırımı"nın ssenarisi hazırlanır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində

yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hükümdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlara baş vermiş və fevralın 26-i şəhər saat 5 radələrində şəhər tam alovə bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür; 150 nəfər itkin düşmüşdür:

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur:

Bu rəqəmlər Ermənistən SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən

xəbər verir.

Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır.

Xocalı əhalinin tarixən məskunlaşlığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürunc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekroloqlar tapılmışdır. Həmçinin burada arxitektur abidələr - dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürunc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarının (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıcılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqañadən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdır.

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmanın məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.

"Xocalı platsdarmanın məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəçilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayesində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühəsirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyük mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldıqdan əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri

tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiyyə sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malibəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malibəylidə 50 nəfər öldürümüş, yaralanmış və əsir götürülmüşdür.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla məşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduğu yerə çata bildilər. Gördükleri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici

jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və gülə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:

“Krua l’Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar ölenlər barədə xəbər verirlər.

“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

“Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdamda tərəf gedən dəstəni gülələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

“Tayms” qəzeti (London), 4 mart 1992-ci il: Çöxləri eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları gösterdi. Bir qadının sıfətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

“Faynenşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.


“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürümüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.

"İzvestiya" (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

"Valer Aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlardır törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçisi əmrə tabe olmaqdan boyun qaçıraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakin sübutudur!









Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycnın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.


Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərekətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxəq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqışələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə, həyasızcasına məhəl qoyulmamasıdır.

Xocalı soyqırımı şahidlərin gözü ilə

Hər bir xocalılı o müdhiş günləri min bir kədərlə xatırlayır, ürəkləri göynədən yaraları yada salır. Dirlədikcə elləri sarsıdan soyqırımının yeni-yeni səhifələri açıqlanır. O qanlı günlerin şahidləri görün nə deyirlər?!

Məmməd Nağıyev (Əməkdar həkim): - Fevralın 26-na keçən gecə qəfildən hər yanı dəhşətli gurultu bürüdü. Özünümüdafiə batalyonunun döyüşçüləri avtomatla zirehli texnikanın qarşısını almağa çalışalar da, təpədən-dırnağadək silahlanmış düşmənin güclü müqavimətini qıra bilmirdilər. Mühasirə halqası gedikcə daralır, nankorlar şəhərə doluşurdu. Erməni cəlladları dinc əhaliyə amansız divan tutur, işgəncələr verir, adamları kütləvi şəkildə qırırdılar. Güllələr üstümüzə od kimi yağır, hamı birtəhər canını qurtarmağa çalışırdı. Məndən qabaqda anası ilə gedən on-on bir yaşılı uşağı yaraladılar. Onun vahiməli qışkırtışına ermənilər tökülsüz gəldilər.

Bizim dəstədə olanların hamisini girov götürdülər. Yol gedə-



gedə 14 nəfər ağır yaralının qanaxmasının qarşısını aldım. Paltalarımı cirib sarğı kimi istifadə edirdim. Bizə olmazın əzab və işgəncələr verdilər.

Özümdə-sözümdə deyildim. Sonra bildim ki, Matan nənənin üç oğlunu - Zakir, Əliyar və Elşadı seçib aparanda yalvarıb-yaxarıb ki, heç olmasa Məmməd həkimə dəyməyin, onu mənə bağışlayın.

Qənahət Hacıyev (Xocalı sakini): - Aləm qarışanda sürüne sürüne Təpələr deyilən yerə çatdıq. Oradan isə Əsgərana tərəf yollandıq. Dəstəmizdə üç yüz nəfərə yaxın adam var idi. Qadınlar və uşaqların ah-naləsi qarlı meşədə əks-səda verirdi.

Güclü qar yağındı, gecənin qaranlığında hərəkət etmək mümkün deyildi. Çox çətinliklə Kətik meşəsinin dağ yüksəkliliyinə çıxanda bizi girov götürdülər. Düşmənə lənət yağırdığı üçün Zəhra arvadı ağızından atıb öldürdülər. Sonra isə Aslan kişinin oğlu Telmanı güllələdilər. Hümbətin də oğlunu qanına qəltən etdilər. Hərbi geyimdə olanların hamisini seçib apardılar.

Xankəndində bizi amansızcasına döyərək şil-küt etdilər. Çörək, su vermirdilər. Qaranlıq zırzəmidə nəm torpağı yalayaraq susuzluğumuzu yatırırdıq.

Hüseynağa Quliyev (keçmiş döyüşçü): - Gecə onun yarısı olardı. Post komandiri idim. Dedilər ki, tanklar Mehdiyəndən üzü bəri hücuma keçib. Bizzət vur-tut bir neçə sıniq-salxaq avtomat var idi. Ermənilər qocaya, qadına, uşağa baxmırıldılar, qabaqlarına keçənlərin hamisini vəhşicəsinə güllələyirdilər. İstər-istəməz kənddən çıxmağa məcbur olduq. Dəstəmizdə 350 nəfərə yaxın adam var idi. Sonra iki hissəyə bölündük. Yolda pusqu qurmuşdular. Camaati bir ucdnan biçirdilər. Gülləyə tuş gəlməyənlər isə donub ölürdü. Az vaxtda dəstəmizdən 11 nəfər yoxa çıxdı. Ermənilər yaşayan Naxçıvanık kəndinə gəlib çıxdıq. Məhəmm-

məd kişini vurdular. Onu çıxarmaq üçün özümü sıldırırm qayanın üstünə atdım. Gərginlikdən huşumu itirdim. Bayılanda məni tutular və döyə-döyə soyundurdular... Hamiya zülüm və əzab verdilər. Özümə gələndə erməninin əlindən avtomati almaq istədim. Arxadan dəmirlə başıma vurdular. Məni ölmüş bilib kimləsə dəyişəndən sonra Ağdamda meyitxanaya qoydular. Sonra dayım görüb ki, sağam. Orta beyin sümüyümün yarısı yoxdur. Hələ də müalicə olunuram.

Kamil Hüseynov (Xocalı sakini): - Gecə saat 2-yə kimi Xocalını qoruduq. Döyüşün mümkünşlüyünü gördükde çıxmağa məcbur olduq. Ermənilər bütün yolları tutmuşdular. Eldar Hümbətoğlunu öldürdülər. Milli Qəhrəman Tofiq Hüseynovun ailəsi bütövlükdə itkin düşdü. Qarqar çayının sahili ilə Abdal Gülablıya doğru üz tutduq. Yolda tələyə düşdük. Hamımızı girov götürdülər. Üç gün Dəhrəzda bizi ac-susuz saxladılar. Sonra 21 nəfəri Xankəndinə apardılar. Ayaq üstə dura bilmədiyimə görə, məni daş parçası kimi götürüb maşına tulladılar. Xankəndiyə zırzəmiyyə doldurub 12 gün nə su verdilər, nə də çörək...

Aypara Cəmiyyətindən gəlib biza pal-paltar verdilər. Ermənilər onu da əlimizdən aldılar. Döyür, incidir, vəhşicəsinə təhqir edirdilər. Düz 6 ay 25 gün Xankəndində və Gorusda əsirlikdə oldum. Qızıl dişlərimi sökdülər. Sonra məni bir erməni ilə dəyişdilər.

Əbülfət Kərimov (ikinci qrup Qarabağ əlili): - Səksəkə içində atamlı evdə oturmuşdum. Qaladərəsi kəndi od tutub yanındı. Birtəhər evdən çıxaraq Qarqar çayı səmtinə gəldik. Atam Büyük Vətən müharibəsi əlili idi. Çətin yeriyirdi. Çayı keçmək üçün onu kürəyimə aldım. Çayın ortasında ayağım daşa ilişdi. Hər ikimiz suya düşdük. Təsəvvür edin ki, şaxtalı fevral gecəsi, qar ara vermədən yağır... Kətik meşəsinə çıxanda Xocalının nə-

həng tonqal kimi alışib yandığını gördüm. Atamın ayaqlarını don vurmuşdu. Mənim də ayaqlarım buz bağlamışdı.

Səhər açılanda dəhşətli mənzərə ilə rastlaştıq. Hər yan meyitlə dolu idi. Aralıdan tüstü gəldiyini gördüm. Getdim, bizimkilərdi. Ocağın qırğında xeyli adam var idi. Dedilər Səfəralı kişi dərəyə düşüb. Səlti arvad iki uşağı ilə canını tapşırıb. Gözü yaşıla dolan atam üzünü gizlədib mənə dedi ki, get, kömək gətir.

Ağaca, kola ilişə-ilişə yola düşdüm. Saqqallı erməni ilə rastlaştı. Qarnıma təpiklə vurub məni yerə yıxıdı. 150 nəfərə qədər Xocalı sakını girov götürülmüşdü. Bizi döyə-döyə, söyə-söyə Xankəndinə götürdilər. Dörd gün meşədə, 2 ay əsirlikdə qaldım.

Əsirlikdə başımıza açılan müsibətləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Həmişə mənə paltarın üstündən iynə vururdular. Hələ də onun acı-ağrısını çəkirəm. Heç inana bilmirəm ki, o əzab-əziyyətə necə dözüb sağ qalmışam.

Yaşar Əliməmmədov (ikinci qrup Qarabağ əlili): - Beş qardaş, iki bacı idik. Qardaşım Faiq ali məktəbdə oxuyurdu. O biri qardaşım Namiq isə Xankəndində sürücü işləyirdi. Ermənilər onu yaxşı tanıydılar.

Xocalı faciəsi zamanı postda idim. Ermənilər hər yanı oda qalamışdır. Artıq doğma yurdu tərk etməkdən başqa yolumuz yox idi. Bacım Kəmalənin yoldaşı elə ilk hücumda şəhid oldu. Hami Kətik meşəsinə tərəf qaçıb Ağdamə keçmək istəyirdi. Üç nəfərə bir avtomatımız var idi. Patron da ki az... Arvad-uşaqın ah-naləsi ərşə qalxırdı. Kətikdə erməni postuna rast gəldik. Bizi gülləyə tutdular. Ölən öldü, sağ qalanlar müxtəlif istiqamətlərə qaçırlar. Həmin qatmaqarışıqlıqda ailə üzvlərimizdən ayrı düşdüm. Onları tapmaq ümidi ilə geriyə qayıtdım. İnsan axınının qar üstündəki izlərini tutaraq meşənin içi ilə 5-6 saat sürünen-sürünə getdim. Qucağında iki yaşlı körpə olan Nadirlə rastlaştı. Dedi ki, sizin-

kilər meşə ilə qaçıb gediblər.

Hər tərəfdən yolumuzu kəşmişdilər. Düz üç sutka ac-susuz meşədə qaldıq. Artıq əl-ayağım keyləşmişdi. Qəfildən həyat yolداşımıla rastlaştı. Ayaqyalın idi. Şərfi ayaqlarına doladım. Həmin gecəni də meşədə qaldıq. Sonra bizi girov götürüb ermənilər yaşayın Pircamal kəndinə götürdilər. Xocalılıların böyük bir hissəsini fermaya doldurmuşdular. Bizi də onlara qatdılar. Orada məhsəti türkü olan iki əkiz qardaşı güllələdilər. Bizə olmazın əzab və işgəncələr verirdilər. Başımızı mal peyininə soxub deyirdilər ki, yeyin, bu da sizin torpağınız...

Qardaşım Faiqin isə Əsgəranda güllələndiyini eşitdim. Şahidlər deyirdilər ki, ermənilər nə qədər məcbur etsələr də, o, "Qarabağ sizindir" sözlerini deməmişdi. Anam bütün bu dərdlərə dözməyib dünyasını dəyişdi.

Vəliyəddin Quliyev (şəhid atası): - Daşbulaq kəndində ermənilərlə birgə yaşayırıq. Azərbaycanlıların artımı onları çox narahat edirdi.

1989-cu ildə nankorlar bizi doğma Daşbulaqdan çıxartdılar. Şikayətimizə baxan, köməyimizə gələn olmadı. Üç il idı kif, Xocalıda yaşayırıq. Bir də eşitdik ki, bizi dörd tərəfdən mühəsirəyə alıblar və aeroportu yandırıblar. Oğlum Natiq birinci postda idи. Vəziyyətin gərginliyini görüb həmin posta getdim. Bir tank yaxınlıqda dövrə vurub keçdi. Soruşdum ki, o tankı niyə vurma-dınız? Dedilər ki, Ağdamdan bizə xəbər verdilər ki, sizə köməyə iki tank gələcək, onları vurmayın. Ancaq gözlədiyimiz kimi olmadı. Həmin tanklar gəlib Bozdağ deyilən ərazidə dayandı. Elə bu zaman, görünür, hücumun başlandığını bildirmək üçün ermənilər dörd tərəfdə tonqallar çatdılar.

Oğlum Natiqlə müdafiə mövqeyində dayanmışdıq. Batalyon komandiri Tofiq Hüseynov da ora gəlib çıxdı. O dedi ki, getmə-

yin, ermənilərin qabağını almalyıq. Ən ağır döyüşlər beşmərtəbəli binanın yanında gedirdi. Bir neçə yaralı sürünə-sürünə yanımıza gəldi. Oğlumla hərəmiz bir yaralını dalımıza alıb beşmərtəbəyə tərəf gətirdik. Oğlum Tofiq Hüseynovla harasa getdi. Bunuñla da onu itirdim. Səhər saat 4-də Xocalıdan çıxmaga məcbur oldum.

Oğlumu axtarmağa gedərkən Daxili İşlər Nazirliyi sistemində işləyən Bəxtiyar Aslanovla rastlaşdım. Ağır yaralı idı. Onu kürəyimdə Şelli kəndinə qədər gətirdim.

Ağdam qərargahında dedilər ki, gedirik meyit toplamağa. Mən də dəstəyə qosuldum. Dedilər ki, sən getmə, yaşlı adamsan, çətin olar. Təkid elədim. Əsgərandan keçib əhalinin ən çox qırıldığı yerə gəldik. Saysız-hesabsız meyit çöllərə səpələnmişdi. Hərbçi paltarında olan bir meyitin başını kəsib götürmüştülər. Meyitlərdən çoxunun baş dərisi soyulmuş, gözləri çıxarılmış, əl-qolu kəsilmişdi.

Dedilər ki, aralıda bir meyit də var. Gedib xərəyə qoyub gətirdik. Sonra məlum oldu ki, bu, Xocalı poçtunun işçisi Cavidin atası Ələkbər kişidir. Oğlum Natiqdən isə bu günə kimi bir səs-sorraq ala bilməmişəm.

Kərəm Əsgərov (şəhid atası): - Bizim Kosalar Sovetliyi Yuxarı Qarabağın şah yüksəkliyində yerləşirdi. Xocalının necə yandırıldıguna ürək ağrısı ilə baxırdıq. Bizim döyüşçülər çalışırdılar ki, Çayqovuşan istiqamətdən Balıca kəndinə, oradan isə Xocalıya köməyə getsinlər. Əfsuslar olsun ki, təpədən- dırnağa kimi silahlanmış cəlladlar bütün ərazini nəzarətdə saxlayırdılar. Həmin gecə qrad qurğusundan bir neçə dəfə atəş açsaq da, Xocalıya kömək etmək istəyimiz ürəyimizdə qaldı.

Mayın 8-də erməni-rus hərbi birləşmələri dörd istiqamətdən Kosalara hücuma keçdi. Canhəsən kəndindəki postlarımız müha-

sirəyə alınmışdı. Səhər saat 6-da əli silah tutanların hamısı qəfil-dən ayağa qalxaraq mühasirə halqasını yarı və düşməni geri oturtdı. Səkkiz saat davam edən amansız döyüşdə altı nəfər həlak oldu, 23 nəfər isə yaralandı.

Mayın 9-da döyüş-döyüş dağlara çəkildik. Azı 70 kilometrlik cəbhə xəttini göz bəbəyi kimi qoruyurduq. Gecə-gündüz çəkilən bütün əzab-əziyyət iyiyəsizlik ucbatından ugursuz sonluqla başa çatırdı. Şuşa ilə əlaqəmiz tamamilə kəsildi. Büyük ümidlə biz oradan kömək gözləyirdik, gəlmədi. Sonradan məlum oldu ki, Şuşa da işğal edilib. Bizim kənddə qalmağımız daha mümkün deyildi. Əlsiz-ayaqsız qocaları, körpələri çıxarmağa başladıq. Yuxarı Qarabağı axırıncı tərk edən Kosalar kəndi oldu...

Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması:

“Ermənilər Qaradağlı tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylək bağlı adlanan yerdə “silos” quyusuna töküb, üzərini torpaqladılar.” "...ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular."

“Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malibəylidə isə 12 nəfəri güllələdilər. Malibəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırıq”.

İ. Əliyev Xankəndində yerləşən höbsxanada 8 Qaradağlı sakinin acıdan öldüyünü vurğulayıb:

“Ermənilər fevalın 26-da Xocalını işğal edəndə Xankəndində

həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işgal olunub. Səhəri gün gözümüz qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".

Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətlialmlar haqda danışır:

"Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndindəki həbsxanada isə dişlərimi zorla çəkdilər". O, əsirlidə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyüünü və işgəncəyə məruz qaldığını deyib:

"Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər".

"Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdım ermənilər mənə demisdi".

O, Əliyevin sözlerinə görə, Qaradağının alınması əməliyyatına və orada baş verən qətlialmlara Ermənistənən sabiq prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxana-da yatarkən eşitdiyini söyləyib.

Ermənilərdən etiraflar

Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı - şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13

yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdır. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağızına soxdu. Daha sonra 13 yaşındaki türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdim, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımindan yazır:

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduğum. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işaret etdi ki, qorxmayıñ. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən kecdim".

"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (Türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, acliq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Son-

ra Tiqranyan familiyali bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

Xocalı faciəsi dünyanın gözü ilə

"...Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq ora getmək tək helikopterlə mümkün idi. Ermənilər Ağdamaya gedən yolu tutmuşdular. Azərbaycanın hökumət rəhbərləri qəti şəkildə inkar etsələr də, Xocalıda nəsə dəhşətli bir olayın baş verdiyi məlum idi. Vaxt itirmədən Londonun "Independent"indən Xyu Poupla Ağdamaya yola düşdü. Axırıncı dəfə Əliflə getmişdik orası. O deyirdi ki, son üç ayda ucqar kəndlərin hamısını ermənilər bir-bir işgal ediblər. Azərbaycanlıların əlində yalnız Xocalı ilə Şuşa qalıb ki, onların da arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər hökumət istəsə, Ağdamaya gedən yolu bir gündə açar.

Eşitdiklərimizə inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə birləşərək 25-i gecəsi Xocalı şəhərini Yer üzündən siliblər, yüzlərlə insanı qətlə yetiriblər. Sağ qalanların üz-gözləri cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səs-ləri çıxmırıldı. Raisa Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki, həyat yoldasını və kürəkənini onun gözləri qarşısında öldürüblər, qızı isə itkin düşüb. Yüzlərlə, bəlkə də min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşü ilə birgə bildirçin ovundakı kimi güllebaran edilmişdi. Cəsədlərin çoxu əlçatmadı yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzeyirdi. Bir gecədə min ölü? Bu, qeyri-mümkün kimi görünürdü. Lakin biz kiçicik araştırma aparandan sonra ölenlərin sayı barədə deyilənlərin həqiqət olduğunu gördük.

Ağdamda yerli dini rəhbər Sadiq Sadıqov siyahı ilə ölenlərin adını çəkərək göz yaşları tökürdü. Həmin gün itkin düşən və öldüyü güman edilən - ailəsi tamamilə məhv edilənləri çıxmaq şərtile 477 nəfər ölü var idi. Bunlar hələ Ağdamaya gətirilmişlər idi. "Röyter" agentliyinin müxbiri Elif Kaban sarsılıraq sanki ağlını itirmişdi. Həyat yoldaşım Hicran iflic olmuşdu. Fotoqraf Oleq Litvin huşsusluq halına düşmüştü. İnsanlar dəhşətli şeylər danışındı. Bir qrup insan ənənəyə uyğun olaraq ölüleri yuyub, kəfənləyib iri yük maşınlarına dolduraraq dəfn etmək üçün qəbiristanlığa daşıyırıldı. Bəzi meyitlərin başlarının dərisi soyulmuşdu, bədənlərinin müxtəlif hissələri kəsilmişdi.

Günortadan xeyli keçmiş kimsə dedi ki, Gəncədəki rus qarnizonundan kirayə edilmiş hərbi helikopter qırğını baş verdiyi sahə üzərinə uçuş edəcək. Biz bunu eşidən kimi hava limanına tərəf getdik. Amma uça bilmədik. Elə bu vaxt bir nəfər ağlaya-ağlaya məni qucaqladı: - Tomas, naş naçalnik, komandir Əlif - deyib hönkürdü. Məlum oldu ki, Əlif Hacıyevin komandanlıq etdiyi qırx nəfərlik dəstənin yalnız 10 üzvü sağ qalıb. Onlar dəhşətli gecədə baş verənləri - Əlifin ölüyü anı hissə-hissə danışındılar. Əlif qadın və uşaqları müdafiə edərkən başından aldığı gullə yarasından həlak olmuşdu, amma meyiti gəlib çıxmamışdı. Xocalıda yaşanan faciədən və Ağdamada baş verənlərdən dövlətin xəbəri yox idi. Rəsmilərdən Ağdamda yalnız parlamentin vitse-spikeri Tamerlan Qarayevi gördük. Yorulub əldən düşmüş bu adam Rusiya Daxili İşlər Nazirliyinin Stepanakertdə yerləşən 366-cı motoatıcı alayından fərarilik etmiş iki türkmen əsgərini dindirirdi. Onlar bir həftə əvvəl Xocalıya qaçıb gəlmişdilər. Danışqlardan məlum oldu ki, hücum edənlər yalnız ermənilər deyil, Sovet Ordusunun həbrçiləri də olub. Onlardan biri Ağaməhəmməd Mutif danışındı ki, erməni və rus zabitləri müsəlman olduğumuz üçün bizi döyürdülər, ona

görə də birtəhər qaca bildik... Bir sözlə, 1000 nəfərə qədər insannın ölümü ilə nəticələnən Sovet Ordusunun dəstəyi ilə Azərbaycan şəhərinə edilmiş erməni basqını.

Mən Bİ-Bİ-Sİ-nin Moskva müxbirinə qırğın haqqında məlumat verəndə: "Düşünürsən ki, Qarabağda bir hücum nəticəsində ölenlərin sayı dörd il ərzində bizim xəbər verdiyimiz ölenlərin sayından çoxdur? Bu, mümkün deyil, "Röyter"ə bax, onlar heç bir xəbər vermirlər", - deyə soruşdu. Doğrudan da, belə idi. Elif Kaban öz səyyar faks aparatı ilə məlumatları göndərməyinə baxmayaraq, efirə heç nə verilmirdi. Bakıdakı hökumət və KİV bizə yardım etmirdi. Biz Ağdamə xəbərlər əldə etmək üçün yollananda prezidentin nümayəndəsi iddia edirdi ki, Xocalının mübariz müdafiəçiləri ermənilərin hücumunu dəf ediblər və yalnız iki nəfər həlak olub.

Axırda "Vaşinqton Post"un Moskva bürosuna zəng edərək hadisə haqqında məlumat vermək istədiyimi bildirdim. Onlar çox məşğul olduqlarından məni dinləyə bilmədilər, yalnız Vaşinqton-da yerləşən xarici əlaqələr bölməsi ilə birləşdirildilər. Ölenlərin sayını onlara deyəndə mənə əsəbiləşərək bildirdilər ki, sən bu rəqəmi haradan bilirsən, axı rəsmi Bakı hələ də ölenlərin 2 nəfər olduğunu deyir. Erməni KİV-sində Azərbaycan tərəfinin güclü hücumu haqqında məlumat verilir. Niyə bu haqda sənin hesabatında heç nə yoxdur? Mənim deməyə sözüm qurtarmışdı. Onlara artıq heç nə deyə bilmirdim. Elə bu vaxt Ağdamda, mənim qaldığım hökumətin qonaq evindən təxminən 2 kilometr aralıya kristal tip-li raket düşdü və partladı. Bu hadisə baş verəndə mən Vaşinqton-la xəttə idim. Pəncərələr sına böküləndə qərara gəldik ki, nə qədər ki, biz də göyə sovrulmamışq, telefonla danışışı bitirək və zirzəmiyə düşək.

Xocalı haqqında verdiyim məlumat eksklüziv material kimi

fevralın 27-də "Vaşinqton Post" qəzetiñin daxili səhifələrində çap edildi. Bu məlumat məndən sonra Avropanın "London Sandey Tayms" qəzetiñin üz səhifəsində yer aldı. Bu o vaxt idi ki, beynəlxalq ictimaiyyət həlak olanların sayını hesablamaya və doğrudan da, dəhşətli bir hadisənin baş verdiyini təsdiq etməyə başlamışdılar. Qətlamin baş verdiyi sahəyə səfər edərək ölenlər haqqında sənədlərin yoxlanılması kimi xoş olmayan missiyani yerinə yetirən ilk qərbli müxbir "London Tayms"ın əməkdaşı Anatoli Litvin oldu. Ona kömək edən isə "Frontayn Nyus" qəzetiñin müxbiri, əziz dostum, peşəkar jurnalist Rori Pek idi. O, indi dünyasını dəyişib. Biz Ağdamı tərk etdiyimiz gecə "Frans-Press" agentliyinin bir müxbiri Ağdamə gələrək burada sakitliyin hökm sürdüyüünü xəbər vermişdi. Digər bir nanəcib müxbir isə Vəfa Quluzadənin etimadından istifadə edərək onun sözlərini kobud şəkildə təhrif etmişdi, mən buna çox pərt olmuşdum. Böhranın qızığın vaxtında Duqlas Kennedy - Robertin oğlu, Sankt-Peterburqdan olan DTK-ya işləyən tərcüməçi Ağdamda peyda oldu və fikirləşirdi ki, əylənmək üçün bir az cəbhə xəttində fırlana bilər. Lakin onu əmin etdikdən sonra ki, tərcüməçisi kütlə tərəfində öldürülə bilər, Kennedy mənim məsləhətimlə iki nəfər yerli cavan oğlanı özünə köməkçi götürdü. Lakin sonradan onların pulunu verməkdən bəyun qaçırdı.

Mən artıq Xocalıdaydım. Dərələrdə, təpələrdə, qar üzərində hələ xeyli meyit qalmışdı. Yəqin temperatur yüksələndə çürüməyə başlayacaqlar. Artıq ruhların dolaşlığı, yalqız, yeməyin, suyun və həyatın olmadığı şəhərdə, burada bütün adamlar öldürülmüşdü, öldürülmüşdü, öldürülmüşdü. Mən sadəcə, ağlamağa, ağlamağa, ağlamağa başladım. Bakıya çatanda az qala prezidentin mətbuat katibinin üstünə hücum çəkərək, hamının yanında onu yalançılıqda ittiham etdim. O, bundan narazı qalmışdı. Ona görə

də mənim erməni casusu olduğum və yanvarda Xocalıya göndərilərək dağıdılmış şəhərdə hərbi sərrin öyrənilməsi tapşırığı alındığım haqqında şayiələr yaydı. Bu iddialara görə məni hətta müvəqqəti saxlamışdilar da. Əlbəttə, əhvalım korlanmışdı.

Bunlar boş şeylərdi, ən dəhşətlisi o idi ki, Xocalıda bir yerdə çörək kəsdiyim dostum Əlif Hacıyev ölmüşdü. Onun həyat yoldaşı rus qızı Qala qalmışdı. O, Əlifsiz necə yaşayacağını düşünür, bundan dəhşətə gəlirdi. Bakıdakı hakim rejimin acgözlüyü və eybəcərliyi məni dəhşətə gətirmişdi. Axı, insanların bu vəziyyətə düşməsinə, sözlə ifadə edilə bilməyəcək bu faciənin yaşanmasına səbəb onlar idi.

Elə bu fikirlərlə sabahı gün Əlifin dəfnində iştirak etmək üçün Şəhidlər xiyabanına yollandım. Mən bu qəbiristanlığı əvvəllər də ziyarət etmişdim, amma indi fərqli ziyarət idi. İndi bura yas üçün gəlmişdim. O zaman mən gələndə burada üçüncü sıra yox idi, sonralar bu sıra böyüyəcək, çıxalacaqdı. Əlifin qəbri 127-ci idi. Cənazəni yük maşınından düşürdüler. Mən cənazəni çıxnındə daşyanlara qoşuldum və onu qəbirlərin sırasına qədər gətirdim. Adətlərinə uyğun din xadimi fatihə verdi, mən sarsılmışdım, artıq Əlif yox idi...

Sonra Şəhidlər xiyabanında daha böyük dəfn prosesi başladı. İnsan axını Əlifin qəbri yanında qazılmış digər qəbirlərə də yaxınlaşdı. Bu, cərgədəki sonuncu yer idi. Sonra yenə cərgələr başlayacaqdı, artıq yeni cərgələrin ilk qəbrini Qara Bağçadan, Qarabağ adlı dəhşətli yerdən gətiriləcək meyiti gözləmədən qazmağa başlamışdilar. Tezliklə daha çox cavan adam burada uzanacaq və onların sayı Xocalıda öldürünlərin sayını ötüb keçəcəkdir. 25 və 26 fevralda baş verənlər isə Qarabağın, Qara Bağçanın davam etməkdə olan ölüm və dağıntı siyahısının qəmlili statistikasında sadəcə bir detala çevriləcəkdir.

And içdim ki, Əlifi və adlarını bilmədiyim, amma sifətləri yaddaşımı həkk olunmuş başqa insanları heç vaxt unutmayacağam. Bəli, mən Xocalını unutmayacağam. Bu kiçik, uzaq bir şəhər idi. İndi ölü şəhərdir.

Məqalənin ixtisarla götürüldüyü mənbə: "Xocalı soyqırımı: Milyon imza bir tələb", Bakı, 2007.

*Tomas QOLTS,
yazıçı-jurnalist (ABŞ)*

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistən Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda töredilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdır. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrədə genosid və etnik təmizləmə hadisələri baş vermişdir. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarçısında cavab verməli olacaqlar.

BEYNƏLXALQ HÜQUQ NORMALARI XOCALIDA SOYQIRIMININ HƏYATA KEÇİRİLDİYİNİ BİRMƏNALI TƏSDİQLƏYİR

Keçmişini unudanların, onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibret dərsidir. Azərbaycanın çağdaş tarihində də unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq, onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddasdan silinməyəcəkdir. Erməni faşizminin xislətini, gerçək məhiyyətini çılpaklıqlı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə amansız cinayətə rəvac vermiş ermənilər dünyanın ən əzazil, qəddar və qaniqən milləti olduqlarını, terroru dövlət siyasetinə çevirdiklərini bir daha təsdiq etmişlər.

Tarixi faktlar təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistən" xülyası ilə yaşayan ermənilər müəyyən xarici havadarlarının köməyilə müxtəlif dönləmlərdə azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyaseti həyata keçirmiş, etnik təmizləmə siyaseti aparmışlar. Bir sıra dövlətlərin hakm dairələri tərəfindən himayə olunan bu mənfur siyaset çar Rusiyası və Sovet hakimiyyəti dövründə də ardıcıl şəkildə davam etdiilmiş, SSRİ-nin süqutu prosesi azərbaycanlıların doğma torpaqlarından qovulması, qacqın və məcburi köçkünə çevrilmesi, kütləvi qırğınlarda müşayiət olunmuşdur. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistən" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasetinin nəticələrini bütövlük-

də milyondan çox azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.

Xocalıda törədilmiş amansız qətiam isə neinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmış genosid aktı idi.

Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqlarda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz genosid (soyqırımı) niyyətinin dayandığını aşkar surətdə üzə çıxarıır. Genosid cinayəti üçün xüsusi niyyətin olması zəruri şərt sayılır və bu dəhşətli akt hökmən milli, etnik, irqi, dini qruplara qarşı yönəlməlidir. Bu hüquqi müstəvidən yanaşlıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərkədən əl atmış, misli görünməmiş qətiam törətmışlər.

Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırım cinayəti kimi tövşifi üçün kifayət qədər ciddi əsaslar verir. Ümumiyyətlə, ilk dəfə Nürnberg Hərbi Tribunalının nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Orada soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir.

BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla ən ağır beynəlxalq cinayət sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmış bu cinayət hərəkətlərinə deyilir: **birincisi**, həmin qrupun üzvlərinin öldürülməsi; **ikincisi**, onların sıkəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; **üçüncüsü**, hər hansı qrupa onun qəsdən tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; **dördüncüsü**, həmin qrupda doğumun qarşısını almağa yönəlmış tədbirlərin həyata keçirilməsi; **beşinci**, azyaşlı uşaqların bir insan qrupundan alınib başqasına verilməsi. Bunlardan hansısa bir hadisənin soyqırımı kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından, Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.

Soyqırımı - beynəlxalq hüququn qəbul edilmiş ümumi princip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adəti ənənələri, bir sözlə, yaşam tərzi olan milli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin müxtəlifliyinin itirilməsinə beynəlxalq nizamlama qanuna uyğunluqlarının əsaslarının sarsılmasına götərib çıxara bilər. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il qəbul etdiyi ümumdünya insan hüquqları bəyannaməsində qeyd olunmuşdur. **Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır**. Heç kəs insan

ləyaqətini alçaldan alçaq, qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq subyekti hesab olunur. İnsanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar.

XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımıının məhz azərbaycanlı milli qrupuna qarşı yönəldiyi inkar olunmaz faktıdır və bu da ermənilərin qeyri-insani davranışlarını genosid (soyqırımı) üçün ciddi hüquqi əsaslar verir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minmiş "Genosid cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında" Konvensiyaya əsaslıqla yönəlmış bu qeyri-humanist aktın hüquqi əsasları təsbit olunmuşdur.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq prinsiplərinə məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla məhdudlaşdır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə oan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüslərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, sıkəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs tövərtmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların represiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin

Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar saygısızlıq nümayiş etdirmişlər. Ermənistən silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. 1996-ci il fevralın 24-də xocalılarla görüşən ulu öndərimiz Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulamışdır:

Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır.

Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəşbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilmişdir. Ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə süküd dəqiqliyi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirləri də xüsusi vurğulamaq lazımdır. "Vətəndaşlarımız, soydaşlarımız unutmama-

lidir ki, erməni millətçilərinin antiazərbaycan təbliğatı getdikcə genişlənir, mənfur formalarda davam etdirilir. Ermənilər ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurur, məkrli siyaset aparırlar. Buna görə də biz belə iedoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik", - deyən cənab İlham Əliyev Ermənistən təcavüzü nəticəsində xalqımızın üzləşdiyi faciələri real faktlarla dünya ictimaiyyətinə çatdırılmasını Xarici İşlər Nazirliyinin, xaricdəki diplomatik korpuslarımızın və diasporumuzun qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirmişdir.

Xocalı soyqırımı beynəlxalq cinayətdir. Beynəlxalq cinayət ayrı-ayrı dövlətlərin hüquq və qanun mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud və kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq elmində "beynəlxalq cinayət" və "beynəlxalq xarakterli cinayət" kateqoriyaları fərqləndirilir. Soyqırımlı cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış Beynəlxalq Hərbi tribunalların (Nürnberg və Tokio) nizamnaməsində ifadə olunmuşdur.

Xocalı soyqırımının beynəlxalq cinayət kimi hüquqi əsasları. Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsiyi üçün hüquqi əsaslar aşağıdakılardır hesab olunmalıdır:

1. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) sayılı qətnaməsi ilə qəbul edilmiş soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir);

2. Nürnberg Hərbi Tribunallarının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırım cinayəti göstərilməsi də, həmin cinayə-

ti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur);

3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə 74);

4. Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə. 1);

5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad.6);

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad.103);

7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıları-nın soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı.

Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri. Beynəlxalq hüquq soyqırım cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir:

1. Soyqırım cinayəti törətmış şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.

2. Soyqırım cinayətinin təkcə icraçıları deyil, soyqırım törətməyə sui-qəsd, soyqırıma birbaşa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımda iştirak etmək də cinayət məsuliyyəti doğurur.

3. Soyqırım cinayəti törətmış şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.

4. Soyqırım cinayətini törətməkdə əmrin icrası istinad edilən şəxsi cinayət məsuliyyətindən azad etmir.

5. Soyqırım cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır.

6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinə cəlbətmə müddətləri tətbiq edilmir.

7. Soyqırım cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir.

8. Soyqırım cinayətini törətmış şəxslər cinayət məsuliyyəti-nə cəlb olunmaq üçün tələb edən dövlətə verilməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş bir sıra cinayətlər onların törədildiyi dövrdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində beynəlxalq cinayət kimi ifadəsini tapmışdı. Lakin bu, heç də həmin cinayəti törədən şəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünkü yuxarıda qeyd olunan beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəə artıq Beynəlxalq Birlik tərəfindən qəbul edilmiş və beynəlxalq hüququn adət norması kimi fəaliyyət göstərir. Ona görə də azərbaycanlılara münasibətdə törədilmiş vəhşiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq prinsiplərinə müvafiq olaraq beynəlxalq cinayət kimi tanınmış və həmin cinayət əməllərinə görə heç nə həmin cinayəti törətmış şəxsləri cinayət məsuliyyətindən azad edə bilməz.

Məhz elə buna görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət törətmış şəxslərin tələb olunması və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əslaslara söykənərək soyqırım cinayəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmış şəxslərin axtarılıb tapılması, tələb olunması və mühakimə edilməsi istiqamətində iş aparılmalıdır.

İkinci Dünya müharibəsi zamanı törədilmiş Xatin faciəsi, Xoloost qırğını, Xirosima və Naqasaki fəlakətlərini, eləcə də bir sıra digər dəhşətli hadisələri Xocalı faciəsi ilə müqayisə etmək üçün, əvvəlcə bu hadisənin şahidi olmuş **Fransız jurnalisti Can iv Juistin** yazdıqlarına diqqəti cəlb etmək istəyirəm: "Mən qəddarlıq haqqında çox eşitmışəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ölüb keçiblər.

Leonid Kravets - hərbi təyyarəçi, mayor: "Fevralın 26-da

mən Stepanakertdən yaralıları çıxarıb Əsgəran darvazasından geri qayıdırdım. Aşağıda gözümə nəsə tünd ləkələr dəydi. Bir-dən bortmexanik qışqırdı: "Baxın, orada qadınlar, uşaqlar gör-nə günə düşüblər". Gözəyəri saydıq. Yoxuşa səpələşmiş iki yü-zə yaxın meyitin arasında əlisilahlılar gəzişirdilər.

Təcili ora uçduq və meyitləri götürməyə cəhd etdik. Hər ya-na səpələnmiş qadın, qoca, uşaq meyitləri adamı sarsıldırdı. Yerli milis kapitanı da bizimlə idи. Meyitlərin arasında başı ya-rılmış dörd yaşlı oğlunu görəndə dəli oldu... Bizi atəşə tutma-mışdan imkan tapıb bir neçə meyiti götürə bildik".

V.Belix - "İzvestiya" qəzetinin müxbiri: "Vaxtaşırı Ağdama diri girovlarla dəyişdirilmiş azərbaycanlıların meyitləri gətirilir. Belə şeyi dəhşətli yuxuda da görmək mümkün deyil, desilmiş gözlər, kəsilmiş başlar, qulaqlar, doğram-doğram olmuş bədənlər kəndirlə bir-birinə sarınaraq zirehli maşının arxasında sü-rükənləmiş çıl-çılpaq meyitlər, vəhşiliyin həddi-hüdudu yoxdur".

Vladimir Savelyev - 02270 sayılı hərbi hissədə əks-kəşfiyyatın rəisi: Onun "məxfi-arayış"ında deyilir ki, azərbaycanlı meyitləri qalaqlanan çalaların ətrafında axşamlar itlərin və çapqal-ların səs-küyündən, dartsımlarından qulaq tutulur, adam vahim-mələnirdi.

Karabelnikov İ - rus zabiti: "Birinci batalyonun qərargah rəisi, mayor Abram Çitçyan 13 nəfərlik Babayevlər ailəsini gül-lədən keçirib. Buna görə ona Fransa erməni diasporu tərəfindən 150 min dollar pul və ən böyük təltif sayılan "Kilsə mükafatı" verilib".

Xocalı soyqırımı zamanı yol verilmiş zorakılıq əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanları tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədil-

məsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Erməni qəsbkarlarının vəhşilik və vanda-lizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xa-tın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirməli, insanlığa qarşı törədilən bu cinayət öz layiqli qiymətini almali-dır.

ABŞ Konqresində Indiana Ştatının təmsilçisi, Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, konqresmen Den Bartonun Nümayəndələr Palatasında çıxış edərək, Konqresi Xocalı soy-qırımı tanımağa çağırması artıq Amerika ictimaiyyətinin də erməni vəhşiliklərindən xəbərdar olması və insan hüquqlarının kobudcasına pozulması ilə müşayiət olunan qəddarlığa son qo-yulması istəyindən xəbər verir.

Konqresmen Xocalı şəhərində ermənilər tərəfində insanlı-ğā xas olmayan qəddarlıqla qadın, uşaq və yaşlıların qətlə yeti-rilməsi, cəsədlərin belə təhqir olunması faktlarını həmkarları-nın diqqətinə çatdırmış, daha sonra ABŞ Konqresinin Xocalı soyqırımını tanımaqla beynəlxalq ictimaiyyətin uzun illərdən bəri bu məsələ ilə bağlı sükut buzunu qıracağına əmin olduğunu qeyd etmişdir.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə po-zulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işgalçi əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır.

Bir daha böyük ümidiylərə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və dünya xalqlarına müraciət edərək Azərbay-cana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror si-yasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son

qoyulacağına, bu ağrılı münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, qaçqına və məcburi köçkünləçəvrilmiş yüz minlərlə soydaşımızın öz yurdlarına dönəcəyinə, onların konstitusision hüquqlarının bərpa ediləcəyinə inanırıq.

Ümid edirik ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək, ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımı törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb ediləcək, işgalçı Ermənistən dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacaqdır.

BMT-nin və Avropa Şurasının üzvü olan Azərbaycan vətəndaş cəmiyyətinin, vətəndaş hüquqlarının dolğun təminatına yönəlmış, demokratik inkişaf yolunu seçmiş, beynəlxalq konvensiyalara və qanunlara riayət edən nüfuzlu qurumlara hörmətlə yanaşan hüquqi, sivil dövlətdir. Həmin qurumlar tərəfindən isə ölkələrlə münasibətdə ayrı-seçkiliyə, ikili standartlara yol verilməməlidir.

Cənab prezident İlham Əliyev tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror aktları, soyqırım törədildiyini, yüz minlərlə azərbaycanının kütləvi surətdə qətlə yetirildiyini, öz torpaqlarından deportasiya olunduğunu dünya ölkələrinin diqqətinə çatdırmışdır. O, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının ölkəmizə qarşı ermənilər tərəfindən aparılan çirkin siyasetin davamı, əsl genosid aktı olduğunu söyləmişdir.

Ermənilər azərbaycanlılara qarşı Azərbaycan ərazisində zaman-zaman dəhşətli soyqırımlar, qəllər törədiblər. Lakin onlar tarixi saxtalaşdıraraq bunu erməni soyqırımı kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar. Bu dəhşətləri həyata keçirən

ermənilər nəinki özlərinin törətdikləri qanlı cinayətləri uzun müddət ört-basdır edə biliblər. Tamamilə əks mövqedən çıxış edərək guya özlərinin soyqırıma məruz qaldıqlarını iddia edirlər, hətta bəzi hallarda bir sıra ölkələrdə müxtəlif səbəblər üzündən tarixi saxtalaşdırmağa, əsl həqiqəti gizlətməyə nail ola biliblər. Aşkar edilmiş Quba məzarlığı ilə bağlı erməni qəddarlığını sübut edən faktları bütün dünya ölkələrinin parlamentlərinə, xüsusilə erməni təbliğatına uyaraq erməni soyqırımı barədə qərarlar qəbul etmiş dövlətlərə göndərmək lazımdır.

ERMƏNİSTANIN BEYNƏLXALQ HUMANİTAR HÜQUQUN NORMA VƏ PRİNSİPLƏRİNİ KOBUDCASINA POZDUĞUNU TARİXİ FAKLTLAR DA TƏSDİQLƏYİR

Yaxın keçmişdə, 1988-ci ildə ermənilər azərbaycanlılara qarşı növbəti işgalçılıq siyasətini, soyqırımı, hərbi təcavüzü həyata keçirmişlər. Bəşər tarixində törədilməyən və analoqu olmayan cinayətləri, etnik təmizləmə, soyqırım, vandalizm aktları törətmış, azərbaycanlıların tarixi ərazilərindən izini silməyə, itirməyə çalışmışdır. Ermənistən bu gün ərazisi beynəlxalq təşkilatlar tərəfindən tanınan, qəbul edilən ərazimizin 20 faizini işğal etmiş, həmin ərazilərdə vəhşiliklər törətmışlər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun məlumatına görə, Ermənistən Azərbaycan torpaqlarını işğal edərkən qarşısına qoyduğu ən “başlıca məqsədi”ni Dağlıq Qarabağı və ətraf əraziləri azərbaycanlılardan “təmizləmək” olmuşdur. Bu məqsədlə onlar işgalçı ordunun əlindən qaçıb qurtara bilməyənləri qəddarlıqla qətlə yetirmiş, bir hissəsini isə əsir və girov götürərək, faşizmin vaxtilə əsirlərə yaratdığı şərtlərdən daha ağır vəziyyətdə saxlamışlar.

Ermənistən müharibə zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu danılmaz tarixi faktlar da təsdiqləyir. 1993-cü ilin aprel ayının 1-də Ermənistən silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistən Vardenis rayonundakı radiostansiyadan (“QSM-7”) Kəlbəcər döyüş bölgə-

sindəki radiostansiyaya (“Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdi. Əmrədə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Ermənilərin bunda məqsədi azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərini həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək idi. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışçıları Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ləntə alınmışdır.

Ermənilər əsir və girov götürdükləri Azərbaycan vətəndaşlarına olmazın əzab və işgəncələr verməklə yanaşı, onları qətlə yetirməkdən də çəkinməmişlər. 16 fevral 1994-cü ildə Ermənistən Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı isə Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derrik Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş, əsirlərin guya “qaçmağa cəhd edərkən öldürülməsi” fikrini rədd etmişdir.

Dövlət Komissiyasında ermənilər tərəfindən törədilmiş bu cür vəhşilikləri təsdiq edən yüzlərlə fakt toplanmışdır.

Ümumən 1988-2007-ci illər ərzində 1390 Azərbaycan vətəndaşı erməni əsir-girovluğundan azad edilmişdir. Onlardan 167 nəfəri uşaq, 342 nəfəri qadın, 288 nəfəri isə qocalar olmuşdur. Qeyd olunan 1390 nəfərdən yalnız 24 nəfəri törətdikləri

konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmişdir. Əsir və girovluq dövründə Ermənistanın xüsusi xidmət orqanları tərəfindən məcburiyyət qarşısında məxfi əməkdaşlığı cəlb edilmiş 100-dən çox şəxs isə qayıtdıqdan sonra bu faktı etiraf etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmamışdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun tərtib etdiyi sənədlərdən məlum olur ki, qeyd olunan illərdə ermənilər əsirlərin bir qrupunu azərbaycanlı evlərini sökmək, meyitləri yandırmaq, daşımaq və basdırmaq, vəhşiliklərin başqa izlərini itirmək və əsirlərin daxili üzvlərindən köçürmə (transplantasiya) əməliyyatlarında istifadə etmək və ya satmaq, atom stansiyasında və digər təhlükəli sahələrdə işlətmək, üzərlərində bioloji eksperimentlər aparmaq və bir çox başqa məqsədlərlə hələ də gizli saxlanılaraq istifadə edirlər. Bir çox hallarda ermənilər vahimə yaratmaq məqsədilə işgəncələri qəsdən digər əsirlərin gözü qarşısında vermişlər.

Onlardan bəzilərini beynəlxalq təşkilatların, xüsusən də xərici ölkələrdən gələn cəmiyyətlərin, jurnalistlərin və digər humanitar birləşmələrin siyahılarına düşdüklərinə, yaxud erməni əsirləri ilə dəyişdirmə yolu ilə Azərbaycana qaytarmaq mümkün olmuşdur.

Əsirlikdə olmuş yüzlərlə vətəndaşın yazılı ifadələrindən bir qrupunu oxuculara çatdırmağı lazımlı bilirəm:

Rauf Qafarov: - Şuşa qəbiristanlığında bir dənə də olsun mərmər daşı görmədim. Qəbirlərin demək olar ki, hamısı dağıdılmışdı.

Pənah Quliyev: - Ağdam şəhərində inşaat materiallarının və qəbiristanlıqdan qara mərmər daşların sökülməsində işlədilirdim.

Kamal Heydərov: - Daşlığımız uşaqların meyitlərini də yarib ürəklərini götürmüştülər.

Xaləddin Rəhimov: - Bizə yeməyi it üçün nəzərdə tutulmuş qablardada it kimi yemək şərti ilə verirdilər.

Şəmsi Şixəliyev: - Digər kameralardan qadın və qızlarımızın "Allah!" deyə qışqırıldıqlarını, haray çəkərək kömək istədiklərini eşidəndə özümü öldürməyə çalışırdım.

İsrail İsmayılov: - Məni su qızdırmaq üçün olan böyük çəndə saxlayırdılar. Sonra dəstəyə qatdılar və içərimizdən xeyli əsiri seçərək atom stansiyasında işlətmək üçün apardılar.

Girov götürülərkən **3 yaşı olan Şövqi Əliyevin** qol sümüyü erməni "həkimləri" tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük sıkəst olmuşdur.

Arzu Hacıyevaya erməni "həkimi" Aida Serobyan eksperiment məqsədi ilə naməlum tərkibli dərmanlar vurmuşdur. Nəticədə o ömürlük sıkəst qalmışdır.

Ermənilər 15 yaşlı girov **Nəzakət Məmmədovanın** gözləri qarşısında atasına dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası dözməyərək psixi xəstə olmuş, qızın özünü isə 4 min rus rubluna Azərbaycandakı qohumlarına satmışlar.

Xəstəlik yaranmaması və izlərin itirilməsi üçün coxsayılı meyitlərin yandırılmasının şahidləri vardır.

Yuxarıda qeyd olunan hadisə və işgalların həyata keçirilməsinə şəxsən L.Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan (prezidentlikdən əvvəl) və Ermənistanın indiki müdafiə naziri Seyran Ohanyan tərəfindən rəhbərlik edilmişdir (8-27).

AZƏRBAYCANIN APARDIĞI MÜBARİZƏ HAQQ-ƏDALƏT MÜBARİZƏSİDİR

Keçmişini unudanı gələcək topa-tüfəngə tutar, - deyiblər. Tarix boyu unutqanlığımız bizə baha başa gəlib. Zaman-zaman itirmişik, itkilərimizə yansaq da, onu yenidən təkrarlamışiq, yenidən həmin səhvləri təkrar etmişik. Vaxtilə Göyçəni də, Zəngəzur mahalını da beləcə bağışlamışiq. Vətən, torpaq niskili bizi içün-için göynətsə də, sovet rejiminin "bir ailənin üzvüyü" prinsipindən kənara çıxa bilməmişik. Dəfələrlə, təkcə bir əsrədə dörd dəfə, soydaşlarımız öz doğma, dədə-baba ocaqlarından, ev-eşiklərindən deportasiyaya məruz qalıblar.

İrəvanda soydaşlarımıza divan tutublarsa, biz isə onlara "gözün üstə qaşın var" - deməmişik. Bir balaca xətirlərinə dəyən olubsa, həmin andaca havadarları tapılıb. Vaxtı ilə Azərbaycan KP MK-da işləyən bir nəfərin müsahibəsində deyilirdi ki, Mirzəfər Bağırov birinci katib olanda bir erməni qadınını (MK-nin adı işçisi olub) işdən çıxarmışdı. Moskvadan Mikoyan Bağırova zəng vuraraq: "Sən orada milli ayrı-seçkilik edirsən", - deyə etirazını bildirmişdi. Həmişə belə olub və Qarabağın erməniləşməsi siyasetini də, necə deyərlər, burnumuzun ucunu da görməmişik. Gevorkov kimilər uzun müddət Qarabağa rəhbərlik edib, sözün əsl mənasında, şovinist siyaseti aparıb, azərbaycanlıları daim gözümçixdiya salıb...

Zaman göstərdi ki, erməniləşmə siyaseti bizə çox baha başa gəldi. Ayılarda bircə onun şahidi olduq ki, evimizin yuxarı bəşində əyləşdirdiyimiz "qonaq" evimizi əlimizdən almaq isteyir. Elə də oldu. Azərbaycanın cənnət guşəsi sayılan Qarabağ ermənilər tərəfindən işgal olundu.

Azərbaycan Prezidenti bütün siyasi və diplomatik vasitələrdən istifadə edərək, problemin konstruktiv həllinə çalışdığını aydın və birmənalı şəkildə dünya ictimaiyyətinə nümayiş etdirir. "Nə vaxt Azərbaycanın işgal olunmuş torpaqları düşmən tapdağından qurtaracaq, məcburi köçkünlərimiz öz isti ocaqlarına qayıdacaq, bax onda Dağlıq Qarabağın statusuna baxılacaq", - söyləyən ölkə başçısı həmişə Azərbaycanın mövqeyinin beynəlxalq hüquq normalarına əsaslandığını, apardığımız mübarizənin haqq və ədalətli olduğunu söyləmişdir. Ermənistən isə konstruktiv danışqlardan boyun qaçırması, işgalçılıq siyasetini durmadan davam etdirməsi beynəlxalq təşkilatların, bir sözlə, bütün dönyanın diqqətindən yayınmr. Münaqişə ilə bağlı məsələnin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınması, Avropa Şurasının 2005-ci il yanvar sessiyasında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul edilən qətnamədə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işgal olunma faktının təsdiqlənməsi, eyni zamanda, BMT-nin Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi tələbinin səslənməsi Azərbaycan diplomatiyasının xarici siyaset sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərindən sayıla bilər. Mənfur düşmənlərimiz həmişə bizi provakasiyalara çəksə də, Azərbaycan xalqı sülh tərəfdarı olmuş və bu problemi sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirmişdir. Azərbaycan Prezidenti də həmişə öz xalqının fikir və mövqeyini nəzərə almışdır. Dəfələrlə ən yüksək səviyyəli görüşlərində Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər, - söyləməklə prinsipial mövqedə olmasını bir daha sübut etmişdir. Amma çox təəssüf ki, Ermənistən qeyri-konstruktiv

mövqeyi, danışıqların hər dəfə bir bəhanə ilə yarımcıq kəsilməsi, həmin ölkənin prezidentlərinin qeyri-ciddi mövqeyi bu məsələnin sülh yolu ilə həllinə imkan vermir. Bütün bunlar dünya ictimaiyyətinin, xüsusilə bu məsələdə maraqlı tərəf kimi çıxış edən dünyanın aparıcı dövlətlərinin də ümidi lərini puça çıxarır. Aydındır ki, bu münaqişə indi təkcə Azərbaycan və erməni xalqının problemi deyil, beynəlxalq ictimaiyyətin problemi olmuşdur.

Əslində heç bir ölkə tərəfindən müstəqil respublika kimi qəbul edilməyən Dağlıq Qarabağ artıq dünya birliyində müstəqil respublika kimi yox, Azərbaycanın tərkib hissəsi kimi tanınır və belə qəbul olunur. Odur ki, bu vaxta kimi Dağlıq Qarabağda keçirilən bütün seçkilər beynəlxalq qurumlar tərəfindən tanınmayıb. Dünyanın super dövlətləri - ABŞ, Fransa kimi, NATO, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlari birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyüնə hörmətlə yanaşmış, Dağlıq Qarabağ münaqişəsini ATƏT-in Minsk qrupu çərçivəsində, sülh yolu ilə həlli prosesini dəstəklədiklərini bəyan etmişlər. Separatçıların Dağlıq Qarabağda bu günədək keçirdikləri bütün seçkilər dünyanın gülüş hədəfinə çevrilmiş, sanki bir uşaq oyunu kimi qəbul olunmuşdur. ABŞ-in Dövlət Departamenti dəfələrlə belə bir bəyanatla çıxış etmişdir: "Birləşmiş Ştatlar "Dağlıq Qarabağ Respublikası"nı və orada keçirilən "seçkilər"i tanımir, Azərbaycanın ərazi bütövlüyüնə hörmətlə yanaşır". Həmçinin İslam Konfransı Təşkilatı da bəyanat yaymışdır ki, Azərbaycanın Ermənistan tərəfinə işgal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma seçkilər beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulmasıdır, davam edən sülh danışıqlarına əngel törədir. Bu səbəbdən seçki və onun nəticələri heç bir hüquqi qüv-

vəyə malik deyildir.

Bunlar göstərir ki, bütün dünya Dağlıq Qarabağ bölgəsini və onun ətrafında baş verən münaqişənin Azərbaycanın ərazi bütövlüyüնə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı səviyyəsində yanaşır.

İndi Azərbaycan təkcə iqtisadi göstəricilərinin artımına deyil, hərbi qüdrətinin möhkəmlənməsinə çalışır. Qüdrətli ordusu olan ölkə heç vaxt basılmaz. Əgər sabah lazımlı gəlsə, işgal olunmuş torpaqlarımızı ordumuzun gücü ilə azad etməyə qadir olmalıdır. Gec-tez məcburi köçkünlərimiz öz doğma yurdlarına, isti od-ocaqlarına qayıtmalıdır. Mənfur qonşular Azərbaycan torpağında yeni erməni dövləti yaratmaq fikrindən əl çəkməli, dünya birliyinin fikrinə hörmətsiz münasibətə birdəfəlik son qoymalıdır.

Bu, həm də ümumilikdə xalqımızın fikridir. Bizim heç vaxt özgə torpağında, var-dövlətində gözümüz olmayıb. Tarix boyu parçalanmaya, yersiz hücumlara, haqsızlığa düşər olmuşuq. Zaman-zaman kəsilə-kəsilə sərhədlərimiz 114 min kv.kmdən 86,5 kv.km-ə endirilib. Ürəyimizin yumşaqlığı, qəlbimizin genişliyi həmişə başımıza bəla olub. Dünya qarşısında ağlaya-ağlaya özlərini rəzil, yazılıq göstərən ermənilərə öz torpağımızda yer verib onları dövlət elədik. Ancaq çox təəssülər olsun ki, onların heç vaxt məkrli niyyətlərini, Xəzər-Qara dəniz əhatəsində qurmaq istədikləri dövlət xülyasını anlamamışıq, gec də olsa, anladıq. Nəhayət, anladıq ki, torpaq, vətən yada etibar ediləsi deyil, onu özümüz, özü də göz bəbəyimiz kimi qorunmalıyıq...

Deyirlər haqq nazilsə də, heç vaxt üzülməyib. Bu gün Azərbaycanın apardığı mübarizə haqq-ədalət mübarizəsidir. Gec-tez qalibiyyət bizimlə olacaq. Bəlkə də, bu münaqişənin bitəcəyi tarixi söyləmək çox çətindir, ancaq da mübarizənin qələbə ilə

başa çatacağı gün heç də uzaqda deyil. Alqışlanmalıdır ki, indi Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Məlum olduğu kimi, bəzi hərbi avadanlıqların istehsalına öz ölkəmizdə başlanılacaqdır. Odur ki, Azərbaycanın sürətlə inkişafından qorxuya düşən ermənilər istənilən anda daxili sabitliyimizin pozulmasına cidd-cəhdələ çalışır, dünya dövlətləri qarşısında Azərbaycanı gözdən salmağa, ölkəmizə siyasi təzyiqlər göstərməyə çalışırlar. Lakin bu cəhdlər boşça çıxır, düşmənlərimizin xarici havadarlarının da ətəklərindən əlləri üzülür, özləri güllünc vəziyyətdə qalırlar. Tarix boyu güclü ordu, möhkəm sərhədi olan ölkə yağı düşmən tapdağında qalmayıb. İndi Azərbaycanın güclü orduya ehtiyacı var. Ərazisinin 20 faizi işgal altında olması, 1 milyondan çox vətəndaşının öz ata-baba yurdun dan didərgin düşməsi deməyə əsas verir ki, ölkədə ordu quruculuğuna böyük diqqət yetirilməsi çox vacibdir. Möhtərəm İlham Əliyev bütün bu amilləri nəzərə alaraq, həmişə ordu quruculuğu məsələsini vacib bir məsələ kimi ön plana çekmişdir.

Bir daha əminliklə deməliyik ki, işgal altında olan torpaqlarımız cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olacaq, Azərbaycan tam şəkildə öz suverenliyinə, ərazi bütövlüyünə nail olacaqdır.

Xalqımız üçün ən ağır problem olan Ermənistən-Azərbaycan-Dağlıq Qarabağ problemi ölkə prezidentini daim narahat edir. Mövcud vəziyyətlə barışmayan İlham Əliyev özünün möhkəm və qətiyyətli mövqeyini də ortaya qoyur: "Heç kəsə sirr deyil ki, iqtisadi cəhətdən zəif ölkələrdə güclü ordu olmur. Yalnız iqtisadi cəhətdən güclü olan ölkələr güclü orduya malik olurlar. Bizim də vəzifəmiz budur. Biz ölkəmizi gücləndirəcək, zənginləşdirəcəyik. Ölkəmiz sürətlə inkişaf edəcək və yaranmış iqtisadi potensial, o cümlədən bəlkə də, ilk növbədə, ordu

quruculuğuna sərf olunacaqdır.

Daha sonra prezident demişdir:

"Orduya ayrılan xərclər hər il artır. Büdcədə nəzərdə tutulmuş xərclər artır. Bundan sonra da orduya ayrılan vəsaitlər artacaqdır. Azərbaycanın iqtisadi potensialı güclənir. Ölkə zəngin ölkəyə çevriləcəkdir. Əlbəttə, bütün başqa sahələrlə yanaşı, ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Biz öz ordu, hərbi potensialımızı gücləndirməliyik. Artıq bu istiqamətdə çox önemli addımlar atılır.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə çox önemli, demək olar ki, həlliədici addımlar atılmışdır. Bu siyaset bundan sonra da davam etdiriləcəkdir. Bizim ordu istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Amma biz istəyirik ki, ordumuz daha da güclü olsun. Ordu da xidmət edən zabitlərin, əsgərlərin şəraitini daha da yaxşı olsun. Orduya qayğı var və bundan sonra da olacaqdır".

Azərbaycanda hər hansı məsələlərin müzakirəsi zamanı İlham Əliyev faktoruna müraciət olunur. Həm ölkə prezidenti, həm də ziyalı, vətəndən kimi. Bu faktor Azərbaycanın ictimai-siyasi həyatında İlham Əliyevə istinad edənlərin sayını günbəgün artırır. Təbii ki, bütün bunlar Heydər Əliyev siyasetinin davamının təntənəsidir.

İstifadə olunmuş ədəbiyyat

1. Геродот. История в 9 книгах. Москва - 2004 г.
2. Страбон. География в 17-и книгах "Наука" - 1964 г.
3. И.М. Дьяконов. История Мидии. Москва - 1956 г.
4. Илгар Алиев. История Мидии. Баку - 1960 г.
5. Сабир Асадов, Исрафил Мамедов Терроризм, причина и следствие. Баку - 2001 г.
6. "Qarabağnamələr". Birinci kitab. Bakı, 1988
7. "Qarabağnamələr". Birinci kitab. Bakı, 1989
8. Z.Bünyadov, B.Yusifov. "Azərbaycan tarixi". Bakı, 1994
9. Yaqub Mahmudov. "Azərbaycan" qəzeti, 31 mart 2007-ci il.
10. Samuel A.Uimz. "Ermənistən terrorçu xristian ölkəsinin gizlinləri", 2003.
11. İ.Məmmədov, "Azərbaycan tarixi". Bakı, 2005.
12. L.Hüseynov. "Beynəlxalq hüquq", "Bakı, Hüquq ədəbiyyatı", 2002.
13. Azərbaycan Avropa Şurasına gedən çətin və şərəfli yol. "Xalq qəzeti", Bakı, 2006, 16 dekabr.
14. İlham Əliyev: Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaratmasına imkan verməyəcəkdir. "Xalq qəzeti", Bakı, 2007, 2 yanvar.

M Ü N D Ə R İ C A T

Giriş	3
Xalqımızın tarixi erməni ideoloqlarının təcavüzünə məruz qalmışdır	10
Erməni və qaraçı tayfalarının yaranması	16
İlk müstəqil Azərbaycan dövlətinin yaranması	19
Qarabağ xanlığı	33
İrəvan xanlığı	35
"Daşnaksütün" siyasi partiya deyil, silahlı terror təşkilatıdır	38
Ermənilərin soyqırım və deportasiya siyasəti	45
Qanlı faciələri unutmağa haqqımız yoxdur	55
Ermənilər olmayan paytaxtlarını axtarırlar	79
"Xristian ölkəsinin gizlinləri"	84
Tarixi yaddaşlılıq və unutqanlıq xalqımıza baha başa gələ bilər	89
Quba məzarlığı tarixin böyük ittihad məhkəməsidir ..	96
1918-ci ilin martı isə özgə bir müsibət idi	104
Xocalı soyqırımı	116
Beynəlxalq hüquq normaları Xocalıda soyqırımının həyata keçirildiyini birmənali təsdiqləyir	144
Ermənistən beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu tarixi faktlar da təsdiqləyir	156
Azərbaycanın apardığı mübarizə haqq-ədalət mübarizəsidir	160

Çapa imzalanmışdır: 16.02.2011

Kağız formatı: 60x90 1/16

H/n həcmi: 11,5 ç.v.

Sifariş: 28

Sayı: 500

Kitab «ADİLOĞLU» nəşriyyatında
nəşrə hazırlanmış və çap edilmişdir.
Ünvan:Bakı şəh., Şərifzadə küç., 202

Tel.: 418-68-25; 433-00-43

Web: www.adiloglu.az;

E-mail: adiloglu2000@gmail.com



Əlibala Səttar oğlu Məhərrəmzadə 1976-ci il avqustun 9-da Azərbaycan Respublikasının Quba şəhərində, ziyalı ailəsində anadan olub. 1993-cü ildə Bakı şəhəri Nəsimi rayonunun 151 sayılı orta təhsil məktəbini uğurla bitirib. Həmin il Nazirlər Kabinetin yanında Xalq Təsərrüfatını idarəetmə İstitutunun Biznes üzrə menecerlik fakültəsinə qəbul olunub və 1997-ci ildə ali təhsilini uğurla başa vurub. 1997-ci ildə

Türkiyə Respublikasının İstanbul Universitetinin İqtisadiyyat bölümünə daxil olub, 1999-cu ildə iqtisad elmləri namizədi dərəcəsini müvəffəqiyyətlə müdafiə edib.

Əlibala Səttar oğlu Məhərrəmzadə hazırda Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür. "Kaspian Audit Kompani" şirkətinin müdürü vəzifəsində çalışır.

Azərbaycan Yazarlar Birliyinin üzvüdür. Siyasi və iqtisadi mövzuda yazılan bir neçə kitabın müəllifidir. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazarlar Birliyinin fəxri üzvüdür. Ukrayna Respublikasının «Müqəddəs Georgi» ordeni laureatıdır.

Ailəlidir, iki övladı var.